

Dr. Muhammet Mustafa Gül

ELYAS GİBB VƏ AZƏRBAYCAN

- monoqrafiya -



Qafqaz Universiteti nəşri
Bakı, 2014



Az 2014
1990

Dr. Muhammet Mustafa GüL

**ELYAS GİBB
VƏ
AZƏRBAYCAN**

99 49 8

M.F.Axundov adına
Azərbaycan Mili
Kitabxanası



Bakı - 2014

ARXIV

10/925
10/925



Qafqaz Universiteti Nəşri

ELYAS GİBB VƏ AZƏRBAYCAN

MÜƏLLİF:

Dr. Muhammet Mustafa Güll

RƏYÇİLƏR:

Şahin Həmid oğlu Xəlilli

fil.e.d. professor

Dos. Erdal Karaman

Qafqaz Universiteti, Pedagoji fakültənin dekanı

ELMİ REDAKTOR:

Rəhila Məmməd qızı Qeybullayeva

filologiya elmləri doktoru, Professor

DİZAYN:

Sahib Kazumov, İlham Əliyev

Qafqaz Universiteti Elmi Şurasının 31.10.2012 tarix,
2012/121.05 sayılı qərariylə universitet nəşri olaraq
çap olunmasına qərar verilmişdir.

ISBN: 978-9952-468-25-0

© M. Mustafa Güll, Bakı, 2014

© Qafqaz Universiteti, Bakı, 2014

MÜNDƏRİCAT

ÖNSÖZ _____ v

I FƏSİL

Britaniya ədəbiyyatşunaslığında türkdilli ədəbiyyatın öyrənilməsi	1
E.C.V. Gibbin həyatı	4
E.Braun Gibb elmi irsinin toplayıcısı kimi	6
E.C.V. Gibb əlyazmaları	8

II FƏSİL

Klassik türkdilli poeziyanın keçdiyi tarixi dövrə nəzər	15
E.C.V.Gibb və "Osmanlı poeziyasının tarixi" əsəri	15
Gibbin türklərə baxışı	17
Gibbin türk poeziyasının xüsusiyyətləri haqqında mülahizələri	19
Osmanlı poeziyasının inkişaf yolu	25
I dövr	25
II dövr	27
III dövr	28
IV dövr	29
Dövrlərin müqayisəsi	31

III FƏSİL

Orta əsr türkdilli Azərbaycan şairlərinin əsərləri ingiliscə qeynaqlarında	52
Qazi Bürcənəddin	53
Fəzlullah Nəimi	63

Ш5(4=Бөј.Брнг)-3199+Ш5(5=Ты)-3199+

+ Ш5(2=Аз)1-3199

İmadəddin Nəsimi _____ 69
Məhəmməd Füzuli _____ 81

IV FƏSİL

Şərq-qərb ədəbi əlaqələri və E.C.V. Gibb	101
Azərbaycan şairlərinin Qərbi Avropada tanıtınılması	102
Gibbin Qərb-Türk şairlərindən bəhs	105
İstifadə olunmuş ədəbiyyat	108

ÖNSÖZ

Britaniya ədəbiyyatşunaslığında turkdilli ədəbiyatin öyrənilməsi çağdaş ədəbi tənqidi fikrin araşdırmaçlarının nəzər-diqqətindən yayınlanmış, bu barədə monoqrafiq tənqidi araşdırma aparılmasına zərər yaranmışdır.

Nəşrə təqdim olunan monoqrafiyada bu kimi məsələlərə aydınlıq gətirilmiş, Britaniya ədəbiyyatşunaslığının materialları əsasında milli ədəbiyyat məsələləri haqqında fikir mübadiləsinin şəhri verilmişdir.

Müəllif, Elyas Gibbin altı cildlik əsərində Osmanlı poeziyasının keçdiyi bütün mərhələləri təsvir və təhlil etmiş, turkdilli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndlərindən Qazi Bürhanəddin, İmamaddin Nəsimi, Məhəmməd Füzuli kimi və digər klassiklərlə bağlı dəyərli məlumatlar vermişdir.

I FƏSİL

BRİTANIYA ƏDƏBİYYATŞÜNASLIĞINDA TÜRKDİLİ ƏDƏBİYYATIN ÖYRƏNİLMƏSİ

Erkən orta əsrlərdən başlayaraq Azərbaycan xalqının zəngin mədəni irsi Avropa şərqşünaslarının diqqətini cəlb etmiş, onun ayrı-ayrı diqqətəlayiq nümunələri tədqiqat və tərcümələr vasitəsilə Avropa oxucularına çatdırılmışdır. Bu və ya başqa xalqların adət-ənənəsi, mədəniyyəti, dünyagörüşü və ictimai-siyasi həyatı ilə yaxından temas üçün böyük imkanlar açan tərcümənin xalqları biri-birinə bağlayan mənəvi körpü adlandırılmasının təsadüfi deyil.

Əsrlər boyu bütövlükdə Şərqi dünyası Avropa üçün sırlı qatlarla dolu olan bir anlayış olmuşdur. Tariix boyu minnlərlə Qərb mənşəli alim və səyahətçilər Şərqi səfər etmiş, füsünkarlığı və ecazkarlığı ilə həmisi qətbliləri heyrətdə qoyan bu diyarın sırlarını duymağə çalışmışlar. XVIII yüzilliyin ortalarından başlayaraq qərb alımları dünya şöhrəti əsərləri ilə Şərqi poeziyasının zirvəsində dayanan Nizami Gəncəvinin, Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beylaqani, Qazi Burhanəddin, Nəsimi, Şah İsmayıllı Xatai, Füzuli kimi ölməz sənətkarların əsərlərinə müraciət etmiş, bu dahi yazarların əsərlərini dönə-dönə öz dillərinə çevirmişlər. Və təsadüfi deyildir ki, dünya şöhrəti korifeylərdən Ariosto Ludovino (1474-1533), Tasso Torkvato (1544-155), Servantes Saavedra (1547-1616), Kristofer Marlo (1564-1593), Vilyam

Şekspir (1564-1616), Con Milton (1608-1674) və başqa söz ustaları dönə-dönə Şərəq mövzularına müraciat etmiş, əsərlərində Şərəq obrazlarının müxtəlif xüsusiyyətlərini yaratmışlar. Avropa alimlərinin tədqiqatlarını araşdırarkən bu saysız-hesabsız qaynaqlarda daha çox böyük Azərbaycan şairi Nizami Gəncəvinin adına rast gəlmək olur. Şairin bütövlükdə «Xəmsə»sinin qərb dillərinə tərcüməsi Qərb dünyasının Şərəqə olan böyük marağına nümunədir.

Vilyam Cons, Atkinson, Malkolm kimi tanınmış şərqşünasların əsərlərində Şərəq mövzusu geniş və əhatəli araşdırılmışdır. Bu və ya digər formada Şərəq və Qərb ədəbi əlaqələrinin keçdiyi tarixi yolu əks edən onlarca əsərlər, monoqrafiyalar və dissertasiyalar yazılmışdır.

Orta əsərlər turkdilli Azərbaycan ədəbiyyatının ingilisdilli qaynaqlarda öyrənilməsi ilə bağlı yazılın məqalə və tədqiqat əsərlərində verilən əksər məlumatlar ümumi səciyyə daşıyır. Belə qaynaqlara misal olaraq şərqşünas Nəcibullahın Nyu-Yorkda nəşr olunan «İslam ədəbiyyatı» (78, 201-307) əsərində böyük şair Füzuli ilə bağlı fikirləri yanlış olmaqla bərabər uzun inkişaf yolu keçmiş Azərbaycan dilinin fars ədəbiyyatının təsiri altında inkişaf edən bir dil olduğunu qeyd etməsi də təəssüf doğurur. Eləcə də Nyu-Yorkda incilisə nəşr olunan «Biblioqrafik lügət»də şərqşünas Meriəm Vebstə Füzuli haqqında verdiyi yazılarında şairdən ötəri məlumat verir və yanlış olaraq onun ölüm tarixini 1572-ci il kimi göstərir. Orta

əsrlər türk dilli Azərbaycan poeziyası ilə bağlı digər qaynaqlara nəzər salsaq, görərik ki, bu qaynaqlarda da verilən məlumatlar qənaətbəxş deyildir. Şərqşünas Məcdut Mənsuroğlunun ingiliscə dərc olunan «Əsrlərdən keçən Türk ədəbiyyatı» (76, 94) yazısında, eləcə də Londonda çap olunan «İslam Ensiklopediyası»nda (62, 937) klassik Azərbaycan poeziyası və şairləri haqqında verilən məlumatlar səthidir. Şərqşünas C.A.Boylun «Kembrik İran tarixi» (57, 521) əsərində, H.F.Hofmanın «Türk ədəbiyyatı – bibliografik icmal» əsərində (71, 64), həmçinin P.M.Holtun «Kembrik İslam tarixi (72, 690) əsərinin II cildində turkdilli Azərbaycan şairləri ilə bağlı verilən qısa məlumatlar xüsusi elmi mahiyyət daşıyır. İngilis şərqşünası Eduard Braunun 4 cildlik «İran ədəbiyyatı tarixi Tatar hökmranlığı dövründə» (58, 365) əsərində, Edvardz Edvardzin «Fars əlyazmaları kataloqu»nda (61, 1082), Karl Brokelmanın «İslam xalqının tarixi» (59, 314) və Haşim Əhmədin ingiliscə dərc edilən «İslam mədəniyyəti» (16, 47) jurnalında turkdilli Azərbaycan eləcə də Qazi Bürhanəddin, Nəsimi, Füzuli və digər klassiklər haqqında verdikləri məlumatlar ancaq bibliografik mahiyyət daşıyır.

Azərbaycan şairləri ilə bağlı ilk, uzun axtarışlar aparıb daha geniş məlumat toplayan, türklərin təkcə dil və ədəbiyyatını deyil, tarixini, adət-ənənələrini öyrənən, sevən və rəğbət bəsləyən ingilis şərqşünası Elyas Con Vilkonson Gibbin xidmətləri əvəzsizdir. Müəllif ingilisdilli oxuculara Türk poeziyasını anlatmaq məqsədilə haqqında danışdığı şairlərin poetik

incilərini ingilis dilinə özü çevirmiştir. Altı cildlik əsərində E.C.V.Gibb Osmanlı poeziyasının keçdiyi bütün mərhələləri təsvir və təhlil etmiş, türkdilli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi və digər klassiklərlə bağlı dəyərli məlumat vermişdir.

E.C.V. Gibbin hayatı

Şərqşünaslar arasında xüsusi mövqeyi olan E.C.V. Gibbin hayatı ilə bağlı məlumat verməyi lazım bilirik. Ailanın yegana oğlu olan Gibb 1857-ci ildə Şotlandiyanyanın Qlazqo şəhərində anadan olmuş, ilk təhsilini doğma şəhərdə aldıqdan sonra Londona gəlmış, dilçilik elminə böyük maraq göstərərək Şərq ədəbiyyatı ilə ciddi məşğul olmuşdur. Gibbin bütün həyatının mənasına çevrilən Şərq sevgisi çox təbii ki, «Min bir gecə» nağıllarından başlamışdır. Ailədə Gibbdən əvvəl Şərq dilləri ilə məşğul olan yegana şəxs Gibbin babasının qardaşı Kevin Gibb olmuş, o, 1817-31-ci illər arasında Qlazqo Universitetinin Şərqşünaslıq fakültəsinin professoru kimi fəaliyyət göstərmişdir. Qaynaqlarda olan məlumata görə Gibb tutduğu yolu özü seçmiş və bütün qəlbi ilə seçdiyi işinə sadıq olmuşdur. Şərqlə bağlı geniş təsəvvürü olan Gibb türk ədəbiyyatı mütəxəssisi Ceyms Redhausun diqqətini cəlb etmiş və o, bu gənc, istedadlı, türk aləminin vurğunu olan Gibbi E.Braunla tanış etmiş və bu tənışlıq onların ömürlərinin axırına kimi davam etmişdir. Gibb ilk dəfə 1879-cu ildə Xoca Səadətdinin

«Tacət-təvarix» əsərindən kiçik bir parçanı, 1882-ci ildə isə bir çox Şərq şairlərinin şeirlərini ingilis dilinə çevirərək «Osmanlı şeirlərləri» adı ilə çap etdirmiştir. Həyatını bütövlükdə elmə sərf edən alimin həyat yolu həqiqətən əqli əmək və elmi fəthlər salnaməsinə çevrilmişdir. Gibb 1884-cü ildə daha bir əsəri «Cavad haqqında hekayət» (Əli Əziz) və 1886-ci ildə isə «Qırı vəzir haqqında hekayət» (Şeyxzadə Əhməd Misri) əsərlərini ingilis dilinə tərcümə edib çap etdirmiştir. Qısa, lakin olduqca mənali həyat keçirən Gibb bütün vaxtını öz qiymətli, nadir kitab və əlyazmaları arasında keçirər, nəinki yaxın dostları ilə, ümumiyyətlə Şərq ədəbiyyatı ilə maraqlanan hər bir şəxslə fikir mübadiləsi etməyə vaxt tapırı. Müəyyən dərəcədə sakit həyat tərzinə üstünlük verən Gibbin evi özü kimi elmə sadıq olanlar üçün bir mərkəzə çevrilmişdi. Ailə qurduqdan sonra Londona köçən Gibb çox az hallarda Qlazqoya, valideynlərinə baş çəkməyə gedər, bütün vaxtını ərəb, fars, türk dilini öyrənməyə sərf edərdi. Fransaya və İtaliyaya səyahət edən Gibb türk dilində yazmayı və sərbəst danışmağı bacarsa da, nə Türkiyəyə, nə də heç bir Şərq ölkəsinə səfər etməmişdi. Ömrünün ən coşqun bir vaxtında, 44 yaşında olarkən «qızıl yel» xəstəliyindən vəfat edən Gibb bütün ömrünü sərf etdiyi çoxcildli «Osmanlı poeziyası»nın tarixi» əsərinin ancaq birinci cildini görmüşdür. Altı cilddən ibarət olan bu əsər təkcə türk ədəbiyyatı ilə maraqlanan tələbələr üçün deyil, həmçinin ərəb və fars fakültələri üçün böyük əhəmiyyət kəsb edir. (Şərqşünasın vəfatından sonra

onun bütün ailəsinin və yaxın dostlarının arzusu yarımcıq qalan işin başa çatdırılması idi.

E. Braun Gibb elmi ırsının toplayıcısı kimi

Gibbin xatırası üçün ömrünü həsr etmiş olduğu gərgin elmi axtarışların bəhrəsinin qorunub saxlanılması və çap edilməsindən artıq bir təskinlik ola bilməzdi. Ona görə də 1901-ci il dekabr ayında keçirilən dəfn mərasimindən bir neçə gün sonra şərqsünasın ən yaxın dostu olan E.Braun (1862-1926) Gibbin evinə dəvət olunmuş və mərhumun işini tamamlamaq təklifi almışdır. E.Braunun yazdığına görə o, türk dili və ədəbiyyatı sahəsində olan biliklərinin Gibblə müqayisədə olduqca solğun olduğunu bildiyindən əvvəlcə tərəddüb etmiş, lakin əziz dostunun xatırasınə ən qiymətli abidə ola biləcək məhz bu əsərin olduğunu bildiyindən və belə qiymətli axtarışları unudulmaqdan qorumaq məqsədilə razılıq vermişdir. E.Braun Gibbin pərakəndə halda hazırladığı qalan cildlərin kitab halında çap edilməsinə yeddi il sərf etmiş və bununla bağlı nə kimi çatınlıklarla qarşılaşdığını kitaba yazdığı ön sözlərdə xatırlatmışdır. Görkəmlı ədib Xalidə Ədib Gibb ilə bağlı yazdığı xatırılarda yada salır: «Gibbin ölümündən doqquz il sonra professor Braunun Kembridcəki evində qonaq qaldım. «Osmanlı poeziyasının tarixi»nın son cildinin çıxmasından iki il keçmişdi. Gibbin anası Universitetə «Gibbin ev muzeyi» adı verilən yerə qiymətli bir kitabxana hədiyyə etmişdi. Burada professorun öz dostundan bir insan və bir mütəfəkkir

kimi bəhs etması bu tarixi ziyarətin hafızəmdə çox yer etdiyi saatları təşkil edər» (19, XI). Doğrudan da X.Ədibin çox haqlı olaraq dediyi kimi E.Braun hazırladığı hər bir əsərə yazdığı müqəddimələrdə ünsiyətdə olduğu və bu çatın işin hazırlanmasında xidmətləri olan şəxslərdən bəhs etmişdir. Gibbin nə qədər sistemli bir mütəfəkkir olmasının onun kitabxanasında olan yazıların nizamından görünməsini vurgulayan Xalidə Ədib yazar: «Gibb heç bir zaman qərib və yabançı şeyə qarşı bir Avropalı heyranlığı, yaxud yuxarıdan baxıb hökm verən bir Avropalı qüruru göstərməmişdir» (19, XII). Professor Brauna görə Gibbi digər həmkarlarından əsaslı surətdə fərqləndirən cəhat də budur. Braun Gibbin əsərləri üzərində işləyərkən bütün əsərlərin not halında hazır olduğu üçün bir o qədər də çatınlık çəkmədiyini və əsərin «Klassik dövr»ünün ilk yetmiş ilini (A.D.1450-1520) əhatə edən II cildinin demək olar ki, çap üçün tam hazır vəziyyətdə olduğunu qeyd edir. Gibbin bir alim səriştə və səliqəsinə heyran olan Braun yazar: «Gibb, Anqlo-sakson dil və ədəbiyyatı bugünkü ingiliscəsinin hansı köklərini təşkil edirsə, divan və divandan əvvəlki ədəbiyyatının da bugünkü ədəbiyyatımızın müxtəlif kamal mərhələləri olduğunu hiss etmiş və «Osmanlı poeziyasının tarixi»nin sırf bugünkü türkün bir fikir, sənət və ruh səhifəsi olduğunu heç unutmamışdır» (19, XII). E.Braun «Klassik dövr»ün 1520-1703-cü illərini əhatə edən III cildinin də xüsusi iş tələb etmədiyini qeyd edir və əsərin 1703-cü ildən başlayaraq Osmanlı şair və yazıçılarını

Avropa məktəbinin yüksəlşini özündə saxlayan bir dövrü əhatə edən dördüncü cildinin ən maraqlı və orijinal olduğunu və həcm etibarı ilə də o biri əsərlərdən fərqləndiyini göstərir. E.Braunun yazdığına görə bu əsərdə bir sıra işlər, o cümlədən Yeni məktəbin üç əsas banilərindən biri sayılan Kamal Bəylə bağlı olan hissələr yarımcıq idi. Şərqşünas qeyd etmişdir ki, sonrakı cildlər üzərində ciddi iş tələb olunsa da, yaxşı təşkil olunmuş materialların dəqiq ardıcılılığı işi xeyli asan eyləmişdir, əks təqdirdə belə bir çətin iş tamamlamaq demək olar ki, qeyri-mümkin olardı. Qaynaqlara əsasən belə qənaətə gəlmək olar ki, E.Braun ən yaxın dostu və həmkarının əsərləri üzərində işləyərkən onun ən böyük məqsədi kitabda hər şeyi Gibbin arzulaya biləcəyi kimi göstərmək idi. O, bu məqsədlə müəllifin Şərqi dilindən etdiyi poetik incilərin tərcümə prinsiplərinə sadıq qalaraq ancaq çox cüzi düzəlişlər etmişdir. Gibbin həyat yoldaşı Brauna bu iş tamamlamaqda yaxından kömək etmiş və redaktorun nəzərində yayılan xirdaliqları ona xatırlatmışdır.

E.C.V.Gibb Əlyazmaları

Elyas Con Vilkinson Gibbin misilsiz əlyazmaları və nadir kitablarına gəlinca onlar müxtəlif mötəbər yerlər arasında bölgündürülmüşdür. Şərqşünasa məxsus olan əlyazmalar Britaniya müzeyinin kitabxanasına, fars və türkçə kitabları isə Kembriç Universitetinin kitabxanasına təqdim olunmuşdur. 300-dən artıq olan bu qiymətli kitabların çoxu nadirdir, hətta bəzi-

lərində alimin öz əli ilə yazılmış qeydlər də vardır. Gibbin Şərqlə bağlı böyük qiymət kəsb edən bəzi işlərini isə İstanbulda yerləşən Britaniya səfirləyi əldə etmişdir. Kitablarının bir çoxunu Gibbin həyat yoldaşı xanım Gibb bu əsərlərə daha çox ehtiyac duyulan qaynaqlara göndərmiş və alimin yaxın dost və pərəstişkarlarına hədiyyə etmişdir.

Gibbin anasının ən böyük arzusu sevimli oğlunun özünü həsr etdiyi axtarışların sonrakı inkişafını təmin etmək idi. Və bu məqsədlə o, Gibbin xatırə fondunu yaratmaq təşəbbüsünü həyata keçirdi. Fondun gəliri türk, fars və ərəb dillərində olan, lakin çap olunmuş mətnlərin və tərcümələrin çapına və bu dillərin tarixi ilə bağlı elmi işlərə sərf olunmalı idi. Əldə edilən gəlir eyni zamanda Şərqlə bağlı elmi axtarışları təşkil etmək məqsədi ilə səyahətçilərə və ölkədə Türk dili və ədəbiyyatı ilə bağlı mühazirələrin keçirilməsinə xərclənə bilərdi. Bu etibarlı nəzarət qrupuna ilk növbədə E.Braun, H.F.Amedroz, A.G.Ellis (Britaniya müzeyinin Şərqi əlyazmaları rəhbərliyi) R.A.Nikolson və E.Denison Ross daxil idi. Xatırə fondunun çapa hazırladığı ilk iş hökümdar Baburun xatirələrinin ciqatay əlyazmaları olmuşdur. Hindli bir alimə məxsus olan həmin əlyazmalar müvəqqəti olaraq İngiltərəyə işlənilməyə gətirilmişdi. Bu orijinal əlyazma da qiymətli idi. Çap edilmiş ikinci əsər orijinalı Britaniya müzeyində saxlanılan və XIII əsrə Şəms Qeyzin fars Atabəylərindən biri üçün yazdığı «Əl müəyyəm fi maayıri əşari-əcəm» əsəri olmuşdur. Əsərin redaktoru E.Braundur. Fondun çap etdiyi daha bir əsər

Rəşid-əddin Fəzlullahın «Camit-Təvarix» adlı böyük əsərinin çap edilməmiş hissəsidir. Onu da qeyd etmək lazımdır ki, indiyadək onlarca qiymətli əlyazmaları çapa hazırlayan bu fond indi də fəaliyyət göstərir. Burada ən önəmlı əsərlər seçilir və çapa hazırlanır.

Bu əsərin müəllifi Böyük Britaniyanın «Britaniya Kitabxanası», «London Universiteti kitabxanası», «Kensington Mərkəzi Kitabxanası» və s. iri informasiya mərkəzlərində saxlanılan materiallər əsasında belə bir yeqinlik hasil etmişdir ki, doğrudan da ingilis şərqsünası E.C.V.Gibb Osmanlı poeziyasının ilk və ən kamil bir tədqiqatçısıdır, çünki Gibb qədər Osmanlı poeziyası ilə bağlı ingilis dilində ciddi və bütün ədəbi sahələri əhatə edən bir əsərin olmadığını şərqsünas özü də əsərə yaxşılığı müqəddimədə vurğulayır. O bunun səbabını bir növ o dövrə qədər yazılın Osmanlı ədəbiyyatının yalnız bir sahəsinə – yəni poeziyaya daha üstünlük verilməsində görürdü. Çox az nəşr əsərləri – «Humayunnamə» və daha sonra yazılın «Xəmse-ye Nərgizi» kimi nəşr əsərləri də o dövrün şeirlərlərinin tələblərinə əsasən yazılırdı. Belə olduğu təqdirdə Gibbin fikrincə Osmanlı poeziyasının tarixi elə təxminən Osmanlı ədəbiyyatının tarixi ilə eynilik təşkil edir. Gibb son illərdə türk dilində ayrı-ayrı şairlərlə bağlı əsərlərin, eləcə də ədəbiyyatın müəyyən sahələrini eks edən qəzet və jurnal məqalələrinin olduğunu söyləsə də, müəyyən mənada qiymətli saydığı bu yazıları bütövlükdə qənaətbəxş hesab etmir. O ancaq ədəbiyyatın müəyyən sahələ-

rini sistemli şəkildə tədqiq etməyə ciddi təşəbbüs göstərən Baron von Hammer Purqştalı nümunə göstərir. Gibb Hammerin «Osmanlı şeirlər sənətinin tarixi» (65, V) əsərini qiymətləndirirə də onu Osmanlı poeziyasının tarixindən daha çox Osmanlı şairlərinin lügətinə bənzədir: «Türk dilində müəyyən dövrlərdə yaşayış şairlərin həyatları və əsərləri haqqında məlumat verən «Təzkirə»lər mövcuddur. Von Hammerin bu büyük əsəri xronoloji qaydada tərtib edilmiş bu Təzkirələrin tərcüməsindən başqa bir şey deyildir» (65, V). Lakin bununla bərabər Gibb Hammerin əsərini ilk təşəbbüs kimi qiymətləndirir və Osman ədəbiyyatını tədqiq edənlər üçün ilk qaynaq kimi gərkili olacağını söyləyir. Şərqsünas Hammerlə heç bir rəqabət etmədiyi, ancaq və ancaq onun işini davam etdirəcəyini və nəzərdən qaçan yerləri tamamlayacağını söyləyir. Qərbdə çox az inkişaf etmiş belə bir çətin sahanın gözəl izahını açıqlamağa imkan verən fikrimizcə təkcə bacarıq, dəqiqlik və əməksevərlik deyildir, bù həm də böyük sevgi və rəğbətlə bağlıdır. Bütün həyatını ümumən Şərq, bütövlükdə Türk dili və ədəbiyyatının öyrənilməsinə sərf etmiş Gibb türkləri sevmiş, başa düşmüş, güclü və zəif cəhətlərini duymuş və onların qüdrət və gələcək imkanlarına dərindən inanmışdır. Məhz bù inam hissi və sevgi Qərb mənşəli alima Türklerin ədəbiyyat tarixinin inkişaf yollarını məharətlə əks etdirməyə ilham verən əsas amil olmuş və Gibbin bütövlükdə yaradıcılığının əsas qayəsinə çevrilmişdir. Gibbin türk dili və ədəbiyyatı sahəsində necə əvəzsiz bir alım olduğunu

təsdiqləyən ən diqqətəlayiq fakt türklərin özlərinin alimin yaradıcılığı ilə bağlı təəssüratları, ona gəndərdikləri iliq, sevgi dolu məktubları olmuşdur. 1901-ci il dekabrın 15-də «Osmanlı» adlı türk qəzətində çap olunan yazida müellif öz təəssüratını belə ifadə edir: «İstər Osmanlı İmperiyası, istərsə də Qərb şərqşünasları arasında Osmanlı dil və ədəbiyyatını onun qədər dərindən öyrənən olmamışdır» (66, 13).

Elmə dərin rəğbat və ehtiram Qədim Şərqdə ən geniş yayılmış ənənələrdən biridir. Və təbiidir ki, zəngin biliyi olan insan özündə saflıq, təmizlik və düzünlük kimi ali hissələri birləşdirirsə, o ətrafındakıların sevgi və rəğbat timsalına çevrilir. Belə nadir və dəyərli keyfiyyətlərin təcəssümü olan Gibb bütün tanışlarının, xüsusən əksəriyyəti Türk olan dost, yoldaş və həmkarlarının dərin hörmətini qazanmışdır. Presbiterian Kilsəsinin ənənələrinə uyğun aparılan dəfn mərasimi zamanı Gibbi son mənzilə yola salmağa gələnlərin dərin hüzn və qüssəsi bu münasibətin aşkar ifadəsi idi. Edvard Braun o hüznü gənlə bağlı xatırılardan söhbət açarkən yazırı: «Bir qayda olaraq müsəlmanları xristianların sitayış etdikləri yerə qədəm basmağa vadar etmək o qədər də asan deyil, lakin o qəmli gənlə əlaqədar mərasimə yiğişənlərin böyük bir hissəsi İslam Peygəmbərlərinin ardıcılları idi və mən onların kədərinin dərin və real olduğunu şahidiyəm» (66, 13). Edvard Braun həmçinin mərasimdə iştirakçı müsəlmanlardan birinin «çətin ki, xristianlar arasında İslama ondan yaxşı dost tapılsın» ifadəsini işlətdiyini xatırladır. Gibbin timsalında nəcib

bir dost, ruhca yaxın, gözəl bir həmfikir və nəhayət müdrik bir məsləhətçini, İslama və ümumən bu müqəddəs dinə pərəstiş edənlərə sirdəş olan bir əvəzsiz tərcüməçini itirmək doğrudan da ağır idi.

Avropada doğulub boyra-başa çatan Gibbdə Türk dili və ədəbiyyatına, adət-ənənəsinə ümumən Türk-lərə olan belə dərin sevgi alimin qadim bir tarixa malik xalqla bağlı yazdığı hər bir sətirdə, söylədiyi hər bir kəlmədə əks olunmuşdur. Çox təəssüflər ol-sun ki, yaşadığı müddətdə Türkiyəyə heç səyahət etməyən Gibb bu zəngin ölkəni görməsə də, dostlarının əksəriyyətini türklər təşkil etmiş və onun sevgisi sanki bu nəcib insanlarda tapdıgı yüksək və nadir keyfiyyətlərlə yoğrulmuşdur. Gibbin heç bir Avropa şərqşünas aliminin qaldırmaq iqtidarında olmadığı belə bir ağır, çətin və eyni zamanda qiyəmtli yükü öz çıxınlarına götürməsi bütün Türk dünyasına verilə biləcək ən böyük xidmətdir. Alimin qeyd etdiyi kimi onun seçdiyi yol maneələrlə dolu bir yol olmuşdur. Lakin bütün bu çətinliklərə baxmayaraq onun əsas məqsədi ingilis oxucularına haqqında çox səthi məlumatları olan Şərqi ədəbiyyatı ilə bağlı bilgi vermək olmuşdur. Gibb yazırı: «Ərəb və fars ədəbiyyatı ilə bağlı müəyyən məlumat olsa da, türk ədəbiyyatı haqqında bilgi yox dərəcəsində idi. Məqsədim bu maneəni aradan götürmək, bütün ingilis oxucusunu türk dünyası ilə tanış etməkdir» (66, 13). Şərqhūnas üçün ən başlıca çətinlik lazımı materialların əldə edilməsi məsələsi idi. Çünkü bu materialların əksəriyyəti əlyazma halında olduğundan onları əldə etmək im-

kandan xaric idi. Gibbin özünün dediyinə görə bir neçə il gərgin axtarışdan sonra o, əldə etdiyi materiallarla birgə mövzu ilə bağlı Britaniya Muzeyindən topladığı materialları da yığandan sonra bunları kitab halında çap etdirmək qərarına gəlmişdir. Alimin planına əsasən Osmanlı poeziyasının tarixi öz əksini altı cilddə tapmalı idi. Şərqsünas ingilis oxucusuna Osmanlı poeziyasını mümkün qədər tanıtmaq məqsədilə şairlərin yaradıcılığından bəhs edərkən onların poetik incilərindən bəzi nümunələri ingilis dilinə özü çevirmişdir.

II FƏSİL

KLASSİK TÜRKDİLİ POEZİYANIN KEÇDİYİ TARİXİ DÖVRƏ NƏZƏR

E.C.V.Gibb və "Osmanlı poeziyasının tarixi" əsəri

Böyük şərqsünas Elyas Con Vilkinson Gibb yazdığı altı cildlik «Osmanlı poeziyasının tarixi» əsərinin I cildində bu möhtəşəm poeziyanın yaranma tarixi, xüsusiyyətləri və təsir dairəsi ilə bağlı müləhizələrini yürüdü, Osmanlı dövlətinin keçdiyi bütün mərhələlərə nəzər salır və bu mərhələlərdə poeziyada müşahid olunan uğurlu və ugursuəqamlardan söhbət açır. Gibbin fikrinə bu poeziyanın keçdiyi mərhələləri daha düzgün qiymətləndirmək üçün onun məqsədinin, ənənəsinin nədən ibarət olduğunu açıqlamaq lazımdır. Şərqsünas Osmanlı poeziyasının keçdiyi inkişaf yolunu iki dövrə; qədim Asiya və yeni Avropa məktəbinə ayıır. Birincisi ta qədimdən XIX yüzilliyin ortalarına qədər davam etmiş, ikincisi isə XIX əsrin ortalarından başlamış və bir neçə il ərzində əvvəlki dövrü üstələmişdir. Osmanlı poeziyasının qədim dövrünün beş yarımla ibarət olduğunu vurğulayan alim göstərmişdir ki bu böyük müddət ərzində poeziyanın bir çox mərhələlərdən keçməsinə və çətinliklərlə qarşılaşmasına baxmayaraq öz ilkin ənənələrinə sadiq qalmış, əsas xüsusiyyətlərini qoruyub saxlamışdır. Gibb böyük bir dövrü əhatə edən ilkin məktəbin özünü də şərti olaraq dörd hissəyə

ayırır. Birinci dövr 1300-1450-ci illəri, ikinci dövr isə 1450-1600-cü illəri əhatə edir. Poeziyanın təşəkkül dövrü adlanan bu ilk dövrdə Türk dilinin qərb qolu ədəbi bir dil kimi formalaşmağa başlamışdı. Şərqsünas ikinci dövrdə artıq dillə bağlı çətinliklərin aradan qaldırılması və şairlərin məşhur fars şairi Caminin şeirlər məktəbinin işığına topladığını qeyd edir. Gibb göstərir ki, bütövlükdə XVII əsri əhatə edən üçüncü dövrdə poeziyanın daha çox formalaşması və Caminin yerinə Urfi, sonra isə Saib Təbrizinin ədəbi üslubunun gəlməsi müşahidə olunur. XVIII əsri və XIX əsrin birinci yarısını əhatə edən dördüncü dövrü isə Gibb o biri dövrlərdən fərqli, tərəddüdü bir dövr adlandırır. Çünkü bu dövrdə şairlərin çoxu fars şairi Şövkətinin poetik yolunu təqlid edirlərsə də, bu uzun çəkmir. Az sonra bu təqlidə qarşı bir yeni cərəyan baş qaldırır, lakin çox keçmədən uğursuzluğa düşər olan «poeziyanı türkçələşdirmək» ideyası yenidən geriya, farslaşma dövrünə qayıdır. Müəllifin fikrincə məhz bu ümidsiz bir dövrdə yeni mədəniyyət, Qərb mədəniyyəti günləri doğdu və ölüm kölgəsinin çökdüyü yerlərə yeni həyat nəfəsi gətirdi. Əlbəttə, şərqsünasın haqlı olaraq dediyi kimi bu dörd dövrdə ayrılan tarixlər bir-biri ilə six surətdə bağlıdır, ədəbi ənənə deyilən şey o qədər inca bir hissdir ki, onu ayırd etmək o qədər də asan deyil. Lakin bu dövrlərə geniş nəzər salındıqda hər birində aydın bir cərəyan görünür və bunların hər birinin Osmanlı poeziyasının inkişaf yolunun sistemli şəkildə öyrənilməsində böyük əhəmiyyəti var.

Gibbin Türk'lərə Baxışı

Gibb Osmanlıların mənsub olduğu böyük irqə təkçə Qərb və Şərqi mənşəli türklərin deyil, tatarlar, türkmənlər və monqolların da daxil olduğunu vurgulayırlar və qeyd edir ki, «bu irq heç bir zaman öz şəxsi dühasının möhrünü təsdiqləyən heç bir din, fəlsəfə və ya ədəbiyyat yaratmamışdır. Çünkü bu irqin həqiqi dühası onun fikir və təxəyyülündən daha çox hərəkətdə olmasındadır. Türklər və türk irqinə mənsub olanlar hər şeydən əvvəl hərbçidirlər. İslamiyyətin Orta Asiyaya təsirindən əvvəl türklərin ilk vaxtlarda qurduqları cəmiyyətlər demək olar ki, hərbi məqsədə xidmət edirdi. Bir səfər bitər-bitməz eyni məqsədə naminə birləşən müxtəlif tayfalar, ailələr və yaxud dayrı-ayrı şəxslər dağılışır və çox keçmədən yeni bir əlqısa müddətli birliyin üzvlərinə çevrilirdilər. Başqa bir səbəb olmasa belə bu cür qaynar və rahatsız həyat keçirmələri təbii ki, bu xalqın dərin bir nəzəriyyə yaratmağa, sif xalq yaradıcılığından savayı ədəbiyyat sahəsini inkişaf etdirməsinə mane olurdu. Alimin müşahidələrinə əsasən türklərin ən xarakterik cəhətləri onlarda kamil hərbçiye məxsus olan sadıqlıq və cəsurluq kimi keyfiyyətlər idi. Elias Gibb bunu belə xarakterizə edirdi: «Onların cəsurluğundan danışmağa ehtiyac yoxdur. Bütün dünyaya məlumdur ki, cəsarət hər bir təmiz türkə ırsən keçən bir doğum nişanınsıdır. Sadıqlıq də onlara məxsus olan bir keyfiyyətdir ki, özünü bir çox istiqamətdə göstəmişdir. Bu kimi xüsusiyyətlər bəlkə-də Osmanlı poeziyasının ən

bariz vəsfinin bünövrəsini təşkil edir» (65, 6). Daha sonra Gibb türklərə məxsus ən gözəl bir nümunə kimi islama olan münasibəti örnek verir. Onun fikrincə türklərdə dini hissələr ümumiyyətlə çox güclü olmamışdır. Qədim zamanlarda, xarici missionerlərin gəlişindən əvvəl onlar üçün dini anlayış təbiətə sitayışlə izah olunurdu. Sonralar bəzi türklər xarici təsirin nəticəsində ya Bütpərəstliyi, ya da Xristianlığı qəbul etmişlər. Lakin zaman keçdikcə onların böyük əksəriyyəti İslam dininə iman gətirmişlər. Əlbəttə bu, ona görə deyildi ki, bu din onların ruhu ilə uyarlıq təşkil edirdi, sadəcə olaraq bu onların düşdürüyü şəraitin nəticəsi idi. Bununla bərabər türklər qəbul etdikləri dini o vaxtdan bu günədək sarsılmaz bir cəsarətlə və sədaqətlə müdafiə edir və qoruyurlar. Gibb türklərin inamı ilə bağlı daha geniş məlumat verməyə çalışırı. Bu dinlə əlaqədar onların heç bir zor İslətmədiklərini, dini başqa millətlərə qəbul etdirmək cəhdləri olmağılarını vurğulayan şərqşunas bu məsələdə də onların qəbul olunmuş prinsiplərə sədaqətlə əməl etdiklərini göstərir. Əlbəttə, bu sədaqət türk xarakterinin əsasını təşkil edir ki, bunların sonradan türk ədəbiyyatına necə təsir etdiyini açıqlayacaqıq. İngilis şərqşunasının fikrincə türklərin öz irqlərinin həqiqi dühasını ifadə edən, ruhunu tam əks etdirən bir ədəbiyyat yarada bilməmələrinin əsas səbəbi onların öz əccadlarından aldıqları hərbçilik ruhunda tərbiyə olunmaqlarıdır. Lakin onlar öz mədəniyyətlərini sevir, qoruyur və qiymətini də çox gözəl bilirdilər. Farslarla six ünsiyyətdə olduqdan sonra onların bir insan kimi

cəsarətsiz və eyni zamanda təkəbbürlü, özlərini öyən olduqlarına görə sevməsələr də, elm və mədəniyyətdəki üstünlüklerini qəbul etmişdilər. Belə ki, Türk-lər islamı daha əvvəl necə ki, «sözsüz-sualsız» və «səmimi-qəlbdən» prinsiplərinə əsaslanaraq bütün qəlbləri ilə və heç bir münaqişə törətmədən qəbul etdikləri kimi fars ədəbi sistemini də kiçik təfərruatına qədər eyni dərəcədə qəbul etmişlər. Hətta onlar fars mədəniyyətinin onların təbiəti ilə uyğun gəlib gəlmədiyini belə araşdırıbmamış və fərqinə varma-mışlar. Türklərin fars mədəniyyətini öz milli xüsusiyyətlərinə uyğunlaşdırmaq cəhdləri də olmamışdır. Əksinə özlərini onlara uyğunlaşdırmağa çalışmış, farslar kimi düşünməyə və hər şəxə farşların gözü ilə baxmağa məcbur etmişdilər. Onların qəbul etdikləri bu sistemə bağlılıq qədim Osmanlı poeziyası məktəbinin bu qədər uzun müddət davam etməsinin sırrını açıqlayır. Və həqiqətən də türklərin beş yüz əlli il bu ənənəyə sədaqət göstərməsi onların ən düzgün xarakterik xüsusiyyətləridir və bu bütövlükdə poeziyada əks olunmuşdur.

Gibbin Türk Poeziyasının Xüsusiyyətləri Haqqında Mülahizələri

Ədəbiyyatın yaranmasından başlayaraq türklər doğma dillərində olan söz ehtiyatlarını daha da zənginləşdirmək məqsədilə ərəb və fars tərkibli söz və ifadələri geniş istifadə etməyi bir adət halına çevirmişlər. Belə alınma sözlər öz ilkin formasını saxlasa

da, türk dilinin qanunlarına uyğunlaşaraq türkləşmişdi. Və beləcə də türk dili farslaşmamış, fars dili türkləşdirilmişdir. Zaman-zaman bu cür sıx əlaqə, fars fikir və zövq qanunlarının bu dilə təması Osmanlı poeziyasının ikinci və ondan sonrakı dövrlərdəki dilini mürəkkəb, çoxçalarlı bir mozaika əsərinə bənzədirdi. Qədim məktəbin əhatə etdiyi beş əsr yarımları bir müddət ərzində, xüsusilə üçüncü dövr ərzində hər bir ərəb və fars sözlərinin türk sözü kimi ifadəsi təəccübüldü deyildi. Bu klassik dillərin əsasında yazıb-yaradan hər hansı bir şair və nasır öz zövq və biliyi müşqabilində hər hansı söz və ifadələrdən istifada etməkdə təbii ki, tam sərbəst idi. Tələb olunan yeganə şey alınma söz və ifadələri türk qrammatik qaydalarına uyğunlaşdırmaq idi. Onu da deyək ki, Yeni Məktəbin yaranması ilə bu cür sərbəstlik bir qədər məhdudlaşdırıldı. Belə ki, dili bir qədər ona həddən çox yad olan və dilin çatınılıklə qəbul etdiyi yad sözlərdən təmizləmək, əvəzində elmin və texnikanın inkişafı ilə bağlı söz və ifadələrdən bütün xalqlar kimi istifadə etmək bir ənənə halını aldı. Lakin istifadə prinsipi dəyişilməz olaraq qaldı. Bir vaxt ərəb və fars sözləri ilə görülən işlər indi çox ehtiyatla fransızla əvəz olunurdu. Gibbin ifadə etdiyi kimi: «Yeni bir mədəniyyətdən doğan yeni fikirləri ifadə etmək məqsədi ilə Qərb söz və ifadələri qədim Asiya frazeologiyasını illərlə tutmuş olduğu şərəf taxtından endirir və hazırda danışdıqları dilin bir hissəsinə çevirir. İngilis şərqşünasının türk poeziyasının tarixi ilə bağlı fikirləri şərqşünasın illərcə apardığı aşasdır-

maların nəticəsi kimi dəyərlidir. O, türklərin farslardan daha çox ərəb təsiri altında yazib yaratdıqlarını iddia edən qaynaqlara öz fikrini belə bildirir: «Qədim Məktəbdə ədəbiyyatda fars əslubunun işləndiyini biz bilirik. Türk poeziyasını tədqiq etməzdən əvvəl farsların türklərə ədəbi yol göstərmələrinin tarixi şəraitinə nəzar salmaq gərəklidir» (65, 8). Gibb bu mənbələri göstərməsə də, onların fikirləri ilə razılaşmır. Gibbə görə fiqh və ilahiyyat istisna olmaqla göstərilən iddia düzgün deyildir. Türklər ədəbiyyatda, xüsusilə şeirlərdə yalnız farsları təqlid etmişlər. Heç bir türk şairi bir ərəb şairinin əslubunu təqlid etməmişdir. Halbuki bir türk şairi bir fars ustad şairin tərzində şeirlər yaratmağa çalışmışdır.

Şərqşünas türklərin farslardan aldığıları poetik sistem formasını araşdırmağa səy göstərmiş və şeir formalarından söhbət açaraq yazımışdır ki, türklərin farslardan qəbul etdikləri ədəbi sistemin özü də alınma idi. Farslar şeir strukturu ilə bağlı, demək olar ki, hər bir xırda məqamı belə ərəblərdən qəbul etmişdilər. Osmanlılılar sadəcə olaraq, bu farslaşdırılmış ərəb sistemini əlavə olundular. Təxminən XVII əsrin axırlarına yaxın, milli ruh ədəbiyyatda yer almağa başladığı zaman, Osmanlılılar öz yeni və çox sadə, bəsiti şeir formalarını istifadə etməyə başladılar. Belə dəyişikliyə uğramış sistem 1879-cu ilə qədər yeganə işlədilən sistem kimi saxlanıldı. Bu tarixdə böyük reformator Hamid bəy Türk poeziyasına konkret Qərb şeirlər formalarını gətirmişdir.

Müəllif, həmçinin, Osmanlı poeziyasında heç bir mühüm iz qoymamağına baxmayaraq, fars təsirinin hər bir milli ünsürləri boğmuş olduğu və məhv etdiyi qədim Türk poeziyasının bu təsirdən əvvəl necə olması haqda qısaca da olsa, izahat verməyə çalışmışdır. Elias Gibb bu barədə fikirlərini formalaşdırmaqdə ona böyük kömək göstərən üç kitabın olduğunu yazır və qeyd edir ki, kitabların hər üçü Osmanlı və ya daha dəqiq desək, qərb türkçəsi şeirlərinin başlangıcı olan XIV yüzilliyyin əvvəllərindən də qabaq Orta Asiyada yazılmışdır. Onlardan ən qədimi «Qutadqu Bilik» əsəri («Səadət verən bilgi») olduğunu deyən şərqşünas qeyd edir ki, »Qutadqu-Bilik» əsəri məsnəvi tərzində yazılmışdır.

Şərqşünas onu da əlavə edir ki, bu əsər alman dilinə tərcümə edilərək professor Vamberinin çox mühüm və dəyərli müqəddiməsi ilə birlikdə 1870-ci ildə Almaniyada çap olunmuşdur» (65, 71). O, «Qutadqu Bilik» əsərini Türk dilində yazılmış ən ilk kitab sayırdı. Belə ki, kitab təxminən, 1069- 1070-ci illərdə tamamlanmışdır. Əsər türk dilinin uyğur ləhcəsində yazılmışdır.

Əsər haqqında müfəssəl məlumat verməyə çalışıyan Gibb yazır ki, Osmanlı araşdırıcısı Vəlid Çələbi bu əsərin vəzninin İran şairi Firdovsinin «Şahnamə» əsərinin vəzninə yaxın olduğunu söyləyir. Şərqşünas bu fikirlə razılaşmışdır.

Şərqşünas haqqında söhbət gedən qədim kitablardan ikincisinin Xoca Əhməd-Yəsəvinin «Divani-i-hikmət» kitabı olduğunu yazır. Əsərin «Qutadqu-

Bilik»-dən, təxminən əlli il sonra alındığını söyləyən Gibb yazır ki, Vəlid Çələbinin fikrinə əsərin yazılmış tarixi 1106-dır. Lakin Gibb bu fikirlə razılaşmır. O, qeyd edir ki, Qulam Məmmədin «Xəzinətül-əsfiya» adlı əsərinə görə Xoca Əhməd Yəsəvinin Türk Şeyx-lərindən ən məşhuru olduğunu və onun doğma Yesi şəhərində 1166-67-ci illərdə vəfat etdiyini nəzərə alaraq, kitabın yazılmış tarixinin bir qədər sonrakı illərlə bağlılığı ilə razılaşmaq olar. Kitab Özbək dilində, Cıgatay ləhcəsindədir. Kitabın əvvəlində verilən məlumata əsasən, əldə olan Divan müəllifin əsərinin ikinci cildidir. Təəssüflər olsun ki, ilk cild barədə heç bir məlumat mövcud deyildir. Əsasən kiçicik şeirlər-lərdən ibarət olan kitab, bütövlükla sufi xarakter daşıyır. Şeirlərlər öz formalarına görə fərqlənirlər. Hamısı dördmisralıdır. İlk üç misra eyni qafiyəlidir, dördüncü misra isə, yeni qafiyə ilə tamamlanır. Bütün dördüncü misralar da həmqafiyədir və əgər fərqlənirlərsə də, eyni qafiyəni saxlayırlar. Belə forma türklər arasında çox məşhur sayılır. Bəzi hallarda müstərək qafiyə birinci misranın ortasında və sonunda, eləcə də ikinci misranın ortasında təkrarlanır. Qafiyənin belə işlənməsi fars ədəbiyyatına da xasdır. Lakin, Yəsəvinin işlətdiyi vəzn sərf türk vəznidir.

Türkdilli qədim kitabların sonuncu nümunəsi olan üçüncü əsərin səmavi kitablarda adı çəkilən eş-qin təsviri verilən və Əli adlı bir şəxsin 1233-cü ildə Buxarada yazdığını təxmin edilən «Yusif və Züleyxa» adlı əsər olduğunu qeyd edən Gibb bu əsərin bir çox nümunələrlə birlikdə T.Houtsma tərəfindən 1889-cu ildə Almaniya Şərqi cəmiyyətinin buraxdığı jurnalın

34-cü cildində çap edildiyini də önə çekir.

Bütün bu deyilənlərdən Gibb belə bir qənaətə gəlir ki, tamamilə başqa prinsiplərə əsaslanan nəşr istisna olmaqla doğma türk poeziyasının nümunələri olan bu üç kitabdan əldə edilən nəticə Türk və Fars poeziyası arasında ortaq bir çox şeyin olmasını göstərir. Gibb bunu çox təbii bir hal hesab edir. O, qeyd edir ki, Osmanlıların Fars-Ərəb poetik sistemini qəbul etməsini vacib eyləyən ünsürlərdən biri də o idi ki, türklərin elm, incəsənat, şeirlər formalarının adları, vəzn, texnikii terminlər və sairə ilə bağlı işlətdikləri sözlər Ərəb mənşəli idi. Ərəb dilində bütün bu sözlər müxtəlif mənalarda, məcazi formada işləndiyi halda, türk dilində isə, həmin sözlərin yalnız cüzi bir hissəsi ilkin mənada işlənir, qalan sözlər isə ilkin mənasına əhəmiyyət verilmədən yalnız texniki termin kimi işlədilirdi. Daha sonra Gibb Osmanlı şeirlər formalarını təhlil edir və bu da şərqşünasın Şərq poeziyasına dərindən bələd olduğunu göstərir. O yazar ki, Fars və Osmanlı poeziyası ilə bağlı hər hansı digər sahə kimi poeziyanın xarici şəkli heç bir istisna qəbul etməyən ağır və sərt qanunlarla müəyyən edilmişdi. Beləliklə poeziyada on səkkiz konkret şeirlər forması mövcud idi və hər bir forma müəyyən mövzuya uyğunlaşdırılmışdı. Anoloji olaraq, şairlər fikirlərinin ifadəsi üçün bu on səkkiz növdən birini seçməli idilər. Yeni tərkiblərin yaradılması heç bir vəchlə mümkün deyildi və belə bir fikir Köhnə Məktəbi təmsil edən şairlərin ağlına belə gəlməmişdi. Uyğun olaraq, şeirlər şəkillərinin sayı məhdud idi. Lakin, əldə olan

mümkün şeirlər növlərinin sayı da az deyildi.

Daha sonra müəllif şeirlər formalarına toxunmuş, misra, beyt, şeirin Məsnəvi forması, Qəzəl, Qasıdə, Qita, Müstəzad, Rübəi, Tərc-i-Bənd, Tərkib-Bənd, Mürəbbə, Müxəmməs, Müsəbbə, Müsəmmən, Mütəzza, Müəşsəirlər, Şərqi və s. barədə ətraflı məlumat vermişdir.

Vəznlərdən söz açarkən ingilis şərqşünası Gibb göstərir ki, Qərb şeir forması Şərq poeziyasından tamamilə fərqlənir. Belə ki, «ingilis poeziyasında «Rədíf»ə çox az hallarda rast gəlmək olar, lakin fars və yaxud osmanlı poeziyasında hər sətirdə qafiyəli sözdən sonra «rədíf» ola bilər». Gibb ingilis poeziyasında az da olsa işlənən bu şeirlər nümunəsinə misal gətirir:

There shone such a truth about thee,
I did not dare to doubt thee (65, 75).

Beytin ən sonunda işlənən «thee» (sən) sözləri bir rədifdir. Onlardan əvvəl işlənən «about» və «doubt» sözləri isə həqiqi qafiyələrdir.

Osmanlı Poeziyasının İnkışaf Yolu

Gibb daha sonra qısaca olaraq Osmanlı poeziyasının inkışaf yoluna nəzər salır, göstərir ki, Osmanlı poeziyası anlayışı, yalnız XV əsrin II yarısında meydana çıxmışdır.

I Dövr

Əlbəttə, birinci Dövr adlanan ilk 150 ili araşdırarkən aydın olur ki, Türkдilli ədəbiyyatın böyük bir

hissəsi Kiçik Asiyada yaranmışdır. Təmiz osmanlı müəlliflər tərəfindən yalnız cüzi miqdarda əsər yazılmışdır. Qərbi Asiya əhalisinin parçalanmış olduğu kiçik dövlətlərdən hər biri özlərini ayrıca bir qüvvə hesab edirdilər və öz qonşularına əgər düşməncilik deməsək, paxılıq hissi ilə baxırdılar. Osmanlı dövlətinin idarə müdrikliyi nəticəsində bir əsr yarımlıq dövr ərzində bu bir ailənin antoqonist üzvləri bir yerə toplanmış və onların birliyi sayəsində Qərbi Asiyada Türk İmperiyası yenidən qaldırılmışdır.

Osmanlı İmperiyasının keçirdiyi ilkin dövr, Osmanlı ədəbiyyatının keçirdiyi ilkin dövrlə təxminən eyni olmuşdur. Bu dövr ərzində Türk dilinin Qərb qolu ortaq ədəbi dilə çevrilməyə başlamışdı. Məhz bu dövr ərzində ədəbiyyatın inkişafı üçün yol seçilmişdir. Digər bölmüllərdə göstərildiyi kimi, bu yol fars xarakteri daşımışdır.

İngilis şərqşünası Qərbi türk poeziyasının yaranma prosesində Mövlana Cəlal-əd-Din Ruminin başlıca rolunu qeyd edir və yazır ki, məhz o, birinci Dövr ərzində ən böyük təsirə malik olan simalardan olmuşdur. Belə dahi bir müəllifin təsirinə düşən tələblər yaradıcılıqlarının ədəbi gücünə çox böyük diqqət yetirmişlər, çünkü bəsit və solğun üslub onlar üçün qəbul edilməz idi. Elias Gibb göstərmişdir ki, dövrün axıllarına yaxın Teymurun müdaxiləsindən sonra, Nizaminin təsiri, xüsusişlə sənətkarlıq baxımından açıq duyulmaqdır idi.

II dövr

XV əsrin ortalarında Yaxın Asiyani bürüyən mistik atmosfer, müəyyən dərəcədə dağılmağa və yeni bir istiqamət almağa tələbat duyulmağa başladı.

Fars ədəbiyyatı bu mistik dövrü bir qədər öncə arxada qoymuş idi. Ölkədə ədəbiyyat «Hüseyn Bayqara»nın sarayı ətrafında toplaşan lirik və romantik şairlərin əlində idi. Bu qruplardan birincisinin başında Hafızın varisi və ardıcılı, istər poeziya, istərsə də nəşrdə eyni dərəcədə fərqlənən və həm fars və həmdə öz doğma dili olan Ciğatay və ya Şərq, türk dilində mahir olan Əli Şir Nəvai dayanırdı. İkinci qrupun başında maşhur şair Cami dururdu. Bu iki görkəmli simanın göstərdiyi təsir Fars ədəbiyyatında aparıcı olaraq, təxminən, yüz il, Ürfi və Feyzinin XVI əsrin sonlarına yaxın yeni üslub və zövq təqdim etmələrinə qədər qalmışdır.

Osmanlı poeziyasının yarandığı dövrü xarakterizə edən Gibb yazar ki, demək olar ki, Osmanlı poeziyasının yaranması üçün hər şey hazır idi. Artıq, Birinci Dövr ərzində Qərbi Türk dilinin ədəbi bir vəsitə kimi işlədiləcəyi müəyyən edilmişdi. Hətta, Qərbi Türk dilinin hansı dialektinin bu rolda çıxış edəcəyi də aydın idi. Yalnız hamının birləşib gözlədiyi yolun istiqamətini müəyyənləşdirən, hamının axtardığı sözləri dilinə gətirmək iqtidarından olan, Osmanlı İmperiyası ədəbiyyatının əsasını qoyan və Osmanlı şairlərinin müjdəcisinə çevriləcək bir insana ehtiyac var idi. Gibb bütün bunları obrazlı şəkildə belə açıqlayır:

«Zaman öz liderini aramaq məqsədilə haray çəkmişdi və bu harayın cavabını Əhməd Paşada tapdı. Məhz Əhməd Paşanın sayəsində sərf Osmanlı poeziyası yüksət aldı. Əhməd Paşa yaradıcılığı elə böyük qiymət kəsb eləməsə də, onun əsas xidməti addımladığı yolun müjdəcisi, təməl- daşı olmasında idi» (1, 28).

III Dövr

Gibbin fikrincə beləcə yaranmış hərəkat düz yüz əlli il dayanmadan inkişaf etmiş, çıxəklənmiş və yüz əlli illik bir zaman ərzində Nəvai məktəbi, istər bir-başa, istərsə də onun ardıcılıları vasitəsi ilə Osmanlı lirik şairlərin ilham mənbəyi olaraq qalmışdır. Fars ədəbiyyatında üç əsr ərzində ədəbi cərəyanın zirvəsi sayılan Nəvai və Cami üslubu hər hansı təsvirə nəzəri gözəllik vermələri ilə seçilirdi. Osmanlı şairlərin nəzərini ən çox cəlb edən cəhət də məhz bu idi və onlar bu gözəlliyi öz əsərlərində eks etdirmək üçün var qüvvələri ilə çalışırdılar. Beləliklə, ikinci Dövr ərzində Osmanlı şairlərinin nail olmaq istədikləri ən böyük məqsəd, fikir kamiliyinə xələl gətirsə belə, şeirlərlərinə hər növ bəzək vermək idi. Məhz buna görə də bu Dövrün başlanması ilə Osmanlı ədəbi dili danışq dilindən tamamilə ayrılmış və inkişafa başlamışdır.

Bu dövrü geniş xarakterizə edən ingilis şərqşünası bu hərəkatın öz zirvəsinə şair Baqının yaradıcılığında çatdığını və onun ölümündən (1008) bir az sonra poeziyanın qayəsində və ifadə tərzində ciddi bir dəyişiklik baş verdiyini və məhz bu səbəbdən

Üçüncü Dövrün başlandığını qeyd edir. Doğrudan da on altinci əsrin ortalarına yaxın Gibbin göstərdiyi kimi Nəvai və Caminin üslublarının yerini Fars poeziyasında Urfi və Feyzi yaradıcılığı başlıca istiqamət-verici üslub tutdu. Bu üslub poeziyanın lügətinə bir sıra yeni ifadələr əlavə etməklə yanaşı, onun mahiyətini də dəyişirdi.

Belə dönüş Osmanlı poeziyasını təsirdən kənar saxlamadı və xüsusilə də Nəfi məktəbinin əsas xarakterizədici xüsusiyyətinə çevrildi. Məhz elə bu dövrdə Osmanlı poeziyasının formalasdırılması ən yüksək həddə çatdırıldı. Həmin dövrə qədər öz qiymətini saxlayan bir çox doğma Türk söz və ifadələri kənara atıldı və onların yerinə sərf Fars və ya Fars-Ərəb tərkibli söz və ifadələr işlədilməyə başlandı. Əvvəlki dövrdə şairlər tez-tez təmiz Türk ənənələrinə və qaydalarına əsaslanırdılar, Üçüncü Dövrde təkcə Fars şairlərinin istinad etdiklərini təkrarlamaq bir dəb halını almışdı. Poeziyanın farslaşdırılması elə bir həddə yetişmişdi ki, bu Dövrdə yaradılmış əsərlər sanki fars poeziyasından götürülmüş hissə təsiri bağışlayırdı.

IV Dövr

Üçüncü Dövr ta on yeddinci əsrin sonlarına kimi ömür sürdü. Gibb göstərir ki, əsrin sonlarına yaxın, Nəbi adlı bir şairin ortaya çıxması və müasiri fars şairi Saibin üslubunu sənətkarlıqla inkişaf etdirərək Osmanlı şeirlərinə yeni bir təravət gətirmiştir. Əlbəttə,

böyük Azərbaycan şairi Saib Təbrizini İran şairi kimi təqdim etməkdə Gibb yanlışlığa yol verir. Amma onu da deyək ki, o zaman fars dilində yazan hər bir Azərbaycan şairi fars şairi kimi tanidlır və tədqiq edilirdi. Gibb XVIII əsri bütövlükdə və qismən XIX əsri əhatə edən dördüncü dövrlə bağlı öz mülahizələrini söyləyərkən bu dövrü nə ikinci və nə də üçüncü dövra bənzətmir. Təxminən, bütün şairləri özündə cəmləşdirən «yeganə məktəb» anlayışı artıq, aradan götürüldü. Yəqin ki, bunun əsas səbəblərindən biri o zaman Fars poeziyasında ümumi inamı doğrulda biləcək bir şairin olmamasında idi. Farsların göstərilən dövr üçün ən gözəl şairi yeni obrazlar təsvirlər və təşbehlərin yaradılışında cəlbedici orijinallığı və məhsuldarlığı ilə seçilən Şövkət idi. Yarım əsrən artıq bu şair Osmanlı şairlərin çoxu üçün aparıcı rolunu oynamışdı. Şövkətin yaradıcılığının əsas hissəsini öz üsulunun Nəbi üsulu ilə bir uyarlıq təşkil edirdi. Şövkəti Osmanlı şairlərə müasir fars poeziyasına istinad etməyi öyrədən son şair oldu. O zamandan sonra Osmanlı şairi şərq hakimiyətini əks etdirməz oldu.

Elias Gibbin yazıqlarına əsasən, on doqquzuncu əsrin altıncı onilliyində ilk dəfə olaraq, Şinasi əfəndi Osmanlı poeziyasının artıq tənəzzülə uğrayan bünövrəsinə yeni bir dayaq – Qərb nəfəsi aşılıdı. Müəllifin qeyd etdiyi kimi, 1859-cu ildə Fransız şairlərinin əsərlərinin Türk dilinə tərcüməsindən ibarət kiçik bir əsəri çap etməklə, Şinasi əfəndi, müasirlərinin nəzərinə İsləm gerçəklərindən kənarda da öyrənilməyə layiq ədəbiyyatın olduğunu çatdırıldı.

Şinasi əfəndinin ədəbiyyatın Qərbləşdirilməsi istiqamətində göstərdiyi səylər onun layiqli şagirdi Namiq Kamal Bəy tərəfindən davam etdirilmişdir. Lakin bu iki inqilabçı ədəbiyyatçıların hədəfi yalnız nəşr olmuşdur. 1879-cu ildə Əbd-ul-Həqq Hamid Bəyin «Səhəra»sı çap olunana qədər bu prinsiplərin poeziyaya tədbiq edilməsinə heç kim çalışmadı, əlli doqquz səhifədən ibarət olan kiçicik kitabçada Qərb üslubunda yazılmış on şeirlər toplanmışdı. Həqiqətən bu şeirlərə qərb üslubunda yazılmış ilk orijinal Türk şeirlərləri idi. Doğrudur, dörd il önce, Hamid Bəyin Avropa üslubunda qələmə aldığı «Duxter-i-Hindu» (Hind qızı) nəşr draması buraxılmışdı, lakin, nədənsə bu üslub yalnız «Səhəra»nın çapından sonra məşhurlaşmışdı və avropalaşmış şeirlər dəbə düşmüşdü. Kitabın göstərdiyi istiqamət, xüsusiələ, gənc istedadlı şairlər arasında çox tez bir zamanda qəbul edilmiş və «Səhəra» əsəri üslubunda yeni, tamamilə başqa olan bir şeirlər axını başlamışdı.

Dövrlərin Müqayisəsi

Yeni Məktəbin Qərb poeziyasına olan münasibəti Qədim Məktəbin Fars poeziyasına olan münasibətindən əsaslı şəkildə fərqlənirdi. Qədim Məktəbi təmsil edən şairlərin əsas fikri Fars poeziyasının fars sözleri ilə təkrar etmək olmuşdu. Yeni şairlərin məqsədləri isə, nə Qərb poeziyasını yenidən yazmaq, nə də öz şeirlərini yad ifadələrlə yaratmaq deyildi. Onlar Qərb şeirlərinə «nə» düşünməyi deyil, «necə» düşünməyi öyrənmək üçün üz tutmuşdular. Onlar Qərb

şairlərinin fikri durumunu, əsərlərini araşdırmaqla öyrəndilər və onlara bənzər əsərlər yaratmağa cəhd etdirilər. Beləcə müəllifin də qeyd etdiyi kimi, yeni yazarlar qərbli şairin ətrafındakı şeirlərə göründüyü kimi təsvir etməyə və bu əşyaya qarşı duyduğu hissələri anlamağa çalışdığını öyrəndilər və onlar da eyni surətdə gördükleri şeyləri olduğu kimi təsvir etməyə və bu şeirlərin təsiri ilə qalblərində oyanan həyacanı, hissi anlamağa səy etdirilər. Bunun nəticəsi olaraq ilk dəfə türk poeziyası təbii və şəxsi ola bildi.

İngilis alimi farşların türk ədəbiyyatına təsiri ilə bağlı öz fikirlərini belə yekunlaşdırır ki, «Türk farşlarının təşviqi ilə altı yüz ildən bəri arxasını təbiətə çevirmiş olmuşdusa da, lakin qərb fərqlinə varmadan müasir bir surətdə, uğurla həqiqi türk şeirlərinə yol açmış oldu. Məhz bu dövrə Türk poeziyası ən düzgün yoluñ nə fars, nə də fransız poeziyasının əks etdirilməsində deyil, Türk xalqının döyüñən ürəyinin ifadəsində olduğunu anlamışdı» (65, 134). Çünkü doğrudan da Gibbin çox doğru dediyi kimi, bundan bir əsr əvvəl milli Türk dühəsi keçmiş ustadiyla çırpinmış, hətta bir zaman üçün üstünlük əldə etmişə də, nə edəcəyini bilmədiyi üçün bu uğurundan, zəfərindən istifadə etməyə müvəffəq olmamışdı. Lakin o zaman əksik olan şey bu gün artıq ortaya çıxmış və türk özü də çox gözəl və doğru anlamışdı ki, xarici əsərləri təqlid etmək yox, xarici yazıçıların divan və dramalarını deyil, öz xalqının sevincini, kədərini, düşündükərini və arzusunda olduqlarını müşahidə etmək, duymaq və öyrənmək tələb olunurdu. Məhz bu cə-

hət Məhəmməd Əmin Bəy tərəfindən yazılmış və 1899-cu ildə çap etdirilmiş «Türkiyə Şeirləri» adlı kitabda özünün ilk əksini tapmışdı. Kitabda toplanmış kiçik şeirlərdə adicə əsgərin və yoxsul Anadolu sakinlərinin dili ilə ədəbiyyat tarixində ilk dəfə olaraq Türk xalqının həqiqi səsi duyulurdu.

Elias Gibbin etdiyi şərhə əsasən, Qədim məktəbin Yeni Məktəblə əvəz olunması onsuz da gec və ya tez baş verəcək qaçılmaz bir hal idi. Belə ki, Avropalaşma prosesi artıq bir müddət idи ki, Türk hayatıñ hər bir sahəsində özünü biruzə verməyə başlamışdı. Təbii ki, belə bir böyük və faydalı dönüşün səbəbkəri Osmanlı poeziyası tarixində ən öndər səmalardan biri olmuş və olacaqdır: «...Həmid bəyin yaradıcılığı bu tarixdə əsas dönüş nöqtəsini təşkil edir: ondan əvvəl yazılın hər bir əsər, bu və ya digər şəkildə, Fars xüsusiyyətini daşıyırı, ondan sonra poeziya adını daşımaşa layiq yazılın hər bir şey isə, birbaşa və ya dolayı yolla Avropa təsirini əks etdirirdi. Gibbə görə bu görkəmli şair və reformatorun xalqın ədəbi taleyinə göstərdiyi dərin təsir müasirləri arasında heç bir kəsə müyəssər olmamışdı» (65, 135).

Belə bir dəyişiklik qeyri-adi, gözlənilməz olduğundan heyratlı qarşılındı və müxtəlif əks qüvvələrin səylərinə baxmayaraq uğur qazandı. Gibbin qeyd etdiyi kimi, ölkənin quruluşunu dəyişmək kimi geniş və mürəkkəb bir sualın cavabı, yəqin ki, onun ədəbiyyatında olan yenilik ilə bağlıdır. Ədəbiyyatdakı dəyişikliyi isə, Türk xalqı artıq qəbul etmişdi. Xarici intriqantların və yerli qiyamçıların müqavimət cəhd-

ləri dəfələrlə boşça çıxdı.

Gibb yazılırdı: «Əgər Türkler əllərinə imkan keçdiyi zaman tamam hakim olduqları, sahib olduqları bu sahədə bu xəyalı inqilabın qəbul edilməsində iqtidarsızlıq və tərəddüd göstərsəyilər, yəqin ki, qüvvət toplamadan bu yeni hayatı Erməni anarxisti ilə rus kəşfiyyatçılarının söndürməsinə meydan vermiş olardılar, o zaman əleyhlərinə edilən iftiralara haqq verdirər, dost və düşmənlərinə qarşı qüvvəsini itirmiş bir irq olduqlarını isbat edərdilər. Fəqət bizi bu hökmü verməyə məcbur edirlər; bu millətin fikri enerjisiitməmişdir. Türklerin fikri həyatının bir daha oyanmayacağını, daimi bir uğursuzluğa düşdüyüünü və şəfa tapmayacaqları bir dərəcə düşdüklərini təkrar-təkrar iddia edənlərin hökmlərinin nə qədər dəyərsiz, nə qədər cəhalətə və pis hökmə dayandığını isbat edər» (65, 136).

İngilis şərqşünası tədqiqatını davam etdirərək birinci dövrün sonlarına yaxın vəziyyət və həmin dövrdə Şərq və Qərb mədəniyyəti ilə bağlı mülahizələrini yürüdərkən əsasən bu dövrdə yaşayıbyaradən şair və təzkirəçiləri xarakterizə edir. Onun fikrincə birinci dövrdə elə bir yüksək nəticə yoxdur. O, XVII əsrda yaşamış Mütribinin şairlər haqqında bibliografik məlumat verən «Təzkirətüş-şüərəsi»nın adını çıxır və əlavə edir ki, adları çəkilən və əsərlərin-dən qısa nümunələr verilən bir çox şairlərlə bağlı burada yiğcam məlumat almaq olar. Şərqşünas eyni zamanda başqa əlyazmalar haqqında da qısa məlu-

mat verir. Bəzi əlyazmaların Kral Asiya Cəmiyyətinin kitabxanasında olmasını nəzərə çatdırır. Gibb «İlk mütəsəvvüflə» bölümündə Mövlana Cəlaləddin, Sultan Vələd, Yunis Əmrə və Aşıq Paşa kimi görkəmlı şəxsiyyətlərdən söz açır. Ənvəri Zəhirəddin Fəryabi qəsidiələrinin yüksək sənətkarlıqla yazıldığını qeyd edən Gibb böyük şair Nizami Gəncəvi və əsərləri haqqında qısaca məlumat verməklə kifayətlənmişdir. Hafiz dühəsi qarşısında heyrətdə qaldığını söyləyən Gibb yeri gəldikcə adlarını çəkdiyimiz bu böyük sənətkarların əsərlərindən ingilis dilinə tərcüməsi ilə birlikdə nümunə vermişdir. İlk osmanlı şairləri bölümündə isə Gibb Əhməd, Niyazi, Süleyman Çələbi ilə bağlı məlumat verir. I Sultan Bəyazidin hökmənliyi dövründə (1390-1403) yaşayan bu şairlərlə bağlı geniş məlumat verməyə çalışan Gibb şairlərin əsərlərindən nümunələr də vermişdir.

Gibb qeyd edir ki, birinci Dövrün sonlarına yaxın Qərbi-Türk dialektlərində hansı birinin gələcəkdə ədəbi dil rolunu oynayacağı və poeziyanın hansı istiqamətdə inkişaf edəcəyi qətiyyətlə müəyyən olunmuşdu.

Lakin, şairlərin seçidləri üslubdan asılı olmaya-raq, əsərlərində məxsus olduqları yerin spesifik dialektləri duyulur. Qərbi-Türk dünyası üçün heç bir ümumi mərkəz olmamasına baxmayaraq əksinə hər bir kiçik vilayətin öz ayrıca paytaxtı, hakimiyəti və eləcə də azad mədəniyyət mərkəzi olmuşdur. Belə bir şəraitin mövcud olduğu müddət ərzində şairlərin

hər hansı bir başqa dialekti üstün tutmalarına lüzüm yox idi. Yazılmış əsərlərdə rast gəlinən dialektlər isə, həmin Dövrün poeziyasını Osmanlı poeziyasından daha artıq Qərbi-Türk poeziyası kimi təsvir etməyə imkan verir. Başqa dialektdə yazan şairlərin Osmanlı dialektinə keçmələrinin mənası yox idi. Lakin sonralar, Osmanlı hakimiyətinin siyasi üstünlüyü təsdiq olunandan sonra Osmanlı dialekti Qərbi-Türk İmperiyasının rəsmi dilinə çevrildi və bir rəsmi dil kimi bütünlüklə qəbul edildi. Beləliklə ilk dəfə olaraq, bu ədəbiyyatın ümumi dili yarandı və Qərbi-Türk poeziyası Osmanlı poeziyasına çevrildi.

Bu bölmədə müəllif, həmçinin, ilk dəfə olaraq, təsvir etdiyi Şərq mədəniyyəti ilə həmin əsərlərdə Qərbi-Avropada mövcud olan mədəniyyət arasında oxşarlıq kimi çox maraqlı bir mövzuya toxunmuşdur.

Müəllif qeyd etmişdir ki, fəlsəfə və elmə gəlincə, bu iki məfhum arasındaki oxşarlıq, hətta eynilik dərəcəsindədir. Eynilik olmayan istiqamətlərdə isə, əhəmiyyətli dərəcədə fərq mövcuddur. Əgər Şərqi sivilizasiyası Ərəb Quranına əsaslanmışsa, Orta əsr Avropa mədəniyyəti Latin Bibliyasına əsaslanmışdı. Şərq şairləri Qədim Farslardan miras aldıqları əfsanələr və tarixlər üzrə monopoliyaya malik olmuşlar. Qərb şairlərinin ortaqlığı isə, Roman klassiklərindən aldıqları məlumat üzrə olmuşdur. Bu iki cəhət mövcud olan fərqli ən vacib mənbəlidir və onlar arasında da fərq mövcuddur.

Adını çəkdiyimiz iki mənbədən ən əsası, şübhəsiz ki, birincisi – dindir. Lakin, burada da müqəddəs kitablar olan İncil ilə Quran arasında razılığın fərqlilikdən daha artıq və fundamental olmasına görə nəticədə yaranan mədəniyyətlər arasında da müxtəliflik, mühümlükdən daha çox səthilik xarakteri daşıyır. Şərqi Qərbdən kəskin şəkildə ayıran İncil ilə Quran arasındaki müxtəliflik deyildir, Papa kilsəsinin sadə Şərq dini üzərinə əlavə etdiyi mürəkkəb rituallar və roman ruhanilərinin irəli çəkdikləri ekstravaqant iddialardır. «...İslam daima azad olmaq xoşbəxtliyinə nəsib olmuşdur». Əslində, elə bu cəhətlər də mədəniyyətdən daha artıq, sosial həyata təsir göstərmişlər. Bundan başqa, vicdanını diniyəyən insanların dini istər Şərqdə, istərsə də Qərbdə eyni olmuşdur: «...Birbaşa hakim olan istənilən dindən götürülmüş bir neçə ad və ifadəni dəyişmiş olsaq, dərvish mistikasının dedikləri ilə ekstatik monaxın... söylədikləri arasında fərqi müəyyənləşdirmək çox müşkül olar» (65, 444).

Fəlsəfə və elm (elm elə əslində fəlsəfənin bir qoludur) arasında olan oxşarlıq təkcə orijinal mənbələrin Şərq və Qərb üçün eyni olması ilə deyil, mövzu ilə bağlı Avropa traktatlarının böyük bir hissəsinin əksəriyyəti ərəb dilində yazılmış olan Məhəmmədçi və ya Yəhudi əsərlərindən tərcümə və ya əzx edilmişdir. Müəllif Ərəb dilinin İslam dünyasında oynadığı rolü Latin dilinin Qərb Xristian dünyasında oynadığı rolla bərabər tutmuşdur. Müqəddəs Kitabın dilindən və məzmunundan xəbərdar olmaq, milliyə-

tindən asılı olmayaraq, özünü oxumuş hesab edən hər bir müsəlman üçün vacibdir. Məhz bu yolla Ərəb dili bütün müsəlman dünyasının tanıldığı və öyrəndiyi dilə çevrilmişdir. Anoloji olaraq, dini, fəlsəfi və elmi xarakter daşıyan bütün ciddi əsərlər də Ərəb dilində qələmə alınmışdır. Sadalanılan mərhələlərdə Ərəb dilinin tutduğu mövqe, Qərbdə Latin dilinin keçdiyi yolla paraleldir. Qərbdə Fransız dilinin getdikcə özünü daha artıq təsdiq edib ədəbi dilə çevirdiyi kimi, Şərqdə də Fars dili inkişaf edərək ədəbi dil kimi işlədilmişdir.

Şəraitin belə oxşar olduğu zaman, mədəniyyət və sivilizasiya təbii olaraq, paralel xətlər üzrə inkişaf etmişdir. Beləliklə də biz orta əsrlərdə Qərbin poeziyasının ilham aldığı idealların həmin dövrə Şərq poeziya idealları ilə eyniliyinin şahidi oluruq. Gibb bu cəhətin, xüsusilə Provans poeziyası ilə əlaqəsini işıqlandırılmışdı: «...Daima dünyəvi və səmavi sevgi arasında pərvaz edən dilin incəliklərini araşdıranda aydın olur ki, Traubadourları və onların İtaliya və Fransadakı davamçılarını vəcdə gətirən ilham Fars və Türk lirik poeziyasında səslənənlərdən başqa bir şey deyildir. Eləcə də minlərlə ritmik beytlərin müəllifləri olan Qərb romantikləri Nizami Və Şeyxi kimi Şərq yazarlarının sadiq təmsilçiləridirlər. İngilis şərqşunasının fikrincə mövzudan və onun məqsədindən kənar olmasa idi, bu eyniliyi xirdalılarına qədər təsvir etmək çox asan olardı və bu mənada Qərbin Şərqə nə qədər borclu olduğunu araşdırmaq da maraqlı olardı. İndicə təklif olunan suala necə cavab verilə-

cəyindən asılı olmayaraq, bir cəhət iamamilə aydınlaşdır. Orta əsrlərdə Avropanın bütün mövzuları hansı qaynaqlardan almasından asılı olmayaraq Şərqlə ortaq olması və onu öz Roman müəllimlərindən öyrənməməsidir» (65, 446).

Gibb belə bir fikrin üstündə qətiyyətlə dayanır ki, Şərq və Qərb mədəniyyəti arasında olan paralellizm bütün XIV əsr boyu və XV əsrin böyük bir hissəsini əhatə edir. Bu hal Avropada intellektual və mənəvi həyat axınının dönüşünə səbəb olan Renessansa qədər dəyişilməz olaraq qalmışdır. Bunun ardınca baş verən ayrılma tamamilə gözlənilməz oldu. Yeni meydana çıxan Hellenizmin başçılığı altında Qərb köhnə yoldan ayrılmış və yeni, həm də tamamilə başqa bir istiqamətə aparan yol seçmişdir. Şərq isə, köhnə yolla irəliləməkdə davam etmiş və beləliklə də XVI əsrə uzun müddət eyni yoluñ yolcuları olmuş iki tərəf, bir-biri üçün yad olmuşlar. O zamana qədər onlar çox hallarda rəqib kimi qarşılaşalar da bir-birlərini başa düşürdülər. Lakin, Avropa ayrılanandan sonra, qarşılıqlı anlaşılma da qırıldı. Orta əsrlərin ruhu və Renessans dövrünün ruhu o qədər təzadlı idi ki, qarşılıqlı anlaşma qeyri-mümkün oldu. Qərb aləmində Şərq Qərbi əzdi. Şərqdə isə, dəyişilməz qaldı. Beləliklə də, indiki zamanda tipik Avropalı ilə tipik Şərqli bir-birini heç vaxt düzgün başa düşə bilmirlər (Söhbət XIX əsrin sonlarından gedir), belə ki, Şərq dünyasında, ən azı sadə Şərqdə, hələ də Orta əsrlər davam edir. Bu cildin başlanğıcında iki ön söz yazılmışdır. Bunlardan birincisi E.Brauna, o birisi

isə Gibbə məxsusdur. Bu müqəddimə E.Braunun ilk müqəddiməsi olmaqla yanaşı Gibbin son ön sözüdür. Gibbin yazdığı bu ön söz onun birinci cildə yazdığı ön sözdən tamamilə fərqli və önemlidir.

İngilis şərqşünası Gibbin yazdığı ikinci cild Osmanlı poeziyasının 1450-ci ildən 1520-ci il I Səlimin vəfatına qədər, keçdiyi dövrü əhatə edir.

Kitabın giriş hissəsi məktəbin bütün mərhələlərini xarakterizə edir. Xüsusən, burada Sultan Səlimin xələfi I Süleymanın hakimiyyəti və bu məktəbin ən yüksək mərhələsi zamanı yaranan əsərlərə toxunulur.

Şərqşünas göstərir ki, Osmanlı poeziyası tarixinin I cildinin təqnidçilərinin əksəriyyəti qeyri-real olaraq Osmanlı poeziyasının dəyərini fars poeziyasını kor-koranə təqlidi kimi azaltmağa meyl etmişlər. Lakin məsələyə daha diqqətlə baxılarsa, Osmanlı poeziyasının fars poeziyasını təqliddən daha artıq, onun bir şaxəsi olduğunun şahidi olarıq. Elias Gibb qeyd edir ki, Ərəb olmayan Məhəmmədçilərin ədəbiyyatı arasındaki münasibəti düzgün başa düşmək üçün biz bu ədəbiyyatlara Qərbi-Asiya ədəbiyyatı adı altında birləşən bir tam kimi yanaşmalıyıq. Qərbi-Asiya ədəbiyyatının dili necə olmalıdır. Farslı, Osmanlılı, Türk, Urdu və ya Puştu dilindən istifadə edilməlidirmi-sualının cavabı isə, ümumiyyətlə, yazılıçının özünün mənsub olduğu yerin işlətdiyi dildir. Gibb işlətdiyi «ümumiyyətlə» kəlməsini açıqlayaraq göstərir ki, Türkiyədə yaşayan əsl Fars və ya Mərkəzi Asiyadan olan şair üçün Osmanlı dilində yazmaq adı hal sayılmışdı. Gibb topladığı təzkirələrdə belə hal-

ların çox olmasını qeyd edir. Bu hali «daimi olaraq deyil» kimi də adlandırmak olmaz, çünkü fars poeziyasının əksər hissəsi Fars coğrafi hüdudlarından kənarda, bəzən də əslən Fars olmayan şəxslər tərəfindən yazılmışdır. Bu məqsədlə, təkcə Sədinin müsəri Əmir Xosrov Dəhləvini (1325), Mir Həsən Dəhləvini, Feyzini (1596) və başqa şairləri göstərmək olar (66, XXXVI).

Daha sonra Elias Gibb orta əsrlər Türk ədəbiyyatından və şairlərin əsərlərindən etdiyi tərcümələrə toxunaraq, göstərmişdir ki, təqnidçilərin nəzərini onun tərcümə zamanı işlətdiyi arxaik söz və ifadələr cəlb etmişdir: «...Belə təqnidçilər fikirləşirlər ki, tərcümələr zamanı mənim əsas məqsədim qulağayatan İngilis şeiri yazmaqdır. Mən kifayət qədər aydın göstərmişdim ki, mənim əsas məqsədim bu deyildir. Mənim əsas məqsədim orijinalın xarakter və xüsusiyyəti haqqında mümkün qədər dəqiq fikir vermək olub (66, XXXVI).

Müəllif qeyd etmişdir ki, haqqında söhbət gedən poeziyanın özü o qədər obrazlı, o qədər bələğətli ifadələrlə zəngin idi ki, ona görə də tərcümə zamanı istər-istaməz orijinala sadiq qalmaq üçün işlədilən ifadə və frazeoloji birləşmələri tərcümədə olduğu kimi saxlamaq lazımdır.

İkinci dövr poeziyasını xarakterizə edən İngilis şərqşünası Gibb yazır ki, 1450-ci ildən 1600-cü ilə qədər bir əsr yarımdövrü əhatə edən və Osmanlı poeziyası Tarixinin İkinci Dövrü adlandırılan dövr Qərbi Avropa mədəniyyətinin dəyişilməsinə səbab

olan Renessans kimi misilsiz hərəkatın inkişafının və qələbəsinin şahidi olmuşdur. Onun fikrincə illərlə eyni yolda addımlayan iki mədəniyyətin qarşı-qarşıya durmalarının səbəbi, Qərbin öz yolunu dəyişməsi olmuşdur. Bunun nəticəsində, XVI əsr avropalısı intellektual və mənəvi mövqeyinə görə öz dədəbabalarından kəskin şəkildə fərqləndiyi zaman, 1600-cü ildə yaşayan türk hər cəhətdən öz Osmanlı babalarına bənzəmişdir.

İkinci Dövr poeziyasına da anoloji olaraq, Orta əsrlər poeziyasının davamı kimi baxmaq tamamilə düzgündür. Həmçinin, Qərb və Şərqi mədəniyyətləri arasında uzun müddət müşahidə olunan parallelizm Renessans abu-havasının Qərbi bütünlükə ağuşuna almasından önce ara-sıra müşahidə edilirdi. XV əsrin sonlarına yaxın tamamilə qırılmışdır. Gibb yazır ki, Osmanlı poeziyasının ilham mənbəyi və şairlərin idealları dəyişilməz qalsa da, yeni dövr, öz növbəsinə, bir sıra yeniliklər gətirmiştir. Köhnə zaman ənənəsi artıq geridə qalmışdır, ikinci dövrdə, artıq Qərbi Asiyada Türk ailəsinə mənsub bir neçə üzv bir bayraq altında birləşmişdilər. Konstantinopol alınmış və Qərbi Türkiyə öz qələbələrinin inkişafına əlavələr etməyə hazır bir vəziyyətdə idi. Bütün sadalanılanlar mahz osmanlılarıñ sayəsində əldə edilmişdir. Məhz Osmanlılar dağılmış Səlcuq İmperiyasının hissələrini bir yerdə toplamış və onlardan Macaristandan Ərəbistana və İrandan Morokkoya qədər zəfər yarışı edəcək bir xalq yaratmışdır. Nəticədə Kütahya və ya Konyadan olan Türk özünü Germiyanlı və ya Qara-

manlı deyil Osmanlı adlandırmağa başlamışdır.

Bu dövrü daha geniş xarakterizə etməyə çalışan Gibb yazır ki, şair və yazıçılar əsərlərini yaradarkən, daha yerli dialektlərdən deyil, saray dilinə və böyük bir xalqın paytaxtına çevrilən Osmanlıca yazmağa səy göstərirdilər. Beləliklə də, İkinci Dövrdən başlayaraq azsaylı istisnalardan başqa, bütün əsərlər yeganə dialektdə, Osmanlıca qələmə alınmışdı.

Ona görə də Elias Gibb İkinci Dövrü adına tam cavab verən «Osmanlı poeziyasının başlanğıcı» adlandırmadıqda tamamilə haqlı idi.

Dəyişikliklər yalnız siyasi və dialektik səhnədə deyil, ədəbiyyatın özündə də müşahidə olunurdu. Şərqsünas İkinci Dövrdən başlanmasını ideal bir dünaya qədəm qoymaq kimi xarakterizə edir. O yazır: «Mömin və dindarların səsi əvəzinə mövcud olan sükkutda aşıqların ahı və bülbüllərin fəğanları eşidilməyə başlayır. Şairlər, sanki, özlərini gözəllərlə, cəh-cəh vuran quşlarla, açılmış qızılıgullarla dolu olan misilsiz bir diyarда hiss etməyə başlayırlar. Elə oxucular da bu əfsanəvi diyara ayaq basıqdı, elə bil ki, sanki hər hansı bir sehri qüvvənin təsirinə məruz qalırlar» (66, 7).

Elias Gibb şair Camini və 1500-ci ildə Heratda olən, Sultan Hüseyin Bayqaranın böyük dostu və vəziri olan Əlişir Nəvaini Osmanlı poeziyasının İkinci Dövrdən mayakı adlandırmışdır. Bu hissədə, müəllif, Fars ədəbiyyatı klassik məktəbinin son nümayəndəsi olan Caminin yaradıcılığından söhbət açmış, Nizaminin Xəmsəsinə eyni formada və cavab şək-

lində yazdığı əsərlərinə toxunmuşdur. Elias Gibb bu-rada dahi Nizaminin «Xəmsə»si ilə bağlı ingilis oxucularına qısa məlumat vermişdir.

Müəllif qeyd etmişdir ki, «İkinci Dövrə hələ də fars təsirinin böyük olduğu bir zamanda sırf türk ruhunu unudulmuş hesab etmək heç də düzgün olmazdı» (66, 7). O, bunu obrazlı şəkildə belə təsvir edir: «XVI əsrin əvvəllərində şair Məsihi fars kitablarını bir yana qoyub, Ədirnədə rast gəldiyi gözəllər haqqında oynaq şeirlərini yazarkən, doğma ruh vəcdə gəldi və əşrlərlə yayılan bir gülüş dalğasını doğurdu. Bu şairin nəgməsi Osmanlı şairləri arasında ilk dəfə olaraq, təmiz türk xarakteri daşıyırırdı. O, xə-yallardan deyil, reallıqdan, oxuduğundan deyil, gör-dükklərindən bəhs edirdi. Şairin məqsədi bəlağətli söz və ifadələri ilə oxucusunu heyran etmək, heyrət-ləndirmək deyil, məqsədi özünü və onları şənləndirmək, təbəssümə səbəb olmaq idi» (66, 7). Belə bir əser şairin müasirləri üçün qeyri-adi olsa da, bir türk kimi təbiilik və humor onların zövqünü oxşadı. Beləliklə də Məsihinin kiçik məzhəkələrinə oxşar əsərlər meydana gəlməyə başlandı. Məsihinin «Şəhr-əngiz» adlı kiçik əsəri İkinci Dövrə fars ədəbiyyatı nümunə-lərindən tamamilə fərqlənən ilk və yeganə şeirlər növü kimi tanındı.

Elias Gibb qeyd etmişdir ki, o zamana qədər Osmanlı poeziyasında aparıcı poeziya növü məsnəvi olmuşdur. Onun fikrincə Nəsimidən başqa heç bir seçiləməyə layiq olan şair tam və ya qismən bu lirik hövdən istifadə etməmişdir. Şərqşunas yazır: «İkinci

Dövrə lirik poeziyaya böyük meyl oyandı: »... güclü xor səsi hər tərəfdən ucalmağa başladı. Cəmiyyətin hər bir təbəqəsində şeirlər yazmaq ehtirası alovlandı - sultanlar və şahzadələr, vəzirlər və muftilər, tacirlər və sənətkarlar, dərvişlər, hətta hərəmxanalarda xanımlar, hər kəs və hamı səslərini yüksəldib qəzəl və ya... qəsidə oxuyurdular... Poeziya axını üçün qapılar açılmışdır və o vaxtdan başlayaraq lirik poeziya seli arası kəsilmədən axırdı, onun istiqaməti vaxtaşırı dəyişsə belə, güc və həcmi heç vaxt azalmamışdır» (66, 7).

Ədəbiyyatda buna bənzər hərəkatlardan çoxu kimi lirik partlayış da ilk baxışdan göründüyü qədər gözlənilməz təəssürat bağışlayan bir hərəkət olmuşdı. Son əlli il ərzində bir sıra qəzəl və qəsidələr qələmə alınmışdır. Lakin onlar türk ədəbiyyatında o qədər də tanınmayan şəxslər tərəfindən yazılmışdır. Qəsidə və qəzəl janrları Əhməd Paşa kimi şairlər tərəfindən bəyənilib qəbul edilən kimi, İmperiyanın hər bir şəhərindən lirik şeirləri baş qaldırımağa başladılar. Çünki uzun illər şairlərdən öz poetik gü-cünü, istedadını göstərmək üçün bir neçə min misradan ibarət olan məsnəvi formasında əsərlərin yazılması tələb olunurdusa, sonrakı çağlarda istedadlı şair üçün buna o qədər də ehtiyac olmaması təsdiq olundu. Gibb buna misal olaraq Raqib Paşanın dediklərini xatırladır: «Əgər gözəl arzu olunan əsərsa, bir misra da kifayətdir» (66, 7). Şair istedadlıdırsa, onun qiyməti, üstünlüyü yazdığını min misralıq məsnəvidə yox, elə səkkiz misralı qəzəldə də görünər.

Gibbin qeyd etdiyi kimi doğrudan da İkinci Dövr lirik poeziyaya üstünlük gətirən bir dövr olmaqla yanaşı, romantik məsnəvilərində çıxaklıdıyi bir dövr idi. Əgər ilkin zamanlarda məsnəvi növündən dini və mistik poeziyanın ifadəsi üçün bir vasitə kimi istifadə olunurdusa sonrakı dövrdə romantik məsnəviyə daha çox meyl göstərilirdi.

Birinci dövrə mənsub olan şairlər, bir qayda olaraq, hakim təbəqə ilə əlaqəsi olmayan adı kütlənin nümayəndələri idilər. Onlardan yalnız bir neçəsi, birinci dövrün sonlarına yaxın, özlərini bütünlüklə hökmüran sultanlara həsr etmiş olsalar da, Əhmədi istisna olmaqla, böyük yazarlardan heç birisini saray əhli ilə əlaqəsi olmamışdır. İkinci Dövrdən başlayaraq isə, poeziya ilə saray arasında müəyyən əlaqə yarandı. Sultanlar, şahzadələr və görkəmli simaların poeziyaya böyük meyl göstərmələri şairləri həvəsləndirir mükafatlandırma və hətta özlərinin də şeir yazmaları bir qayda halını aldı.

İkinci Dövrü təşkil edən yüz əlli il ərzində Osmanlı dövləti öz qüdrətinin zirvəsinə yetişdi. Bu hal, başqa səbəblərlə yanaşı, dövlətdə güclü qayda-qanunun olmasından irəli gəlirdi. II Məhəmmədin hakimiyyətə gələrək Konstantinopolun fəthi əməliyyatını uğurla başa çatdırıldıqdan sonra, özünü bütünlüklə başqa işə həsr etmiş, əsasən dövlətin mülki, hərbi işlərini yaxşı qurmuşdu. Adı çəkilən sahələrlə bağlı hər bir şey onun «Qanunnamə» kitabında öz əksini tapmışdır. Hətta inzibati sistem belə, təmiz türk ruhuna uyğun olan və zamanın tələblərinə hey-

rətamız dərəcədə cavab verə biləcək bir şəklinə salmışdı. Sonrakı əsrlərdə, I Süleyman «Qanunnamə»ni yenidən nəzərdən keçirmiş və müəyyən dəyişikliklər və əlavələr etmişdir.

Tam XVII əsrə qədər, bu iki sultan tərəfindən müəyyən edilən qanunlar dəqiqliklə həyata keçirilmişdir. Məhz bunun nəticəsi idi ki, üləmalar, bir qayda olaraq, savadlı insanlardan seçilirdi. Vəzirlər, digər dövlət xadimləri və zabitlər isə doğrudan da ləyaqətli insanlar idilər. Bütün sadalananların nəticəsi olaraq, Türkiye həmin yüz əlli il əsasında dünyanın ən güclü dövlətlərindən birinə çevrilmişdir.

«Osmanlı poeziyasının tarixi» əsərinin III cildi Soltan Süleyman hakimiyyəti dövrünün əvvəlindən başlamış Nabinin vəfatına qədər olan bir dövrü əhatə edir. Bu təxminən, iki əsra bərabər bir dövrdür (1520-1712). Elias Gibbin şərhinə əsasən, bu dövrü Klassik dövrün sonu və Keçid Dövrynən başlanğıçı adlandırmaq olar. Bu dövr artıq adı çəkilmiş şair Nabidən başqa Lamii, Zati, Füzuli, Fəzli və Baqi kimi böyük şairlərin yaradıcılığını əhatə edir.

Edvard Braunun verdiyi məlumatə əsasən, çox-cildli Osmanlı poeziyasının tarixi» əsərinin bu hissəsi də, demək olar ki, Gibb tərəfindən tam hazırlanıb başa çatdırılmışdı. Redaktor kitabı mətbəəyə tapşırımdan əvvəl əsərə, yalnız ön sözdən başqa bir şey əlavə etməmişdir, cünki əsərə daxil olan ən kiçik həcmli poetik nümunələri belə Gibb tərcümə etmiş və səliqə ilə köçürmüştü. Bu cildə ingilis şərqşünası I Süleyman dövrynü (1520-1566) xarakterizə edər-

kən bu dövrə qədər Osmanlı poeziyasını «ağilli, lakin kəkələyən uşağ»a bənzədir, bu dövrü ən gözəl ədəbi nümunələrin olacağını vəd edən bir dövr kimi qiymətləndirir. Gibb yazır ki, belə bir dövrə Şərqiñ indiyədək yetişdirmədiyi ən böyük şair olan təkcə Füzuli dühəsi kifayət idi ki, bu dövrü əbədi işıqlandırsın. Şərqşünas Füzuli ilə bərabər onun müasirlərinin «şairlər şahı» adlandırdıqları Baqinin də olmasına qeyd edir. Gibb Sultan Süleymanın hakimiyyəti illərini romantik məsnəvinin «qızıl dövr»ü (67, 3) adlandırır. O, bu dövrdə yazılın Şeyxinin «Xosrov və Şirin», Həmdinin «Yusif və Züleyxa» əsəri səviyyəsinə əsər yazılmadığını söyləsə də, məşhur olan başqa əsərlərin də adını çəkir. Fəzlinin və Yəhya bayın əsərlərinin məşhur olduğunu, Şərqdə yeganə yeddi romantik əsəri Lamiinin məhz bu dövrdə yetişdini söyləyir. Gibb qeyddə bunu da nəzərə çatdırır ki, böyük fars şairi Caminin də yeddi məsnəvisi olmuşdur. Lakin onlardan dördü romantik, qalan üçü isə didaktik əsərlər olmuşdur. Gibbin fikrincə heç bir dövrdə, hətta Türkiyə tarixində Sultan Süleyman dövründəki kimi poeziya belə böyük vüsət almamışdı. Şərqşünas bütün bunlarla bərabər Füzulinin zərif əsəri adlandırıldığı «Leyli və Məcnun» əsərini Türk ədəbiyyatında ən gözəl əsərlərdən biri kimi dəyərləndirir (67, 3). Şərqşünas Sultan Süleymanın da özünün gözəl şeirlər yazdığını və bir ənənə olaraq ədəbiyyata, incəsənətə və elmə öz ailəsində də böyük məhəbbətlə yanaşmasını qeyd edir. Gibb göstərir ki, bioqrafların yazdıqlarına görə onun beş oğlu da bu lirik şairlər arasında özünəməxsus yer tutur. Onlardan biri, haki-

miyyətə gələn Səlim saray şairləri arasında türkçə yanan ən gözəl şairlərdən olmuşdur. Bu şahzadələrin hər birinin tanınmış şairlər arasında yeri olmuşdur. Ədəbiyyatın, sənətin böyük enerji, böyük bacarıqla Süleyman tərəfindən inkişaf etdirildiyini söyləyən Gibb bu işin Vəzir İbrahim Paşa tərəfindən davam etdirildiyini də öne çəkir. Yunan dənizcisinin oğlu olan İbrahim Paşa öz bacarığı və gözəl musiqişünas kimi Sultan Süleymanın diqqətini çəkmiş, yüksək keyfiyyətlərə malik olan bu şəxsi hökmədar özünə vəzir etmiş və bacısını ona vermişdir. On üç il birgə olan bu şəxslərin arasında heç bir zaman narazılığın olmamasını yazar Gibb hətta onların ayrılanada da hər gün bir-birlərinə yazdıqlarını, bir yerdə olanda isə yeməklərini də birgə yediklərini qeyd edir. Lakin bir axşam adəti üzrə İbrahim öz malikanasınə getmiş, səhərisi gün onu boğulmuş halda tapmışlar. Gibbin şərhinə görə buna səbəb onda olan bəzi qəribəliklərin olması olmuşdur. Sultan Süleyman dövrünün ən mötəbər şəxslərdən biri katib İskəndər Çələbi olmuşdur. Gibb yazır ki, hədsiz var-dövlət sahibi olan bu şəxs öz varının köməkliyi ilə İbrahim Paşa bir rəqib kimi bu siyahıya düşməyi fikirləşmişdir. Lakin əbəs yera boş arzuları üçün öz həyatını verən bu şəxs Vəzirin nümayəndəsi kimi Bağdadda asılmışdır. Hər ikisinin ədəbiyyata böyük məhəbbəti olmasına baxmayaraq şərqşünas qeyd edir ki, onların heç biri şeirlər yazmamışdır.

Sultan Süleyman dövrünü daha geniş xarakterizə etməyə çalışın Gibb bu dövrdə yaşayan təzki-rəçilər haqqında da məlumat verir. Onlardan «Həşt

Behişt» («Səkkiz cənnət») adlı təzkirənin müəllifi olan və əsərində imperiyanın yarandığı dövrdən onun yaşadığı çağla qədər yaşayıb yaradan türk şairləri haqqında məlumat verən və şair Nicatinin dostu olan Səhi bəy, ikincisi isə «Təzkirətüş-Şüara»nın müəllifi olan Qastamonlu Lətifidir. Sonra isə şərqşünas Aşıq Çələbi və II Sultan Səlimdən sonra şahzadə Səlimə həsr edilmiş «Gülşənüş-Şüəara»nın müəllifi Əhdi Bağdadi haqqında məlumat verir. Gibbə görə dördüncü təzkirəçi olan Əhdi Bağdadi özündən qabaqkı təzkirəçilərdən tamamilə fərqlənir. Əsil adı Əhməd bin Şəmsi olan bu təzkirəçi Bağdaddan İstanbula gəlmış, burada türk dilini öyrənmiş, bir çox şair və o dövrün tanınmış adamlar ilə tanış olmuşdur. Yazdığı «Gülşənüş-Şüəranı» 1563-cü ildə bitirmiş və şahzadə Səlimə, sonradan isə II Səlimə ithaf etmişdir. Bir neçə il İstanbulda yaşıdıqdan sonra öz ölkəsinə qayıtmış və III Muradın hakimiyyətinin sonlarına yaxın vəfat etmişdir.

«Mühibbi» təxəllüsü ilə yanan Sultan Süleymanın qəzəllərdən ibarət Divanı olduğunu, onların əksəriyyətinin yüksək səviyyəli poetik nümunələr olduğunu qeyd edən Gibb hökmdarın nəinki XVI əsrin Osmanlı poeziyasında, eləcə də tarixdə böyük nailiyətlər qazandığını söyləyir. Onun fikrinə təkcə bunu demək kifayətdir ki, Türkiyə naminə 1535-ci ildə Bağdadda çalınan qələbə eləcə də ölkəsində poeziyanın şöhrətində də qələbə idi, belə ki, bu qələbənin başında Osmanlı şairləri arasında Füzuli dururdu. 1566-ci ildə öz çadırında vəfat edən, 70 il ömür sü-

rən Sultan Süleymanın heç vaxt istirahət etmədiyini vurğulayaraq şərqşünas onun qəzəllərindən bəzi nümunələri ingilis dilinə çevirmişdir.

Şərqşünas əvvəldə də qeyd etdiyi kimi Sultan Süleymanın şairlikdə qabiliyyəti olan beş oğlu olduğunu bir daha xatırladır. Bunların Şahzadə Məhəmməd, Mustafa, Bəyazid, Cahangir və Səlim olduğunu söyləyir və barələrində qısa məlumat verir. Şərqşünas görə bunlardan sonucusu ən gənc və atasından sonra taxt-taca sahib, şairlikdə gözəl səriştəsi olan Səlimdir. O birilərinin atalarından qabaq vəfat etdiklərini qeyd edən şərqşünas onların bizə ancaq bir-iki qəzəllərinin çatdığını deyir. Şərqşünasın qeyd etdiyi kimi Sultan Süleymanın oğlu Mustafa ədəbiyyata, şeirə böyük məhəbbət göstərmiş, xalq arasında özüne rəğbat qazanmışdı. Muxlisi təxəllüsü ilə şeirlər yazmışdır. Bəyazid isə öz haqqını tələb etmək amacı ilə bir ordu ilə hərəkətə gəlmiş, lakin məglub olduğundan İrana qaçmış, bir müddət orada qaldıqdan sonra Osmanlı hökumət təmsilçilərinə təslim edilmiş və 1561-ci ildə ölümə məhkum olunmuşdur. O, Şahı təxəllüsü ilə şeirlər yazmışdır.

III FƏSİL

ORTA ƏSR TÜRKDİLLİ AZƏRBAYCAN ŞAIRLƏRİNİN ƏSƏRLƏRİ İNGİLİZ QAYNAQLARINDA

İngilis şərqşünası Qərb-Türk şairlərindən bəhs edərkən onların əksəriyyətinin sadəcə olaraq mütəsəvvüf şairlər olduğunu qeyd edir. O, yazar: «XV yüzilliyin şəfəqi ilə yeni bir yol açıldığını və dünyəvi, ya da yarı dini deyəbiləcəyimiz şeir axını başladığını görürük. Bununla bərabər yeni ruhun başlanılmışında ilk öndər deyəbiləcəyimiz gözəl bir hüquqşunas, eyni zamanda cəsur bir şəxs olan Qazi Bürhanəddini göstərə bilərik» (65, 201).

Böyük ingilis şərqşünası Gibb Qazi Bürhanəddin haqqında danışmadan önce onun yaşadığı dövrlə bağlı qısa məlumat verməyə çalışmışdır.

Şərqşunas yazar ki, Mongol basqınından tə Bəyazid İldirimin Osmanlı dövlətinin daxilinə qərb rayonlarını daxil etməsinə qədər olan böyük torpaqlarda qarışılıq baş alıb gedirdi. Birinci Murad tərəfindən birləşdirilən Anqara ərazisindən başlayaraq, Azərbaycanın ən ucqar hündüllərinə qədər olan sahələrində, bir-birilə və qonşuları ilə dayanmadan müharibə aparan, eləcə də öz tayfa başçılarından başqa heç bir hökmətar tanımayan Türkmen tayfalarının qarmaqarışılığı hökm sürdü. XIV əsrin sonlarına yaxın həmin qarışılığın nəticəsi olaraq müvafiq şəkildə dörd yerli Türkmen sülaləsi yarandı – Ərzurumda Qaraqo-

yunlu, Diyar-Bəkrda Ağqoyunlu, Mərəşdə Zul-Qadr və nəhayət, Ədəndə Bəni-Ramazan.

Qazi Bürhanəddin

Daha sonra Gibb yazar: «Bu kiçik dövlətlərin təmələinin qoyulduğu zaman, təxminən, 780(1378)-ci illərdə, Ərzincan şəhərində çox ziyalı və savadlı bir Qazi yaşamışdır. Onun adı Əhməd Burhanəddin idi. İlk Qərbi Türk ədəbi-lirik şairlərindən biri, bəlkə də birincisi olan bu görkəmli simanın yaradıcılığı barədə olan məlumat, əsasən, məşhur Ərəb tarixçisi İbn-Hacərin «Əd-Dürər-ül-Kaminə» və ya «Gizli Dürrələr» adlı bioqrafik əsərindən əxz edilmişdir» (65, 205). Onu da qeyd edək ki, şairin anadan olduğu il və yerlə bağlı müxtəlif məlumatlar mövcuddur. Şairin ən mötəbər tədqiqatçılarından sayılan Yaşar Yücen «Qazi Bürhanəddin Əhməd və dövləti» (1344-1398) əsərində Gibbdən fərqli olaraq şairin 1344(745)-cü ildə Qeyşəriyyədə anadan olduğu söyləyir. Əlbəttə Gibb Qazi Bürhanəddin və onun yaşadığı tarixi dövrlə bağlı verdiyi bioqrafik məlumatlar üçün öz qənaətinə ərəb tarixçisi İbn Hacərin əsərindən aldığı məlumatı əsasən gəlib.

İngilis şərqşünası şairin ömür yolunu, siyasi, hərbi, elmi, dini, ədəbi çalışmalarını dərindən və böyük sevgi ilə araşdırarkən onun ümumtürk düşüncə tarixində böyük yer tutduğunu vurgulayır. O, Qazi Bürhanəddinin həyat yolunu bütün çalarları ilə nəzərə çatdırarkən bir çox qaynaqlara müraciət etmiş, şairlə bağlı deyilən faktları bir-rə-birər araşdırılmışdır. Şairin

uşaqlıq illerini xatırladan şərqsünas onu da qeyd edir ki, iki yaşında olarkən anasını itirən Bürhanəddin ana sevgisini son dərəcə ciddi olan atasının nəzarəti altında almış, atası onu elmə yönəldərək hələ dörd yaşlı olarkən ərabca, farsca öyrənməyə başlayıb. Alim bir şeyi də qeyd etməyi lazımlı bilib ki, Qazi kiçik yaşlarında farsca o qədər sərbəst oxuyarmış ki, o dövrə tanınmış şeyxlərdən olan Əli Misri mükafat olaraq onun belinə kəmər bağlayıb. Bürhanəddin 12 yaşında olarkən bir çox elmlərə, sərf-nəhv kimi çatın elmləri, mənətiq və hikmat elmlərini öyrənmiş və bu çağlardan da müəllimlik etməyə başlamışdır. Bütün bunlar onun şöhrətini artırır, hətta atası yerində olmayanda Qazılıq vəzifəsini də yerinə yetirir. Qazi Bürhanəddinin hərtərəfli inkişaf etmiş bir şəxs olduğunu vurğulayan şərqsünas onun asudə vaxtlarında o dövr üçün xarakterik olan ox atmaq, at çapmaq, qılınc oynatmaq kimi vacib olan şeyləri də öyrəndiyini qeyd edir. Hələ 14 yaşında ikən atası ilə birlikdə Misir gedən Bürhanəddin orada fiqh, hüquq, hədis, təfsir, astronomiya elmlərini öyrənir, tibb sahəsində biliyini artırır.

Qazi Bürhanəddinin o zaman təhsil almaq üçün getdiyini, Suriya, Hələb şəhərində təhsilini başa çatdırıldıqdan sonra öz doğma şəhəri Ərzincana qayıtdığını söyləyən Gibb sonralar onun şəhərin əmiri ilə çox yaxın dost olduğunu yazar. Bu dostluğun nəticəsi olaraq, Əmir öz qızını Qaziya ərə verir. Daha sonra, naməlum səbəblərə görə, bu dostluq düşmənciliyə çevirilir. Axırda, Burhanəddin öz qayınatasını öldürərək, özünü hökmdar elan edir. Az keçmədən Qazi,

Sivas və Qeysəriyə vilayətlərini zəbt etmiş, onları Ərzincana birləşdirərək özü Sultan olmaqla bir dövlət yaratmışdır. Tarixçi Sadəddinin yazdıqlarına əsasən, Qazi, təxminən, 20-30 il hökmənlilik etmişdir. Bu müddət ərzində o, arası kəsilmədən qonşu vilayətlər yürüşlər etmiş və ətraf qəbilələrlə döyüşməsdür.

Ibn-Hacərin dediklərinə əsasən, Gibb yazar ki, 789 (1387)-ci ildə çox güclü olan Misir qoşunu Qazi Bürhanəddin üstünə göndərilmiş, Bürhanəddinin Misir qoşunu ilə mübarizəsi çox gərgin, lakin əhəmiyyətsiz olmuşdur. O, 799 (1396-97)-ci ildə qonşu türkmən qəbilələrindən biri tərəfindən sıxışdırılmış və nəticədə öz əvvəlki düşməni olan Misirin Məmlük Sultanından yardım istəmişdi. 800-cü (1398-ci ilin yayında) ildə Qazi Bürhanəddin Ağqoyunlularla aparılan qanlı döyüşlər zamanı Ağqoyunluların başçısı Qara Yuluq Osman bəy tərəfindən öldürülmüşdü. Şərqsünas Gibb öz tədqiqatında yazar ki, Osmanlı tarixçisi Sədəddin Bəyazid İldirimin hakimiyyəti dövrü ilə bağlı araşdırılmalarında Qazi Bürhanəddinin sonunu bir qədər başqa cür təsvir etmişdir.

Cibb yazar ki, Qazi Bürhanəddinin ölüm tarixi ilə bağlı məlumatlar müxtəlidir. Tarixçi Molla İdrisin verdiyi məlumatata görə Bürhanəddin 794 (1391-92)-cü ildə, Şərəfəddin Yəzdiyə görə 798 (1395-6), İbn-Hacərə¹ görə isə 799 (1396-7)-cu ildə öldürülmüş-

¹ Gibb qeyddə İbn Hacərlə bağlı məlumat verməyi lazımlı bilir. O, məşhur tarixçinin 773 (1371-2) ildə Misirdə anadan olduğunu və 852 (1448-9)-ci ildə orada vəfat etdiyini yazar. 150-dən artıq əsərin müəllifi olduğu vurğulanır.

dür. İngilis şərqşünası onu da əlavə edir ki, tarixçi Sadəddin bir şeyi də unutmuşdur ki, o, elə özü İbn Hacərə əsasən Qazinin 800(1398)-cü ildə öldürüldüyünü qeyd etmişdi. Bu tarixi 855(1451)-ci ildə vəfat edən ərəb tarixçisi Bədrəddin Aynı, eləcə də Katib Çələbi də təsdiq etdiklərindən əsas götürülür. Tarixçiye görə Sultan Bəyazid Sivas hökmdarına qarşı güclü bir qoşun göndərmiş, vahiməyə düşən Bürhanəddin iqamətgahından qaçıb Xarput dağlarında gizlənmişdir. Orada o, bir müddət taleyin köməyinə arxalanaraq hadisələrin nəticəsini gözləmiş və bu müddət ərzində onun köhnə düşməni Qara Yülüç Osman bəy Qazini dağlarda yaxalayıb öldürmüştü. Bürhanəddinin oğlu Zeyn-Əl-Abidin Sivas əhli tərəfindən bacısı əri olan Mərəş hökmdarı Zül-Qədrin yanına göndərilmişdir. Nəticədə, Bəyazid öz döyüşçüləri ilə şəhərə çatdıqda heç bir qüvvə ilə qarşılaşmamışdı.

Qeyd edildiyi kimi, Bürhanəddin ilə onun qayınatası arasında baş verən münaqışının səbəbi məlum deyildir. Əldə olan materiallara əsasən, baş verən faciə, bəlkə də, o zamankı qanunlarla məhdudlaşmayan və bir qədər qəddar həyat tərzi ilə uyğunluq təşkil etdiyindən diqqəti cəlb etməmişdir.

Lakin heç bir qaynaq bu istedadlı, bütün elmlərdən xəbərdar olan insanın nə bilik, nə də cəsurlığını inkar etmir. Məmlukların güclü ordusuna qarşı onun göstərdiyi müqaviməti İbn Hacər Taş-Köprüzadəyə əsasən təsvir edərək yazmışdır: «...Bürhanəddin qoşun axınının qarşısının kəsilməsinin qeyri-mümkin olduğunu bilsə də, ona xas olan cəsarət mü-

qaviməti davam etdirməyə vadar edirdi». Taş-Köprüzadə şairi xarakterizə edərək yazırkı ki, qoçaqlıq və cəsarət Qazinin qanında idi (65, 207).

Həm ərəb, həm türk, həm də fars dilində gözəl şeirlərlər yanan Qazi Bürhanəddin o qədər cəsarətli və məğrur idi ki, o, nə Misir hökmdarına nə Osman bəyə, nə də Teymurləngə boyun əyməmişdir. Katib Çələbi «Biblioqrafik lügət»in Sivaslı «Qazi Bürhanəddinin tarixi» adlı bölümündə göstərir ki, Qazi Bürhanəddinin ən məşhur əsərlərindən biri onun «tələmir prinsiplərinə yazdığı şərhələr olan «Tərcih» əsəri sayılır. Hər iki tarixçi, həm Taş-Köprüzadə, həm də Sadəddin, Qazinin müasirləri arasında bu əsərin çox böyük nüfuz kəsb etməsini qeyd etmişlər. Gibb eyni zamanda Qazi Bürhanəddinin qrammatikadan bəhs edən «İksir-əs-Səadət» traktatının da müəllifi olduğunu qeyd edir. Gibb yazır ki, o, Qazinin ancaq şeirlərini tədqiq edib tərcümə etmişdir.

Şərqşünas İbn Hacərə əsasən Qazi Bürhanəddinin gözəl şeirlər ustası olduğunu söyləyən Taşköprüzadənin fikri ilə razılışır. Həqiqətən də o, Qazinin ən yüksək səviyyəli şairlər arasında xüsusi yer tutduğunu vurgulayır. Taş-köprüzadə yazırkı: «Mövlana Bürhanəddin poeziya ustadı idi. Onun bu fikrini başqa alımlar də təsdiq etmişlər. Sadəddinin fikrincə Qazi Bürhanəddin şeirlər ustadı idi. İkinci, onun biliyi savadı şairlik və cəsarətinə bərabər idi. «Aynı də Qazi ilə bağlı yüksək fikirdə olmuş, onun üç dildə – Ərəb, Türk və Fars dillərində eyni istətada malik olduğunu qeyd etmişdir. Ancaq Aynı təəssüf edir ki, o zamanın tarixçi və ədəbiyyatçılarının Qazi haq-

qında söylədiklərini bununla bitir. Osmanlı təzkirəçiləri Bürhanəddin yaradıcılığına toxunmamışlar. Hətta Von Hammer Purqştal belə öz külliyyatında Qazini nəzərdən qaçırmışdır» (65, 7).

Gibbin fikrincə 1890-cı ilə qədər çox az orta əsr tarixçilərinin əsərlərində Qazi ilə bağlı məlumata rast gəlmək olar. Şərqşunas onu da qeyd etməyi lazımlı bir ki, 1890-cı idə İstanbulda Britaniya Səfirliyinin Şərq üzrə katibi olan Cənab Fiott Hyucs Tomasın Türkiyədə topladığı Şərq kitabları külliyyat içərisində Qazi Bürhanəddinin çox dəyərli və sanballı Divanının əlyazmaları da var idi. Bu nadir əsər 798 (1395-6)-cı ildə müəllifin vəfatından iki il öncə yazılmışdır. Elias Gibbin fikrinə əsasən, Bürhanəddin bu kitabı özü üçün nəzərdə tutmamışdı. Cildin gözəllik və zənginliyi onun hansı bir yüksək rütbəli şəxs üçünə nəzərdə tutulduğuna dəlalət edir. Xəttat özünü Xəlil bin Əhməd əl-Məkki əs-Sultani adlandırmışdır. Gibbin mülahizələrinə əsasən əsər saray kitabxanası üçün nəzərdə tutulmuşdu. Hər qəzelin əvvəlində ərəb dilində bu sözər yazılmışdı: «Sözlər Sultanı, müdrik, ədalətli, xeyirxah, səxavətli, Mustafa xislətli (Mustafa Məhəmməd Peyğəmbərin adlarından biridir) sultanlar sultani, su və torpaqdan yaranmışın ən yaxşısı, haqq və dinin, imanın sübutu (Bürhanəddin dinin sübutu deməkdir) əbədi, tək olan bir Allahın köməyi və gücü ilə güclənən Əhməd bin Məhəmməd – qoy Allah onun sultanlığını ədəbi, söz və sübutunu hər iki dünyaya bəyan etsin» (65, 209).

Gibbin qeyd etdiyi kimi, Bürhanəddin Qərbi Türk lirik şeirlərinin ən ilkin şairlərindən biri olmuşdur. O

qeyd edir ki, tarixçilərin bize gəlib çatan əlyazmaları bunu bir daha təsdiq edir. Həqiqətən də, Qazi Bürhanəddinin Divanı Qərbi Türk lirik poeziyasından bize qalan ən qədim abidəsidir. Şərqşunas yazır ki, «Qazının müasiri olan Niyazinin ancaq bir neçə misrası qorunub saxlandığı və Divanı itdiyi halda, Qazi Bürhanəddinin Divanı ən qədim abidə kimi əldədir» (65, 210).

Əsərin iki hissədən ibarət olduğunu vurğulayan Gibb birinci və nisbətən böyük hissənin qəzəllər təşkil etdiyini, ikinci hissənin isə, iyirmi rübai və çox böyük miqdarda tuyuqlardan ibarət olduğunu yazır. Elias Gibb göstərmişdir ki, bu külliyyatı o biri külliyyatdan fərqləndirən iki cəhət mövcuddur:

1. Birincisi o dövrlərə qədər divanlarda qəbul olunan qəzəllərdir, ikinci bölmə isə iyirmi rübai və bir neçə tuyuq adı verilən şeirlərdir. Qəzəllərdə bağlı sonrakı divarlarda fərqli olaraq iki cəhətə fikir verilməlidir. Bütün divanlarda bir qayda olaraq, müşahidə olunan əlifba sırası burada da pozulmuşdur.

2. Şair heç yerdə öz adını xatırlatmamışdır. Bu da o zaman bir adət olaraq «təxəllüs»lərin şairlər arasında işlədilməməsini göstərir.

Elias Gibb göstərmişdir ki, Bürhanəddinin poeziyasında ən çox istifadə edilən forma əsasən, fars şeirlər formasıdır. Türk və ya hecalı üsuldan isə, bir qədər az istifadə edilmişdir. Həmin üsul eyni zamanda Bürhanəddinin müasirləri olan Əhmədi və Nəsiminin də yaradıcılığında özünü biruzə verir. Gibb bunu onunla izah edir ki, adı çəkilmiş şairlərin yara-

dıcılıqlarının əsas hissəsi Teymur istilasından sonrakı zamana düşür. Bu da fars sisteminin tam öyrənilib qəbul edildiyi bir zaman idi. Bürhanəddinin qəzəlləri poeziyanın yeganə nümunələridir ki, birinci Dövrün ilkin vaxtlarında fars və türk poetik sistemləri arasında olan uyarlığı təcəssüm etdirir. Bürhanəddinin rübai'lərinə gəlinca isə, onlar ilk türk dilində yazılmış rübai'lər olmuşlar.

Elias Gibb Qazi Bürhanəddini qədim şeirlər növü olan tuyuqdan istifadə edən ilk Qərbi türk şairi adlandırmışdır. Gibb dörd misralı, ilk üç misrası həminqafiyə olan bu şeirlər növünün rübai'ləri xatırlatdığını qeyd etmişdir. Lakin bu növ quruluşca heç bir Fars rübai növünə bənzəmir və misralar on bir hecadan ibarət olur. Gibb yazır: «Tuyuqlarda Bürhanəddinin əsil türk olduğunu müşahidə etmək olduqca maraqlıdır. Onun qəzəl və rübai'ləri təmiz saf, hətta qeyri-adi və Qərbi-Türk dialectində yazılmışdır. Tuyuqlarda isə həddən çox müəllifin başqa heç bir yerdə istifadə etmədiyi Şərqi türk sözleri və qrammatik formalara rast gəlinir. «Yəqin ki, Şərqi türk üslubu ilə yazmaq müəllifa doğma Şərqi Asiya xalq deyimlərini daha dolğun ifadə etməyə imkan vermişdi».

Şərqşunas qeyd edir ki, Qazi Bürhanəddin poeziyasının ruh və üslubu sözsüz ki, fars xarakteri daşıyır. O, bunun nədən irəli gəldiyi belə xarakterizə edir ki, Bürhanəddin poeziyanı o zaman çox məşhur sələfləri olan şəxslərdən öyrənmişdir.

Gibb haqlı olaraq yazır ki, Qərbi türk lirikasını həm fars, həm də Şərqi türk üslubunda eyni dərəcə-

də ustalıqla qələmə alan Bürhanəddinin şeirlərləri formasından asılı olmayaraq, incə üslublu və orijinaldir. Müəllif şeirlərlərini həsr etdiyi mövzulara da münasibətdə çox incə zövqə malik olmuşdur.

Bürhanəddin, həmçinin, ondan əvvəl poeziyada mövcud olan istər mistik, istərsə də fəlsəfi mövhumat çevrəsini yarib kənarə çıxan ilk Qərbi türk şairi olmuşdur.. Şairin əldə etdiyi qəzəl və rübai'ləri və eləcə də tuyuqlarını bir-bir şərh edən Gibb yazır ki, «Bürhanəddin, hər seydən əvvəl, eşq şairidir. Kiçik Asiya türklərinin ilk sevgi şairidir. «Aynının dediyi kimi «...o özünü bütünlükə eşqə, müxtəlif musiqi alətlərini dinləməyə həsr etmişdir» (65, 212). Doğrudur, Qazinin yaradıcılığında bəzi mistik məqamlara rast gəlinirsə, onlar da xaricdən eşidilən əks-sədaya bənzəyirlər. Şairin əsl səsi bütün varlığı ilə məşuqunu tərifləyəndə, onun yanında olmaqdan aldığı ləzzəti təsvir edəndə, həsrət içində üzüldüyündən giley edəndə eşidilməkdədir.

Elias Gibb şairin yaradıcılığı haqqında olan təəssüratlarından danışaraq yazmışdır: «...Bürhanəddin yaradıcılığının ədəbi çevrəsi haqqında qətiyyətlə fikir söylemək üçün mənim bu məqsədlə ayırdığım vaxt kifayət deyildir, onun dilinin dəqiq araşdırılması və eləcə də, şairin bütün poeziyasının yaxından öyrənilməsi gərəkdir. Lakin bir şey aydınlaşdır ki, onun poetik yolu Vələd və ya Aşıq kimi şairlərin yolundan təmamilə fərqlidir» (65, 213). Gibb qeyd etmişdir ki, Bürhanəddin dövrünün şairləri poeziyadan bəşəriyyət və varlıq haqqında olan düşüncələrinin ifadəsi

üçün ən münasib və məqsədə uyğun bir üsul kimi istifadə etdikləri halda, Bürhanəddin üçün poeziya, hər şeydən öncə, incəsənət demək idi. Şair üçün poeziya ona öz ağıl və müdriklik imkanlarından geniş şəkildə istifadə etmək üçün şərait yaranan bir meydan idi. Öz şair sələflərinin yaratdıqlarına açıq-aydın müxalifat mövqeyi tutan Qazi Bürhanəddin, misralarına zəriflik və rəngarənglik verməkdən həzz alırdı. Elias Gibb məhz bu mənada Qazini «gələcək qüdrətli bir qoşunun ilk müjdəcisi» (65, 213) adlan-dırmaqdə yanılmamışdı. Qazi öz dövrünün zaman sərhədlərindən boyanıb sabah poeziyasının nəbzinin necə vurululacağını duyan və müasirlərinə və eləcə də, biza çatdırmağa qadir olan ən ilk Türk şairi idi.

Bürhanəddinin poeziya vurğunu olduğuna heç bir şübhə ola bilməz, əks təqdirdə, hadisələrlə zəngin və mürəkkəb həyatı ərzində yadigar qoyduğu iri həcmli poeziyanı yaratmaq imkanı verən asuda saatların tapılması şair üçün çətinlik təşkil edərdi.

Qazi Bürhanəddin poeziyasını yüksək qiymətləndirən Gibbə görə Bürhanəddin yaradıcılığının misilsizliyi onun Türk poeziyası üçün yeni bir məcəra keşf etməsində idi. Qazi Bürhanəddinə qədər onun şeirlərlə toplusuna oxşar yaradıcılığa malik olan heç bir şair məlum deyildi. Şairin poeziyası üçün istiqamət xarakteri daşıyan bir qaynağın olması qeyri-mümkin idi. Bütün Fars mistik şeirlər ustalarının yaratdıqları, şairə yeni bir yol açmaqdə kömək göstərməkdə gücsüz idi. Şair özü çox gözəl bilirdi ki,

yaratdığı şahlığın gecə-gündüz əli qılınclı müdafiəçisi olan və tarixdə ilk dəfə olaraq poeziya aləminə yeni dil bəxş edib həmin dildə belə bir zəngin irs yaranan adının həm şair, həm də sərkərdə kimi tarix səhnənamələrinə əbədi hakk edən bir şəxsə yad poeziyasının ruhunu tutmaq heç bir uğur gətirməzdı.

Gibb daha sonra yazar ki, rus alimi M.Melioranski Qazi Bürhanəddinin Britaniya Muzeyi Kitabxanasında saxlanılan Divanını, onun iyirmi rübai və on iki tuyuqdan etdiyi tərcümələri 1895-ci idə rus dilində çap etdirmişdir. Lakin onun tərcümələri rus dilində olduğundan ölkəsindən kənardə geniş yayılmamışdır.

Elias Gibb görkəmli şairin yaradıcılığından etdiyi tərcümələri Qərb oxucularına çatdıraraq yazmışdır: «Etidiyim tərcümələrdə Bürhanəddin şeirlərinin ... Əsas cəhətlərini işıqlandıran xüsusiyyətlər görünməkdədir. ...Bu misralar və ondan əvvəlki dövrlərin şeirlərləri arasındaki böyük fərq tərcümənin pərdəsi altında belə dərhal nəzərə çarpmaqdadır» (65, 214). Şərqsünas Qazi Bürhanəddinin ərəbcə irsindən ingilis dilinə 6 qəzəl, 8 rübai və 9 tuyuq tərcümə etmişdir.

Fəzlullah Nəimi

Osmalı taxtının I Sultan Murad tərəfindən zəbt edildiyi 784 (1383) ildə Şərqi ərazisində Elias Gibbin təbirilə desək Şərqi dünyasına «yeni bir Peyğəmbər» gəldi. Bu şəxs Əl-Hürufi kimi tanınan Təbrizli Əbu-Məhəmməd oğlu Fəzlullah idi. Ərəb tarixçisi İbn-Hacar Fəzlullah yaradıcılığına toxunaraq onu belə

xarakterizə etmişdi: «Fəzlullah hürufilik təliminin başnidir. Şeyx Fəzlullah «Məhəbbətnamə», «Ərşənmə», «Cavidnamə» və s. kitablarında hürufilik təliminin əsas elmi-nəzəri prinsiplərini hərtərəfli şərh etmişdir. Hürufilik «hərfələr» sözündəndir. İslam dini ehkamlarına və Əmir Teymur hökmranlığına qarşı yönəldilən bu təriqətin yaradıcısı olan Nəimi öz fəlsəfi təlimi ilə Əmir Teymuru hiddətləndirmiş və onun əmri ilə oğlu Miranşah tərəfindən tutulmuş, ağla gəlməyən bir dərəcədə edam edilmişdir». Teymurun oğlu öz əli ilə onun başını kəsmiştir» (65, 336). Bu xəbər Əmir Teymura çatmış. O, Nəiminin başını və bədənini tələb etmiş və 804 (1401-2) ildə onları yandırtmışdır^{*}.

Gibbin yazdığını görə, Nəiminin təlimi ilə bağlı ən böyük kitabxanalarında olan bir neçə əlyazmalarındakı məlumatlardan başqa heç bir yerdə məlumat tapmamışdır. Ancaq 1898-ci ildə E.Braunun Kral Asiya Cəmiyyəti jurnalında Hürufilik təlimi ilə bağlı dərc etdirdiyi məqaləsindən sonra onun Fəzlullah Nəimi haqqında müəyyən məlumatı olmuşdur. İngilis şərqşünası Şeyx Fəzlullah Nəiminin təlimi haqqında Əmir Qiyasəddin Məhəmmədin «Üstüvanamə» əsərini mühüm bir qaynaq kimi dəyərləndirir, ancaq əsərin fars dilində olduğu üçün çətin anlaşılığını da vurğulayır. Gibb hürufilik təliminin mahiyyətinin açıqlanmasının çətin olduğunu bu təlimlə bağlı yazılan kitabların özündə belə bir sistemliliyin olmamasında

görür. Onun fikrincə E.Braunun özü də Hürufilik təliminə xas olan əsas dördcəhəti çətinliklə ayırd etmiş və onları aşağıdakı kimi qruplaşdırılmışdır:

1. Gizli bir elm kimi mövcud olan hürufilik təlimini öyrənmək hər bir şəxsin borcu və xoşbəxtliyidir, çünki bu təlim göylərdə və yerdə olan hər bir şeyin mənasını və vacibliyini şərh edir və onları birləşdirən mistik əlaqələri açıb göstərir.

2. Bu gizli elm Qurani-Kərimdə mövcuddur, lakin onun bütün təfsirinin açarı şeyx Fəzlullah Nəiminin və ondan sonra onun xələflərinin və onun tərəfdarlarının əlində olmuşdur.

3. Qurana əsasən Tanrıının yaratdığı İnsan ən gözəl yaradılışdır və o, hürufilik təliminə görə Allahın kitabıdır.

Hər şeyi yaratıldıqdan sonra Kürsü üzərinə enən Allah (c.c.) mələklərin insana səcdə etməsini istəmiş və İblis (şeytan) təkəbbürlü olduğundan qovulmuşdur.

4. Həm Quran və həm də dini vacibatlarda (namaz, oruc, həcc və s.) haqqında olan fikirlərin dərin mənası var. Amma onlara formal surətdə əməl etmək mənasızdır.

Gibbə görə hürufi yaradıcılığının ən mühüm xüsusiyyətlərindən biri, «Allahın Kitabı» olan İnsan ilə Allahın kitabı olan «Quran» arasında aparılan parallelərdir. İnsanın başı və ya üzü Quranda ilk surə olan Fatihə surəsinə müvafiqdir. Belə ki, Fatihə surasında yeddi rəqəminə işarə edilən yeddi ayə varsa, insanın

* Bəzi qaynaqlarda bu tarix belədir. M. Quluzadə. «Böyük ideallar şairi» 1973. c. 13. (1339-1394)

üzündə yeddi nişanə olan xətt var saç, iki qas və dörd xəttdə kirpik.

Şərqsünas hürufilərin hərflərə də mistik mənə verdiyini önə çəkir. O, qeyd edir ki, Fəzlullahın təlimi olan hürufilik də hərflər sözündəndir. Edvard Braun hərflərlə Fatihə arasında olan uyğunluğa toxunaraq göstərmişdir ki, Fatihənin ilk ayəsində olan 18 hərf Şərqi ənənələrinə görə 18.000 aləmi təmsil edir. Buna sübut üçün şərqsünas bir hədisə müraciət edir: «İnnəlləhu təalə səmənihə aşəra əlfə aləmin va innə dunyakum minha Aləmun vahidun». (Həqiqətən Allahın 18.000 aləmi var və həqiqətən sizin dünyanız onlardan biridir» (67, 54). Cahan isə «Allahu lə iləhə illəlləhu - «Allahdan başqa məbud yoxdur, kimi izah olunur. Şərqsünasın qeydində görə Fatihə surəsinin 18 hərfdən ibarət olan ilk ayəsində Allah sözünü formalasdıran 4 ərəb hərfini ayırsaq, 14 rəqəmini alarıq, bu isə hürufilərə görə «Allahdan başqa məbud yoxdur» deməkdir. Gibbə görə, hürufilər 14 rəqəminə olduqca mühüm mənə vermişlər. Eləcə də hürufilərə əsasən, Ərəb əlifbasında olan 28 hərf Cahanı təmsil edir. Belə ki, «Allahdan başqa məbud yoxdur» ifadəsini 28 hərf təşkil edir. Əgər biz 28 rəqəmindən «Allahu lə iləhə illahu»nu çıxsaq, yenə də 14 hərf qalır.

Elias Gibb Edvard Braunun hürufilik haqqında mühüm tədqiqatları olduğunu qeyd etmiş və onun fikirlərindən istifadə edərək göstərmişdir ki, hürufizm tamamilə yeni bir təriqət olmamışdır; bu təriqətə öz əsasını İslAMDAN, daha dəqiq desək, Sufi təlimindən

almışdır. Şərqsünasa görə Fəzlullah istər «Cavidan-namə» və istərsə də başqa əsərlərində, eləcə də başqa hürufi şairlər heç vaxt qoymuşdur qanunların danmaq və ya onu üstələmək fikrində olmamışlar. Onlar sadəcə olaraq, Quranda deyişlənləri yalnız özlərinə məxsus qeyri-ənənəvi bir formada izhar etmişlər. «İlmü huruf» kimi tanınan «Hərflər elmi»nə gəlincə isə, onun kökləri hər bir hərfin dünya elementlərindən birini təcəssüm etməsinə əsaslanan ən qədim məxfi elmin dərkində təliminə gizlənmişdir. Hürufi banisi olan Fəzlullah bundan fikirlərinin ifadəsi üçün istifadə etmişdir.

Hürufilərin gətirdikləri təlim nə hərf fəlsəfəsində, nə də insanla kainat arasındaki əlaqədə deyildir. Onların təlimi Allahın insanda təcəssümünü əsas götürürdü. Bu təlimin kökləri Nəsimi və Rəfi yaradıcılığının canı olan «Özünü tanıyan Allahı da tanır» ifadəsində tapmışdır. Başqa sözlə desək, hürufilərin təliminə əsasən insan kainatın bütün elementlərini özündə birləşdirən bir dünyadır. Məhz insanlığın bu cür təqdim edilməsi hürufi poeziyasını digər Türk poeziyasından fərqləndirən başlıca cəhət olmuşdur. Buna görə də islam dininin amansız müridləri bu cərəyanə allahsızlıq və kafirlilik təriqəti kimi münasibət bəsləmişlər.

Nəsimi Elias Gibbin göstərdiyi kimi, Türk hürufi şairləri arasında ən istedadlı və bütünlükə həyatını bu təlimə həsr etmiş şair Nəsimi kimi məşhur olan Seyyid İmadəddin olmuşdur. Onu da qeyd edək ki, Nəsiminin həyat və yaradıcılığı digər Qərb alımları-

nin əsərlərində öz əksini tapmışdır. Biz bu və ya digər dərəcədə Con Brayn (74, 330), C.Riyonun kataloqları (80, 739). A.Nikolson (79, 460-461), Katlin Buril (75) və başqalarının yazılarında şairlə bağlı qısa da olsa məlumatə alırıq. Şairin doğum yerini Diyarbakırla bağlayan «Aşiq adlı təzkirəcidiən başqa bütün təzkirəçilər şairin Bağdad vilayətinin Nəsim hissəsində anadan olduğunu tərəfdarlarıdırıllar. Aşiq və Əli şairin Türkmen qarışığına malik olduğunu yazmışlar. Elias Gibbə əsasən, İraqın Türk tayfaları ilə zəngin olduğu faktı əsas kimi götürülsə, bu fakt həqiqətə uyğundur. Şairin ismimdə olan Seyyid kəlməsi isə, onun əcdadının Peygəmbər nəslindən olmasına işarədir.

Bursada Nəsiminin Şeyx ilə görüşmüş olduğunu iddia edən tarixçi Lətfi, Nəsiminin Ruma Murad Xan Qazının dövründə gəldiğini söyləyir. Elias Gibb adı çəkilmiş Sultanın II Murad deyil, 761-792 (1359-1390)-ci illər ərzində hökmranlıq etmiş I Murad olduğunu tərəfdarıdır. Əli qeyd edir ki, II Murad 824 (1421)-cü ildə, yəni şairin edam olunmasından dörd il sonra hakimiyyətə gəlmişdir. İngilis şərqşünası Nəsiminin hayatı ilə bağlı geniş məlumatı olmadığını təəssüflə qeyd edərək yazar: «Nəsiminin hayatı haqqında şairin öz əsərlərindən, eləcə də, təzkirəçi və tarixçilərin məlumatlarına əsasən Nəsimi o zamankı Şərq xalqları arasında nəcib ürəkli, ən qaynar, həssas şair sayılmışdır» (65, 343). Şair üçün yer üzündə yeganə dəyərli yol haqqın axtarışlarına açılan yol olmuşdur. Elə bir yol ki, onunla addimlayan yolcu

özünü bütünlükə məqsədinə həsr edir, onu tapanda isə, alılıyi qarşısında baş ayır və dünyada hər bir şeyi unudur.

Elias Gibbə görə Şeyx Fəzlullah Nəimi ilə tanışlıqdan əvvəl belə Nəsimi qəlbinin ehtiyacından doğan tələb üzrə dövrünün digər mütafəkkirləri ilə də əlaqə saxlamışdır. Tarixçi Lətfi yə görə, Nəsimi qədim zamanlarda məşhur olan müqəddəs Sufi Şeyx Şiblinin əsasını qoymuş olduğu məktəblə müəyyən əlaqələr saxlamışdır. Fəzlullahın özü isə, Nəsiminin hürfi ehkamlarını öyrəndiyini söyləmişdir. Necə də olsa, bu iki şəxsin yaxından tanış olduqları yəqindir. Gibb yazar ki, Osmanlı təzkirəçilərinin dili və hürufi kitablarında olan bəzi parçalarda buna işaretlər edilir. Qiyassəddinin «Üstüvanamə» adlı əsərinin bir yerində şeirlər məclislərinin birində şeyx Fəzlullahla Nəsiminin şeirlərlərinin məzmunu və poetik məziyyətləri mübahisədən səhbət açır. Bu fakt da Nəsiminin hürfi təlimi ilə 804 (1491-92)-ci ildə xeyli əvvəl tanış olduğunu təsdiq edir.

İmadəddin Nəsimi

İngilis şərqşünası Gibb Nəsimi ilə bağlı daha geniş məlumat verməyə çalışır. O, Britaniya muzeyində «Bəşarətnamə» adlı əlyazması saxlanılan türk şairi Rəfiyi Nəsiminin təsirindən söz açır. Gibb yazar ki, Rəfi 811 (1409)-cu ildə yazılan bu əsərdə şair Nəsimidən öz ilham mənbəyi kimi böyük hörmət və məhəbbətlə səhbət açır, onu öz ustadı kimi yüksək qiymətləndirir, onun zəngin mənəviyyatı, böyük

nüfuzu və eşqi haqqında danışır. Gibb Rəfiyiə əsasən qeyd edir ki, şairin eştiyat etmədən çılgınlıqla, böyük ehtirasla öz əziz müəllimindən danışması «ülama»-lara qarşı ədavət hissi oyadır, onların qəzəbinə səbəb olurdu.

Həqiqətən də, hələ Türkiyədə olduğu vaxt şairin yazdıqları, belə ki, hürufi ideyalarını təbliğ edən şeirlərə əldən-ələ gəzmiş, xalq arasında geniş yayılmışdı.

Şairin əlyazmalarının Türkiyənin müxtəlif kitabxanalarında və müzeylərində saxlanması bu fikri bir daha təsdiq edir. Gibbin yazdıqlarına əsasən belə bir qənaətə gəlmək olar ki, uğurlarının sonuna doğru artıq Nəsimi sanki öz həyatının təhlükəsizliyini bir kənara atmış, o hürufi ideyalarını bir tərəfə qoyaraq məşhur sufi şairi olan və özü üçün ideal bir şəxs hesab etdiyi Hüseyin Həllac ibn-Mənsuru (X əsr) tərənnüm etmişdir. Doğrudan da Mənsur Həllac Nəsimi üçün ən sevimli bir şəxs olmuş, şair onu ilahiləşdirərək öz məfkurəsi uğrunda ən ağır işgəncə ilə öldürülən bu şəxsin söylədiyi «Ənəlhəqq» («Haqq mənəm») ideyasını bütün yaradıcılığ boyu təbliğ etmişdir. Bununla yanaşı həyatını təhlükə altına qoyan şair sevimli idealını göylərə qaldırmaqla, «kor» cələladlarına gülməklə və onları alçaltmaqla, onun ölmə kimi bir ölümün Aşiqin əldə edə biləcəyi ən yüksək şərəf olduğunu bəyan etməklə kifayətlənmirdi... Bəlkə də belə cəsarətli addıma ruhani təbəqələr göz yuma bilərdilər, lakin, Nəsimi əmin idi ki, İslaklı Gün gələcək, Allahın həqiqəti daha dərin bil-

mək imkanı verdiyi kəslər daha susmayacaq. Mənsur Həllacın uğrunda həlak olduğu, heç bir möminin söyləmədiyi və hətta dinləməyə belə cəsarəti çatmadığı, İslam dini-qanunları baxımından ən böyük küfr hesab olunan «Ənəlhəqq» - «Haqq mənəm» sırlı və dəhşətli sözləri ilə dünyani dolaşib car çəkəcəklər.

Gibb türk təzkirəcılərindən Qastamonlu Lətifinin «Təzkirətüş-şüəra» və Alinin «Künhül-Əxbər» əsərlərinə əsasən Nəsiminin qardaşı və özü kimi mistik dərviş olan Şah Xəndanın əbəs yerə bu alovlu çılgınlığı azaltmaq üçün yollar axtardığını, qardaşını öz inamlarının müqəddəs sehrinə hörmət etməyə və onları layıqsız kütla önünde deməkdən çəkinməyə çağırırdı: Gibb nümunə olaraq Şah Xəndanın Nəsiminin şəriət ehkamlarına qarşı yazılan şeirlərərini oxuyarkən dediyi bir beyti göstərir:

Gəl bu sirri kimsəyə faş eyləmə
Xanü xasi aməyə aş eyləmə (65, 345)

Nəsimi isə şeirlərindən birində söylədiyi fikirlə ona belə cavab vermişdir:

Dəryayı-mühit cuşə gəldi,
Kövn ilə məkan xürüşə gəldi.
Sirri-əzəl oldu aşikarə,
Aşıq necə eyləsin müdarə. (65, 346)

Gibb Nəsiminin ölümü ilə bağlı heyvətdə qalan bir şəxs kimi bu səhnəni belə təsvir edir: «Nəsimi öz ölümü ilə oynayırdı. Heç bir əski dövrdə ən müqəddəs dindar belə bu dərviş şair qədər şəhid tacının

qalibi olmağı arzulamamışdı» (65, 346).

Bir ərəb üləmasının yazdıqlarına əsasən Nəsimi öz şeirlərlərinə görə küfr-kafirlikdə günahlandırılmış və tutularaq o zaman Misir məmlükərinin əlində olan Hələb şəhərində diri-dirisi soyulmuşdu. İngilis şərqşünası Nəsiminin həyatı, edamı ilə bağlı Şərq qaynaqlarından doğru istifadə etmişdir. O, Alinin təzkirəsinə istinadən şairin ölümünü təfsilatı ilə belə təsvir edir:

«Edamın şahidləri arasında şairin ölümünə fətva verən Hələbin bir müftisi də var idi. Müfti öz qurbanını günahlandıraraq bağırdı: Özü murdardır! Ölümü də murdardır! Onun qanından birçə damla kimin barmağına düşərsə, o barmaq da hökmən kəsilib atılmalıdır!» Elə bu anda Nəsiminin qanından bir damla sıçrayıb müftinin barmağına düşdü. Bütün bunları müşahidə edən yaşı bir sufi dedi: «Müfti, indi sizin özünüzün fətvanızə əsasən barmağınız kəsilib atılmalıdır. O isə cavab verir ki, eh, mən bunu söz gəlişi demişdim».

Qan içində cəlladların əlində bunu görən Nəsimi bədahətən demişdir:

Zahidin bir barmağın kəssən döner həqdən qaçar,
Gör bu miskin aşiqi sərpa soyarlar ağrımız»
(65, 347)

Gibb Katib Çələbiyə əsasən bu faciənin 820 (1417-8)-ci ildə baş verdiyini yazar. Lakin o, bu faciənin hərufi kitablarında «gözəl şəhidlik» kimi tərə-

nüm edildiyini söyləsə də, Nəsiminin məhz hürufizmə bağlı edam edildiyini inandırıcı saymır, çünkü Lətfi israrla Nəsiminin ölümünə məhz aşağıdakı şeirlərin səbəb olduğunu deyir:

Mənsur ənəlhəqq söylədi, həqqdir sözü həqq söylədi,
Onun cəzası qəm deyil, biganədən bərdar imiş (65, 347).

Gibbə görə əgər bu belədirse, onda şairin edamının səbəbi hürufi ideyalarına görə yox, o zaman çox məşhur olan Sufi ehkamlarını qanunsuz olaraq yayması və sufilərin «Ənəlhəqq» ideyasını təbliğ etməsi olmuşdur.

Gibbə görə bu faktın qədim tarixçilərin fikri olması, onların əsərlərindən açıq duyulur. Həmin təzkirəçilərin hamısı, bir növ, mömin müsəlman idilər və əgər istəsələr də belə, Nəsimiyə öz heyranlıqlarını ifadə edə bilməzdilər. Digər tərəfdən isə, oxucu külələri daxil olmaqla onların əksəriyyəti müəyyən dərəcədə Sufi ideologiyası ilə artıq tanış idi və Gibbin dediyi kimi, onların ürəyində Nəsimiyə ruhani cəlladlarından daha çox yer var idi. Gibb yazar ki, təkcə Aşıq Çələbi öz əsərlərində Nəsimiyə olan münasibəti ilə bütünlükə üləma tərəfdarı olduğunu təsdiq etmişdi. Mənbələrə əsasən Aşıq Çələbi ümumiyyətlə bütün mistiklərə rəğbəti yox idi. Məhz buna görə də, o, Mövləvi şairlərinin təzkirəçisi olan Əsrar Dədə tərəfindən dəfələrlə tənqid edilmişdi.

Təzkirəçilər Nəsiminin həyatı ilə bağlı fikir yürüt-

dükləri zaman ona müəyyən mənada bəraət qazan-
dırmağa çalışmışlar. Onlar şairin ölümünü şeirlərlərin
nəsl mənasının başa düşülməməsi ilə izah etməyə
səy göstərmişlər. Gibbin qeyd etdiyi kimi, bütün
bunlar mömin adamların Sufi şövqü qarşısında öz
ruhaniliklərini tamamilə unutmalarına gözəl misaldır.
Şərqşünasın fikrincə Nəsimiyə rəğbat başlayən, onun
ölümünə aid bəzi məqamlara heyrət və qibə hissi ilə
yanaşan təzkirəçilərin qeydləri ilə tanış olmaq ma-
raqıldır. Nəsimini «Eşq aləminin qorxmaz qalibi,
Məhəbbət Kəbəsinin ən şərəfli qurbanı» kimi təsvir
edən Lətifi şair haqqında yazmışdır ki, Nəsiminin
hansi məqamda «Haqq mənəm» dediyindən və
«Vəhdəti vücud»dan xəbəri olmayan adam onun və-
ziyyətini başa düşə bilməz. Lətifiyə əsasən, həyatının
sonuna yaxın Nəsimi «Qurb-i-Feraiz» halında ol-
muşdur. Bu səbəbdən gizlədilməsi lazımlı olan Sirləri
özündən asılı olmayıaraq bəyan etmişdir. Şeyxlərin
«Qurb-i-Feraiz» adlandırdıqları hal əsnasında, Aşıq
özünü unudaraq Sevgilisi ilə bir tam təşkil edir. Bu
halın ən gözəl nümunəsi dənizə düşən yağış damları
ola bilər. Damla dənizlə qovuşduqda əriyib yox ol-
duğu kimi, bu hala düşən insan da özünü bütünlükə
unudur. Belə bir vəziyyət kənardan kafirlilik kimi
görünsə də bu hala bələd olan adamlar üçün haqqə
qovuşmaq – Vəhdəti vücud tamamilə təbii bir haldır.
Nəsimiyə «zahirən bu kəlmə Müqəddəs Qanunda
deyilənlərə ziddir» - deyə Hələbdə ölüm hökmü çı-
xaran ərəb imamları onun dediklərinin əsl mənasını
anlaya bilməmişlər... Onlar sözün batınınə yox zahi-

rinə fikir vermiş və Qanunun ardınca gedərək şairin
dərisinin soyulmasına hökm vermişlər. Gibb gözəl
fars Üslubunda yanan Həsən Çələbinin də bu barədə
olan fikrinin Lətifinin fikrinə oxşar olduğunu vurğu-
layır: «Özünü ələ alma və iradə azadlığı onun əlindən
çıxmışdı. Nəsimi Qanuna görə gizlədilməsi lazımlı
olan şeyləri har yerdə bəyan edirdi. Bu səbəbdən
Hələb şəhərində Qanun İmamlarının hökmü ilə o Eşq
aləminin dərisi soyuldu və pak şəhidlik suyunda
yuyuldu...» (65, 349).

Gibb yazar ki, Lətifi yazılarının birində Nəsiminin
Fəzl-üllənin hürufi təriqətinə aid olması faktını inkar
edərək, onun ancaq hərflərinin xüsusiyyətləri ilə
məşğul olan sırrlı elmini gözəl bildiyini qeyd etmiş-
dir. Lətifi eləcə də yazmışdır ki, bütün bunlar hansısa
«Mənaqib-ü-Vasilin» adlı kitabda yazılmışdır. Gibb
qeyddə göstərir ki, nə qədər cəhd etsə də, o, adı
çəkilən kitabı tapa bilməmişdir. Bütün bunlara bax-
mayaraq, Elias Gibbin özü Nəsiminin əsl hürufi və
Fəzl-üllahın şagirdi olmasının şübhəsiz olmasına
əmindir. Əgər Nəsiminin öz hürufi ruhunda yazılmış
əsərlərinin bu faktı təsdiq etməsi kifayət deyilsə,
onda Nəsiminin şagirdi olan Rəfiinin yazdıqları bunu
bir daha təsdiq edə bilər. Rəfi qeyd etmişdir ki,
onun Fəzl-üllah təlimi ilə tanış olmasında Nəsiminin
böyük rolü olmuşdur. Eləcə də Hürufi kitablarında
onun adı Nəsimi və ya Seyyid İmad kimi tez-tez
çəkilir və haqqında məktəblərinin ən parlaq nüma-
yandələrindən biri kimi danışılır. Qiyyas-Əd-din isə öz
«Üstüvanamə» adlı əsərində Nəsimini dövrünün

yeddi «ən elmi, ən kamil, ən yetkin və ən ali dərvishlərdən biri kimi təsvir edir».

Elias Gibbə əsasən, Nəsiminin biza çatan əsərləri iki «Divan»dan (biri Türk, digəri isə Fars) və bir neçə Ərəbcə yazılmış şeirlərlərdən ibarətdir. Türk dilində olan «Divan» həm həcmcə, həm də keyfiyyətcə diğərlərləndən üstündür. Divanda şairin qardaşına təxminən 50 misralıq məsnəvi formasında olan cavab, 300-ə yaxın qəzəl və 150 rübai və digər şeirlərlər toplanmışdır. Gibbə görə məhz Sufilik və hürufilik kimi iki təriqətin Nəsimi poeziyasında uyarlıq təşkil etməsi «Divani»ı Türk ədəbiyyatı tarixində xüsusi yer tutmasının əsas amillərindəndir. Gibbə görə Nəsimini başqa şairlərdən fərqləndirən yeganə fərq onun tez-tez Mənsura istinad etməsi və ilahi iddialarını inadkarlıqla müdafiə etməsindədir. Bu son cəhət şübhəsiz ki, bütün Sufi poeziyasının əsasını təşkil edir, lakin çox nadir hallarda bu cür cəsarət və açıq-əşkarlıqla bəyan edilir. Məhz bu baxımdan, Nəsimi yaradıcılığında olan hürufilik elementləri ona bu zəngin mövqeni bəxş etmişdir. Bütün varlığı ilə şair olan Nəsimi, hürufiliyin yalnız elə məqamlarını seçib təqdim etmişdir ki, onları poeziyaya çevirməyə təkcə Nəsimi kimi fövqəladə istedad qadir ola bilərdi.

Məhz bu cəhət Nəsimi yaradıcılığının əsasını təşkil edir. Nəsiminin gözlərində onun sevgi hədəfi təkcə Allahı əks etdirən güzgü deyil, Allahın özüdür. Buna misal olaraq Gibb aşağıdakı beyti göstərir və qeyd edir ki, bu hiss Nəsiminin bütün Divanına hopub.

Sənə kimdir deyən kim həqq deyilsən,
Səni həqq bilməyən həqqdən cüdadır. (65, 352).

Gibbə əsasən, mübahisə üçün başlıca mövzuya çevrilən bu sayaq mühəkimələr bəlkə də biza basıt və qeyri-inandırıcı görünə bilər. Nəsimi mühitində şairin fəlsəfəsinə olduqca kəskin yanaşılmaların səbabını Elias Gibb Şərqi Qərbdən fərqli olması ilə izah edir: «...O, tez-tez müraciət etdiyi E.Brauna əsasən yazır ki, Şərqi Qərb kimi deyildir, şərqşünasın düzgün qeyd etdiyi kimi, Qərb üçün dinin əsasında İnam və ədalət durursa, Şərqi üçün Elm və sirr əsasdır». Buna görə də din nə qədər mürəkkəb olsa o, Şərqi düşüncəsi üçün bir o qədər cəzbedicidir. Nəsiminin öz ideyalarına özünün də sidq ürkələ inandığına heç bir şübhə yoxdur. Onun həyat və ölüm tarixçəsi bunu təsdiq etmək üçün əyani dəlildir. İngilis şərqşünasına görə Nəsiminin hayatı və yaradıcılığı ilə bağlı hətta, xəbərsiz olmuş olsayıdıq və əlimizdə yalnız onun «Divan»ı olsa idi, belə həmin Divana əsasən, onun necə ehtirasla, çılgınlıqla yanan böyük və əvəzsiz bir şair olduğunu heç bir şübhə yeri qalmazdı» (65, 356).

Nəsimi yaradıcılığına yüksək qiymət verən Gibb yazır ki, məhz belə bir ehtirasın Eşq ilə birləşməsi Nəsimini Qərb Türklərinin və dövrünün yegana haqq şairinə çevirdi. Əbəs yərə Ali Nəsimini «Türk poeziyasına əzəmət, işiq bəxş edən ilk şair adlandırmışdır»... Gibb yazır: «Məhz Nəsimi poeziyasında bizim tanıdığımız şairlərin heç birində olmayan böyük ilham təbi var. Əgər o şairlər başqa dildə öyrən-

diklərinin əsasında uğurlar qazanırdıllarsa, Nəsimi isə qəlbindən doğan tələbə əsasən yazar, Eşq onun dilinə natiqlik verir, onun dili sələflərindən və müasirlərindən daha kamil, daha alidir. Və biz onun böyük şövqlə, ehtirasla yazdığı şeirlərə oxuyanda, bu şeirlərlər bizə demək olar ki, hürufi təliminin ecazkar xüsusiyyətlərini unutdurur və hiss edirsən ki, bu ulu şair həqiqətən Allahı dərk etmiş, ona qovuşmuşdur» (65, 355).

Nəsimi poeziyasında hürufi təriqətinin formal izahı mövcud deyil. Onlar artıq bu barədə müəyyən biliyə malik oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Əks təqdirdə, Gibbin söylədiyi kimi, onların başa düşülməsi çox mürəkkəb bir prosesə çevrilərdi (Elias Gibbin özü şeirlərə tədqiq edərkən belə çatınılıkla qarşılaşdığını yazar. Heç bir şeirlərində Nəsimi nə özünə, nə də təriqət yoldaşlarına hürufi deyərək müraciət etməmişdir. Onlar hər hansı digər mistiklər kimi Aşıqdırlər. Yalnız bu təriqətin banisi olan Şeyx Fəzullah Nəsiminin adına Nəsiminin yaradıcılığında rast gəlmək olar ki, Ərəb dilində də «Allahın fəzli», fars dilində isə «Fazl-i Xuda» mənasını verir.

Poetik ifadə vasitələrinə gəlincə isə, Elias Gibb Nəsimi lirikasının ifadə tərzinə xüsusi qiymət verərək onu o dövrdə yazılmış şeirlərin ən gözəl nümunəsi adlandırmışdır. Şərqşunas Nəsimi əsərlərinin bir qisminin tarixini Tatar basqınından əvvəlki dövrlə əlaqələndirir. Belə ki, mənbələrdə göstərildiyi kimi, Əmir Teymurun saysız qurbanlarından olan Fəzlul-lah, Nəsiminin şeirlərini Qiyyasəddinlə müzakirə

etmişdir. Digər şeirlərlərinin tarixi isə, müəlliminin edamı ilə öz edamı arasında olan vaxtla əlaqələndirilir. Lakin, əsərlərinin üslubunda qabarıq dəyişikliklər baş vermədiyindən, onları xronoloji ardıcılıqla düzəmək qeyri-mümkündür. Elias Gibb Nəsimi yaradıcılığının ilk dövrünün məhsulu olan şeirlərin alilik və kamillik cəhətdən şairin sonrakı şeirlərindən heç nə ilə fərqlənmədiyini xüsusi vurğulayaraq bunun səbəbini şairin gənc yaşılarından böyük müsafir olması və mütəqəddəsləri ziyarət etməsi faktı ilə izah edir. Gibbə görə məhz bu yolla Nəsimi, hələ heç Türk xalqları arasında geniş yayılmışdan əvvəl poetik formalara bələd olmuş, onları dərindən dərk etmişdir.

İngilis şərqşunası Nəsimi şöhrətinin ömrünün onun ən parlaq örnəyi olduğu təriqətin ömründən çox-çox uzun olduğunu qeyd edərək yazar: «Uzun illər ərzində, hətta indiyə kimi, Hürufiliklə bağlı heç bir məlumatə malik olmayan həmyerililəri şairə övliya və əzabkeş kimi baxmışlar. Onun əsərlər boyu şöhrətinin təsdiqi gözlənilməz qaynaqlardan gəlir.

Türkiyədə dini təriqətləri xarakterizə edən Avropa səyahətçiləridən Nikolas Nikoley və Pol Raykout Nəsimi dövründə dərvişlərin şairə böyük hörmət bəslədiklərindən söz açmışlar. 1551-ci idə İstanbulda səyahət edən N.Nikoley Türkler arasında dörd cür dini təriqətin olduğunu söyləyir. Bunlardan ikincisini «Qələndəriyyə» adlandırır. Qeydə bu təriqətin Hacı Bəktəşi ilə müasir olan İspaniya müsəlmani Qələndər Yusifi Əndəlisi olduğu göstərilir. Nikolasın yazdıguna görə bu təriqətin üzvləri kiçik hücrələrdə yaşayırdılar.

Nəsimi də bu təriqətin üzvü olmuşdur» (65, 356) Nikolas Nəsimini bu dini təriqətin ən güclü övliyası saymış və göstərmişdir ki, o, Məhəmməd Peyğəmbərin qanunlarına qarşı çıxdığı üçün dini fanatizmin qurbanı olmuş, ilk şəhid kimi dərisi soyulmuşdur.

1661-ci idə II Çarlzin IV Məhəmmədin yanına göndərdiyi Pol Raykout «Osmanlı İmperiyasının tarixi» adlı əsərində «Türk dinində təriqətlər və bidətlər» bölümündə bunun geniş təsvirini vermişdir. Türkiyədə beş il yaşadıqdan sonra İngiltərəyə qayidian Pol Raykout və eləcə də Nikolas Nikoleyn Nəsiminin «Qələndəriyyə» və «Bəktaşiyə» təriqətləri ilə əlaqəsi fikri ilə İngilis şərqşünası Gibb razılaşdır və hər iki şəxsin məlumatını əsassız sayır. Lakin bütün bu yanlışlıqlara baxmayaraq əsər Nəsiminin şöhrətini yayan bir qaynaq kimi qiymətlidir.

Gibbə əsasən, adları çəkilən müəlliflərin əsərlərində Türk şairlərindən yalnız Nəsiminin adını çəkmələri faktını bir kənara qoysaq, maraqlı fakt odur ki, nə Nikolay, nə də Raykaut kitablarında hürfi barədə bir şey yazmamışlar. Gibb bunun səbabını onların bu təriqətlə bağlı heç bir şey eйтməmələri faktı ilə bağlayır». Məhz buna görə də müəlliflər Nəsimini gah bu, gah da digər məzhəblə bağlamışlar. Buradan belə bir nəticəyə gəlmək olar ki, əvvəla hürufilik, on altinci əsrin ikinci yarısında öz əhəmiyyətini itirmiş, zəifləmiş, ikincisi, Nəsiminin həmin təriqətlə olan əlaqəsi yaddaşlardan silinmiş, unudulmuşdur» (65, 356). Sonuncu fikir isə Nəsiminin həyatının sonlarında, Mənsur Həllac adı ilə

bağlı və daha kamil olan Sufizmə meyli hürufizmdən bir qədər uzaqlaşması haqqında fərziyəni təsdiq edir.

Nəsiminin «Divan»ı İstanbulda 1298 (1881)-ci ildə Əxtər mətbəəsində çap edilmişdir. Elias Gibb yazar ki, onun əlyazmaları sırasına Nəsiminin «Divan»ının əlyazması da daxildir və «Divan»ın əlyazması dərc edilmiş variantdan bir qədər fərqlidir.

Məhəmməd Füzuli

Dünya ədəbiyyatını öz zəngin, poetik inciləri ilə daha da zənginləşdirən, yaşadığı dövrü bütün mürəkkəbliyi ilə, ziddiyətləri ilə öz əsərlərində əks etdirən böyük şair Füzuli ilə bağlı Avropa şərqşünaslığında müəyyən məlumatata rast gəlsək də, şair haqqında daha ətraflı və elmi bilgini İngilis şərqşünası E.C.Gibb verir. İstər Ç.Riyonun kataloqlarında, istərsə də E.Braun, Kassel, A.Bombaçi və başqalarının əsərlərində Füzuli ilə bağlı verilən məlumat şairin bütövlükdə yaradıcılığını tam əhatə etmir. Lakin Gibb çoxcildli «Osmanlı poeziyasının tarixi» əsərinin III cildinin VI fəslində «Azərbaycan şairləri» bölümündə şairin yaşadığı dövr və ədəbi irsi ilə bağlı geniş, elmi məlumat verir. Onu da deyək ki, Gibb 1888-ci ildə Nyu-Yorkda nəşr olunan «Türkiyə» adlı əsərdə Füzülidən bəhs etmişdir. Əsərin «Osmanlı poeziyasının tarixi» bölümündə ingilis şərqşünası şeirimizin tarihində danışarkən qeyd edir ki, «hələ XVI əsrə qədər cıalanmayan, məhdud çərçivə daxilində olan poeziya ancaq Sultan Süleymanın hakimiyyəti dövründə (1520-1556) inkişaf etmiş, poeziya tarixində yeni

mərhələ başlanmışdı» (82, 312). Əlbəttə ingilis aliminin uzun bir tarixi yol keçən poeziya ilə bağlı fikirlərində müəyyən yanlışlıqlar var. Çünkü şərqşünasın özünün tədqiq etdiyi və haqqında ən gözel sözələr deyərək yüksək qiymətləndirdiyi Qazi Bürhanəddin və Nəsimi şeirlərinin bütün Şərqi ölkələrində tanınması məlumudur. Gibb bu əsərində Füzulini də «fars üslublu şair» adlandırmışda düzgün mövqə tutmur, lakin onu da deyək ki, Gibb elə ilk tədqiqdən Füzuliya vurğundur, şairin sənət dünyası onu heyran etmişdir.

«Türkiyə» əsərində Gibbin Füzuli ilə bağlı yanlış fikirləri onun sonrakı əsərlərində düzəldir. Bunu da onunla izah etmək olır ki, görünür şərqşünas ilkin əsərlərdə Füzuli ilə bağlı geniş məlumatlara malik olmamışdır. Gibb Füzulini dövrünün ən məşhur şairi adlandırır, onun əsərlərinin bütün turkdilli xalqlar arasında sevilərək oxunduğunu qeyd edir, heç bir kəsi təqlid etmədiyini, heç kəsin getmədiyi yeni bir cığır açdığını böyük sevgilə nəzərə çatdırır. «Türkiyə» adlı kitabda Gibb şairlə bağlı yiğcam məlumat vermiş, onun Divanını, «Leyli və Məcnun» əsərini şairə şöhrət gətirən «ən gözəl əsər» adlandırmışdır. Şərqşünas yazır: «Şairin bunlardan savayı da bir neçə nəşr əsərləri var. Lakin onlar şairin poeziyası ilə müqayisədə güclü deyil» (82, 313). Əlbəttə Gibbin şairin yüksək bəşəri fikirləri, xalq həyatını bütün çalarları ilə əks etdirən nəşr əsərlərini zəif adlandırmaşı doğru sayılmaz. Təsadüfi deyil ki, şairin feodal üsuli-idarəsinə, yaşadığı zəmanənin ictimai-siyasi quruluşuna

dərin nifrətinin təcəssümü olan və quruluşu kəskin satira atəşinə tutan «Şikayətnamə» əsəri «Azərbaycan dilində yaranan ictimai-satiranın ilk nümunəsi» adlandırılmışdır (5, 222). Bu əsər feodal üsuli-idarəsi haqqında, onun siyasi-dövlət quruluşu haqqında əsil ittihamnamadır. Gibb «Türkiyə» kitabında Füzulinin «Dustim, aləm səninçün gər olur düşmən mana» və «Ney kimi hərdəm ki, bəzmi vəslini yad eylərəm» misrası ilə başlayan iki qəzəlini bütövlükdə ingilis dilinə tər-cümə etmişdir. İngilis şərqşünası Gibbin Füzuli ilə bağlı başqa bir tədqiqatı 1901-ci ildə «Nyu-Yorkda çap olunan «Dünyanın böyük klassikləri» adlı əsərdədir. Bu əsərdə Gibb Füzuliya ayrıca bir yer ayırmış, şairin bir neçə qəzəlini «Leyli və Məcnun» poemasından müəyyən parçaları – «Məcnunun Nofələ müraciəti» və «Zeydin yuxusu» hissələrini, bir müsəddəs və bir mühəmməsi ingilis dilinə çevirmişdir. Gibb bu tərcümələri «Azərbaycan poeziyasının ən yüksək zirvəsində duran şeirlər nümunələri» adlandırmışdır.

Füzuli ilə bağlı daha geniş, ətraflı məlumatata Gibbin çoxcildli «Osmanlı poeziyasının tarixi» əsərində rast gəlirik. Şərqşünas «Osmanlı poeziyasının tarixi» adlı çoxcildli əsərinin I cildində bu əsərin yazılmış səbəblərindən bəhs edərkən qeyd etmişdi ki, «Hələ bu günədək nə türk dilində və nə də başqa bir əcnəbi dildə ədəbiyyatın bütün sahələri haqqında geniş və tam təsəvvür yaradan elə bir ciddi və qiymətli əsər yoxdur. Əldə olan əsərlər ancaq Osmanlı poeziyasına aid olmuşdur» (65, V) Gibb ayrı-ayrı

şairlərlə bağlı monoqrafiya və məqalələrin yazıldığı və çap edildiyini xatırlatsa da, onların bütün tələbləri ödəmədiyini nəzərə çatdırmaqla yanaşı alman şərqşünası Hammer Purqştanın «Osmanlı şeirlər sənəti-nin tarixi» əsərini yüksək qiymətləndirir. O, bu əsərini yazmaqla alman şərqşünası ilə heç bir rəqabət aparmadığını, ancaq onun bu nəcib işini davam etdirirək mükəmməl bir əsər yaratmaq istəyində olduğunu söyləyir. Gibb yazır: «XIX əsrin sonlarına yaxın ayrı-ayrı şairlərin həyat və yaradıcılığına dair bir çox dəyərli monoqrafiyalar nəşr olunmağa başladı. Eyni zamanda qəzet və jurnal səhifələrində türk ədəbiyyatı ilə bağlı səthi məlumat xarakterli məqalələr də dərc olunurdu. Bunlar böyük maraq doğursa da, ümum kütłənin tələbini ödəmirdi. Yeganə əsər Hammer Purqştanın əsəri idi. Lakin bu əsər də tələbləri ödəmirdi, çünki 2200 şairdən bəhs edən bu əsər bir növ osmanlı şairlərinin adlarından ibarət lügəti xatırladırdı» (65, V).

Gibb Hammerin əsərini təzkirələrin xronoloji üsulla düzəlmüş tərcüməsi adlandırır. Bununla yanaşı Gibb Hammerin «Osmanlı şeir sənəti tarixi» əsərini Osmanlı poeziyası ilə maraqlanan hər bir şəxs üçün qiymətli qaynaq sayır. O, yazır: «Məqsədim Hammer Purqştalın əsərində aşkar görünən nöqsanları aradan qaldırmaq, Osmanlı poeziyasının keçdiyi yolların ümumi mənzərəsini vermək və sələfinin gördüyü işi tamamlamaqdır» (65, V) Gibbin fikrincə o, başladığı bu nəcib işi bacardığı qədər yerinə yetirmiş, ingilis oxucularına onların qavraya birləcəyi bir şəkildə

Osmanlı poeziyası ilə bağlı məlumat vermişdir, çünkü alimin fikrincə ingilis oxucularının ərəb və fars ədəbiyyatı haqqında müəyyən məlumatları olsa da, türk ədəbiyyatı haqqında demək olar ki, təsəvvürləri yox dərəcəsində idi. Bu da ingilis oxucularına belə bir yanlış fikir yaradırdı ki, Türklerin ədəbiyyatı yoxdur. Ingilis şərqşünasının ümidi və cəhd məhz belə bir cahilliyyi aradan qaldırmağa yönəlmışdı.

Gibb qeyd edir ki, əsərimdə ən xırda məqamları belə geniş açıqlamağa çalışmışam, əlbəttə ilk baxışdan bu kimi şeylər çox sadə və bəsit görünsə də, öz əsərimi təkcə ziyanlı və alımlar üçün yazsaydım, təbii ki, hər xırda şeyi açıqlamağa lüzum qalmazdı (65, VII). Şərqşünas bu yeni əsərində Füzuli ədəbi irsini tam mənasıyla araşdırmağa cəhd etmiş, şairin həyatı, zəngin yaradıcılığı, müxtəlif təzkirəçilərin şairlə bağlı məlumatlarını üzə çıxarmış və obrazlı tərzdə onu belə təsvir etmişdir: «Səmanın Qərb hissəsində ay ətrafa solğun işıq saçdığı zaman, biz dan yeri söküldən Şərqdən çıxan Günəşin dünyani nura boyadığının şahidi oluruq. Türk poeziyasının əzəmətliliyi dövrü məhz bu yolla başladı» (67, 70).

Gibb türk ədəbiyyatında Füzulidən böyük, qüdrətli şair olmadığını söyləyərək yazır ki, fars ruhlu şairlərin ən tanınmışı Baqi ətrafa işıq saçaraq batmaqdə olan Aya bənzəyirsə, dahiyyinin orijinallıq üstünlüyü ilə məşhur olan Bağdadlı Füzuli öz nuru ilə alovlanan Şərq günəşinin ən gözəl təmsilçisi ola bilər (67, 70) Gibb şairin ədəbi irsini tədqiq etməzdən qabaq onun mənşəyi və doğum yeri ilə bağlı

məsələlərə də aydınlıq gətirməyə çalışır və bu məsələ ilə bağlı müxtəlif mülahizələr olduğunu söyləyir.

Gibb öz tədqiqatında əsasən Qastamonlu Lətifi, Aşıq Çələbi, Əhdi Bağdadi və Qınalızadə kimi təzkirəçilərə istinad edir. Lətifi şairi «dövrünün ən məşhur şairlərindən biri» kimi xarakterizə etmiş və onun özünə məxsus üslubu olduğunu qeyd edərək şairin «Xəmsə»si olduğu haqqında da eйтdiyini yazmışdır. Aşıq Çələbinin öz təzkirəsində verdiyi məlumatə əsasən Gibb yazır ki, «şairlərin ustası və ən əzəmətlisi» olan Füzuli Osmanlılar Bağdadı işğal etdiyi zaman Qədri Əfəndiyə bir neçə qəsidiə ithaf etmiş və onların vasitəsilə öz qəsidələrini Sultan Süleymana bağışlamışdır. Sultan Süleyman öz xəzinəsindən şairə xüsusi məvacib ayırmışdır. Gibbin yazdığını görə bioqraf şairin bu məvacibini alması barədə dəqiq məlumat verməmişdir. Lakin yazılı məlumatlara əsasən demək olar ki, şair dəfələrlə Bağdad ovqaf idarələrinə müraciət etsə də, ona təyin olunan bu təqqudü ala bilməmişdir.

Füzulinin müasiri və mənşəcə Bağdadlı sayılan Əhdi Bağdadi 971 (1564)-ci ildə yazdığı «Gülşənüş-şüəra» əsərində şairlə bağlı daha geniş məlumat verməyə çalışmışdır. Onun fikrincə şair dövrünün bütün elmlərindən xəbərdar olmuş, yüksək təhsil alaraq riyaziyyat və astronomiya elmlərini dərindən bilmış, eyni zamanda xoşxasiyyətli, gözəl həmsöhbət olması ilə seçilmiştir. Şair türk, fars və ərəb dillərində eyni ahəng və gözəlliklə əsərlər yaratmışdır. Şərqşunas yazır: «Onun türkçə şeirlərini bütün Rum tənqid-

çıları yüksək qiymətləndirmiş, farsca Divanı bütün dünya şairlərini heyran etmiş və şeirlərləri, xüsusiilə türkçə yazdıqları bütün möğolların dilində əzbər olmuşdur. Ərəb dilində olan şeirlərə gözləliyinə və zənginliyinə görə ərəblər arasında məşhur olmuşdur» (67, 72). Əhdi Bağdadi təzkirəsində Füzulinin Fəzli adlı bir oğlu olduğunu, onun da üç dildə bacarıqla şeirlər yazdığını söyləmişdir. İngilis şərqşunası bu məlumatla bağlı başqa qaynaqlarda rast gəlmədiyini qeyd edir və Əhdi Bağdadıya əsasən Fəzlinin şeir aləmində dərin iz qoymadığını və demək olar ki, unudulduğunu da nəzərə çatdırır. Gibb Füzulinin ölüm tarixinə çox qayğı ilə yanaşır. O, Əhdi Bağdadıya istinadən şairin 963 (1555-6)-cü ildə taun xəstəliyindən vəfat etdiyini bildirir. Şərqşunas yazır: «Əgər həmin tarix əsas götürülərsə, Füzulinin vəfati Əhdi-nin Bağdadda olmaması dövrünə düşür. Belə ki, «Gülşənüş-şüəra» əsərinin müəllifi 960 (1552)-ci ildə Bağdaddan çıxmış, yalnız 971 (1563)-ci ildə yenidən Bağdada qayıtmışdır» (67,73). Gibb şairin vəfati ilə bağlı Əhdidən iyirmi il sonra yازan Həsən Çələbi Qınalızadənin də fikrini xatırladır. Qınalızadə şairin 970 (1562-3)-ci ildə vəfat etdiyini söyləmiş və demək olar ki, bu tarix də şairin ölüm tarixi hesab edilmişdir. Lakin ingilis şərqşunası Qınalızadənin bu fikrinə öz etirazını bildirmiştir: «Bu tarixi düzgün saymaq olmaz, çünki inanmaq çətindir ki, 971 (1563)-ci ildə Bağdad şairlərinin bioqrafiyasını yazar Əhdi səhvə məşhur olan şairin ölüm tarixini birdən-birə yeddi il fərqli göstərməkdə kobud səhvə yol versin. (67, 73)

Gibb Qınalızadənin bu məlumatını əsəssiz şair və bir çox müəlliflərdən fərqli olaraq Əhdi Bağdadının verdiği ölüm tarixinin düzgün olduğunu söyləyir.

Gibb Füzulinin türk və fars şairlərindən bir sənatkar kimi fərqlənməsinə, onun şərq poeziyasında heç kəsə nəsib olmayan yüksəkliyə qalxmasına diqqəti cəlb edərək yazır: «İlləməni qəlbindən alan Füzuli öz dühəsinin işığı ilə yeni bir ciğır açmış, heç kəsi təqlid etməmişdir» (67, 76). Şərqşünas Füzuli əsərlərinin Türk-fars sərhədləri boyunca uzanan Azərbaycan adlanan ölkəsinin yerli dialektində – Türk dilinin Azərbaycan dialektində yazılığını qeyd edir: «Azərbaycan dialekti İstanbulun Osmanlı və Mərkəzi Asiyanın ciğatay dilləri arasında duran bir dialektdir. Lakin birinciyyə daha çox yaxındır. Nəvai dövrünü bilən hər bir kəs şairin əsərini oxuyub başa düşməkdə çətinlik çəkdiyi halda, Füzulinin yazdığı hər hansı bir şeyi oxuyarkən çətinlik çəkməz» (67, 75). Əlbəttə Gibb uzun bir tarixi dövrə malik olan Azərbaycan dilini dialekt saymaqdə bir qədər yanlışlığa yol verir. Gibb həmçinin şairin öz Divanının müqəddiməsində yazdığı sözləri xatırladır: «Əgər şeirlərin tərkibində, yaxud məzmununda bəzi xətalar, şeirlər istilahına yabançı cəhətlər görsələr, onları bağışlaşınlar» (15, 23).

İngilis alimi Füzuli sənəti ilə bağlı orta əsr təzkirəçilərinin verdiği yüksək qiyməti, dedikləri gözəl fikirləri də nəzərə çatdırmağı özünə borc bilir: «Lətifi şairi «qəlb ovsunlayan» əsərlərin müəllifi adlandırmış, Əhdi özünəməxsus, əsərləri ilə yenii bir məktəb yaratmış Füzuliyə heyran olmuşdur. Qınalızadə şairin

ana dilinin şirinliyini Sənsəbil (Sənsəbil – cənnətdə çay adı) suyuna, zəngin poeziyasını parlaq günəş şüasına, dünyanın qıbtəediləcək gülüstanına, mavi səmanın göy qurşağına bənzətmüşdür» (67, 76).

Lakin bütün bunlarla bərabər Gibbə görə Füzuli dövrünün müasirləri olan bəzi tənqidçilərin sözlərinə əsasən, onlar Füzuli yaradıcılığını öyrənərkən onlara qəribə gələn bir yeniliklə qarşılaşdıqlarını iddia etmişlər. Elias Gibb obrazlı şəkildə bunu belə təsvir edir: Tamamilə aydınlaşdır ki, tənqidçilər Füzulinin gətirdiyi yeniliyi dərk etsələr də, onun dahiliyini qiymətləndirməkdə aciz qalmış və ya onun misralarındaki türk şairləri tərəfindən söylənilən nəğmələrin əşirin sözlər olduğunu görə bilməmişlər. Onlar Füzulinin necə qiymətləndirə bilərdilər? Onun tutduğu yol onların yoluna bənzəmirdi. Onun dünyası da onların dünyasından tamamilə fərqli idi. Axi onların sevgili qarşısında özünü və hər şeyi unutmuş olan, ehtirasla alovlanan məhəbbət ilə sevənlə nə əlaqəsi ola bilərdi?. Axi onlar üçün zərif, həssas, qəlbin sadə dili, ürəyin dolu olduğundan dodaqlardan axan sözlər nə idi? Onları bu şeylərdən heç biri maraqlandırmırı. Onlar öz doğma türk xalqının lirik nəğmələrindən və nifrətlə üz çevirərək bilə-bilə qapılarını həqiqət və təbii hisslerin üzünə bağlamışlar. Əgər onlar bu ürək yandıran nəğmələrə nəzər yetirsədilər, bütün İran şairlərinin diqtə etməkdə gücsüz olduqları sadəlik, zəiflik və insanlıq dərsini öyrənmiş olardılar. Şair farslarının tutuşusunu olmalı idi və başında Hafız və ya Camidən əxz edilənlərdən başqa bir ideya saxlama-

mali idi. Və yaxud da hər misrası «Mənasını yalnız şairin özü bildiyi tapmaca şəklində yazılımali idi» (67, 78).

Doğrudan da, o dövrün Türk ədəbiyyatına nəzər salsaq, Gibbin tamamilə doğru müşahidə etdiyi kimi, qəlplik və sünilik xarakteri daşıdığınışın şahidi olarıq. Şeirlərlərdən həyatilik və reallığın deyil, mənada Platonik və dildə qəlizlik prinsiplərinə cavab verən əsərlərin ən yüksək ədəbi zirvələri fəth etdiyini görürük. Məhz buna görə də türklərin ən böyük fars üslublu şairi olan Baqi «Şairlər Şahi» adına layiq görülmüşdür. Qəzəllərinin çoxunda Baqinin bütün Divanında olandan daha çox poeziya duyulan Füzuli» isə ümumi sözlərlə xatırlanmışdır.

Gibbə görə Füzuli sənətinin əsl dəyərini onun müasirləri deyil, sonrakı nəsillər daha düzgün başa düşmüş, qeyri-adı istedada malik olan şairin dahiiliyini yüksək qiymətləndirmiş və onun Türk ədəbiyyatı tarixində tutduğu məxsusi yerini təsdiq etmişlər. Elias Gibb Füzulinin dahiiliyini özüne məxsus bir məhəbbətə belə izah edir: Zərif, lakin eyni zamanda, ehtiraslı hiss onun yaradıcılığına hopmuşdur və bu hiss bizi hər an məftun edir. ...Heç bir Türk şairi onun qədər gözəl qəzəl yazmamışdır; Baqinin qəzəlləri daha çox klassik xarakter daşıyır, Nədimin yazdıqları çox zəifdir, lakin heç biri qoca Bağdadlı Füzuli qəzəlləri ilə müqayisə oluna bilməz» (67, 78).

Gibb Füzuli sənətinin sırrını tam mənəsi ilə dərk etməyə, onun ecazkar əzəmətinə bələd olmağa çalışırı. O, Füzuli poeziyasına heyrandır. Şərqsünas

yazır: «Füzuli yeganə şairdir. Heç kəs onu bir kəsi təqlid etməkdə günahlandırma bilməz, çünki o, özü bütün dünyada bunun rüsvayçı bir iş olduğunu çox mətinliklə bəyan etmişdi.

Lətifi və Qinalızadənin onunla Nəvai arasında olan oxşarlıqlar daha çox dialektlər arasında olan süni oxşarlıqlardan savayı bir şey deyildi, eləcə də Əhdinin onunla Səlman arasında apardığı müqayisə ənənədən gələn bir əslubdan başqa bir şey deyildi. Füzuli öz ilhamını, istər türk olsun, istərsə də fars, heç bir şairin yazmış olduğundan deyil öz qəlbindən tapmışdı. Öz dahiiliyinin nuru ilə istiqamətlənən şair özü üçün yeni bir cığır açmışdır. Elə bir cığır ki, onunla heç bir sələf addımlamamış və onun ardıcıllarından heç biri belə bir sələf olmamışdır. Füzuli bütün Türk ədəbiyyatında «Qəlb şairi olaraq tək qalmaqdadır» (67, 79).

Lakin bütün bunlarla yanaşı, Elias Gibbə görə, Füzuli zamanının ruhundan tamamilə xilas ola bilməmişdir. Gibbə əsasən Füzulinin «poeziya elmini» dərindən mənimşəməsi onun bir çox əsərlərində özünü biruzə vermişdir. Görünür, qüdrətli şair Fars dilli ədəbiyyatın xüsusiyyətləri ilə tanış olarkən, bu məqamların poeziyada işlədilməsinin o zamankı şeirlərin ali səviyyəsinə varmaq üçün ən vacib vasita olduğunu duymuş və öz yaradıcılığında onlardan istifadə etmişdir. Gibbin qeyd etdiyi kimi, Füzulinin misilsizliyi ondadır ki, bu cür xirdalıqlara baxmayaraq onun poeziyası poeziya olaraq qalmaqdadır. Və məhz bu cəhətdən Füzuli öz müasirlərinin hamisindən kəskin

şəkildə fərqli bir mövqedə dayanır. İstər nəsr və istərsə də nəzm əsərlərində xarakterik olan və qeyri-adi fantaziya və bəlağətli sözlərlə ifadə tərzi tələb olunan bir dövrədə yaşayış şair və nasırlardan yalnız Füzuli kimi dahi bir ustad qalibin çələngi qazana bilərdi.

Gibbin qeyd etdiyi kimi Füzuli yaradıcılığında arası dövrün ənənəvi çalarları duyulsa da, şairin əsərlərinin çoxunda ancaq qəlbinin səsi eşidilməkdədir.

Şərqşünas Füzuli poeziyasında şairin böyük qəlbinin döyüntülərini eşidir, onun mütəfəkkir simasını aydın təsəvvür etməyə çalışır. Gibbə görə Füzuli dəhiliyi həddən ziyadə subyektivdir və o, bu subyektivliyi dövrün nişanəsi kimi bu və ya digər dərəcədə bütün klassik şairlərə xas bir xüsusiyyət kimi qeyd edir, lakin onun fikrincə Füzulidə bu keyfiyyət özü-nün ən parlaq və ali ifadəsini tapmışdır. Belə ki, kədərli, həzin hissələrin ifadəsi olan misraları oxuyarkən qüssənin nə olduğunu bilən bir kəsin harada isə, lap yaxında olması hissindən xilas ola bilmirik. Gibbə görə Füzuli Divanı mistik qəsidələrlə dolu olan xəyalı deyil, onun çox məharətlə yazdığı qəzəlləri onu sadəcə nəgmələr şairi kimi deyil, daima insanı fikirləşməyə vadar edən mütəfəkkir şair kimi səgiyyələndirir. Lakin bütün bunlarla yanaşı Gibb Füzulinin dünyagörüşünü qədim Şərq həyatının ruhu adlandırmağı mistik fəlsəfi cərəyanı ilə əlaqələndirir. Və əlbəttə şərqşünasın o dövr üçün səciyyəvi olan mistik fəlsəfi fikrin əlamətlərini bütövlükdə Füzulinin fəlsəfi dünyagörüşünə aid etməsini düzgün saymaq olmaz.

Gibb haqlı olaraq Füzuli yaradıcılığının XIX və XX əsr türk tədqiqatçıları tərəfindən yüksək qiymətləndirildiyini söyləyir. O, fikrini əsaslandırmaq üçün Əbu Ziya Tofiqin əsərinin müqəddiməsinə müraciət edir. Əbu Ziya Tofiq Füzuli divanındaki, qəzəllərin kəsb etdiyi qüdrətin dəyişilməz qaldığını xüsusiylə «Leyli və Məcnun» poemasından misallar gətirərək bu mövzuda yazılın əsərlərin heç birisinin Füzuli əsəri ilə müqayisə edilə bilməyəcəyini söyləmişdir.

Elias Gibbə görə Namiq Kamal əsil türk poeziyasının Füzuli yaradıcılığı ilə başladığını söyləyir. Əbdül Həlim Məmduh bəy Osmanlı ədəbiyyatı haqqında yazarkən özündən əvvəlki bütün şairləri unudub əsərinə Füzuli ilə başlamışdır. Mahmud Əkrəm Recaizadə öz traktatında Füzulini birinci şair adlandırmışdır. Professor Naci isə Füzulini Türklərin «ən məşhur məhabbat şairi» kimi qiymətləndirmişdir. İngilis şərqşünası Füzulinin əsərləri içərisində üstünlüyü «Leyli və Məcnun» əsərinə verir və şair dühəsinin ən qabarıq şəkildə məhz bu əsərdə duyulduğunu söyləyir. Divanın müqqəddiməsinə əsaslanan Gibb Ç. Riyoya əsaslanaraq Divanın toplanması haqqında məlum rəvayəti nəql edir.

Məlumdur ki, Füzulinin Divanı Sultan Süleymani, Osmanlı məmurlarını, xüsusən Bağdad hakimlərini mədh edən qəsidələrlə açılır. Gibb mədh xarakterli qəsidələri Füzuli dühəsi üçün o qədər də səciyyəvi olmayan, o qədər də gözəllik tərənnüm etməyən şeirlərlər hesab etsə də, bir fakt olaraq o, bu qəsidələri bir çox müasirlərinin yazdıqlarından qat-qat

üstün olduğunu vurğulayır. Şərqsünas eyni zamanda şairin müəyyən qəsidiələrinin Divanın bəzi nəşrlərinə düşmədiyini də söyləyir: «Bununla az da olsa Divanın qiymətini azaldır, tamlığına xələl gətirir, lakin buna baxmayaraq Füzuli Divanı yalnız eşqdən, eşqin ruhundan, daha çox əzabından yaranması onun bütün səhifələrindən duyulur» (67, 84).

Gibb Füzulinin Divanından aldığı dərin təəssüratı ifadə edərək yazar ki, heyranlıq himni olan Füzuli eşi o qədər zərif və fövqəladədir ki, bəzən onun sevgi hədəfinin real həyatda mövcudluğu şübhə doğurur. Sevgili çox az hallarda bizə insan övladı kimi təqdim olunur; biz yalnız nurdan paltar geymiş müqəddəs bir varlığı duya bilirik. Şairin sevdiyinin həqiqətən də obyektiv varlıq və ya şairin röyası, bəlkə də onun sevgi idealının təcəssümü olduğunu heç kəs müəyyən etmək gücündə deyildir. Gibbin mülahizələrinə əsasən şair nə zamansa ürəyində qənirsizlik simvolu kimi qalan gözələ məhəbbət bəsləmişdir. Lakin səbəbindən asılı olmayaraq Füzuli eşi paklıq təcəssümüdür – hər cür ləkədən uzaq, göylərdəki mələklərin biri-birinə bəsləmək iqtidarında olduqları bir eşq.

Elias Gibb Füzulinin «dövrünün güzgüsü» adlanmış, şairin Divanını Şərq poeziyası sevərlərinə əsil mənəvi zövq verən bir mənbə olduğunu söyləmişdir. Qeyd etmişdir ki, istifadə etdiyi Füzuli Divanı 1254 (1838)-cü ildə Bulaq nəşriyyatında nəşr olunmuş, «Mənzumeyi-Füzuli» başlığı altında «Leyli və Məcnun» əsəri 1264 (1847-8)-cü ildə türkçə, bütöv külliyyati isə 1291 (1874)-ci ildə İstanbulda çap olunmuşdur.

İngilis şərqsünası Füzulinin son dərəcə incə zövqə malik olduğunu və dövrünün ruhundan daha yüksək zirvələrin fövqündə dayandığını qeyd edir. Yazar ki, Füzulinin heç bir əsərində o dövrdə istər fars və istərsə də türk şairləri arasında dəbdə olan və işlənən qeyri-təbii və yersiz ifadə və ibarələr yoxdur. Doğrudan da Füzulinin ən nəzəri cəlb edən, diqqəti çəkən «Ey hərir içrə tənin mütləq bülür içrə güləb» műxəmməsində Əhməd Paşa və Aşıq Çələbini heyrətə salan «Kafir qızı» ifadəsi belə şairin sevgiliyə səmimi qəlblə ünvanlaşığı bir müraciətdir. Bu műxəmməsədə işlədilən «kafir qızı» ifadəsi Gibbə görə nə yəhudü, nə də xristian deyil, sadəcə olaraq aşiqanə eşi ilə zülm edən bir sevgilidir.

Füzuli poeziyasını vurğunluqla təhlil edən Gibb hər şeydən əvvəl bu poeziyanın sehrinə düşmüş bir Avropalı oxucu kimi yazar ki, «Şərq ədəbiyyatından az-çox xəbəri olan» və Füzuli lirikasından iki-üç misra oxuyan hər bir kəs bir çox şərq şairlərinin yorucu misralarında olmayan, neydə həzin bir musiqi sədasiını xatırlayan əsil zövq xəzinəsi tapmış olar. Füzulinin elə bir qəzəli olmaz ki, orada ürəyin ən incə tellərini oxşayan bir misra olmasın.

Füzulinin ən məşhur əsəri olan «Leyli və Məcnun»la bağlı Gibbin fikirləri maraqlıdır. Əvvələ onu deyək ki, bir çox tədqiqatçılar, o cümlədən R.Qaibova, S.Məmmədova Füzulinin «Leyli və Məcnun» poemasının ömrünün axırlarında, 1556-ci ildə yazıldığını iddia edən bəzi Avropa şərqsünaslarının fikrini Gibbin də təkrar etdiyini qeyd etmişlər. Hal-

buki Gibb Füzulinin «Leyli və Məcnun» əsərini həyatının son dövrlərində yazıldığını söyləsə də, bu tarixin doğruluğuna şübhə ilə yanaşır. O, qeyddə Britaniya muzeyində bu poemanın əlyazmasında mətnin natamam olmasını və tarix yazılmış səhifənin olmamasını nəzərə çatdıraraq yazır: «Çətinlik ondadır ki, ən əsas fakt olaraq 953 (1546-7)-cü ildə ondadır ki, ən əsas fakt olaraq 953 (1546-7)-cü ildə təzkirəsini bitirən Lətifi bu poemadan nümunələr vermişdir (67, 86).

Sonrakı ciddi axtarışlar da ingilis aliminin mətiqi elmi mülahizələrini təsdiq etdi. Artıq elm aləmində bu əsərin 943 (1536)-cü ildə yazılması məlumdur (2, 201).

Orta əsr sənətkarları ənənəvi bir hal olaraq əsərlərini Allahın, Məhəmməd peyğəmbərin və dövrün hökmdarının mədhi ilə başlayırdılar. Füzuli də bu ənənəni pozmamışdır. Gibb Füzulinin «Leyli və Məcnun» əsərinin yazılmış səbəbinin izahından sonra bu mövzuda yazar onlarca şairin adını çəkir. Gibb haqlı olaraq «Leyli və Məcnun» poemasının əvvəlində türk dilində bu mövzuda əsərin olmaması fikrini tamamilə səhv sayır. Onun fikrincə Füzuli Sultan Səlim dövründə az tanınan Behiştı və Xəyalinin yazdıqlarından, eləcə də «Yusif və Züleyxa» əsəri ilə bütün başqa əsərlərini kölgədə qoyan Həmdinin də əsərindən xəbərsiz ola bilərdi. Lakin Gibb görə Füzuli Nəvainin ciyatay-türk dilində ondan altmış il əvvəl yazdığı əsəri ilə tanış olmaya bilməzdi. İngilis şərqşünası «Leyli və Məcnun» əsərini təhlil edərkən göstərir ki, başqa məşhur şairlər bu mövzuda yazuşalar

da, Füzuli öz dühasının qüdrəti ilə bu əsəri özünükü etmiş və türk dilində bu səviyyədə əsər yazılmamışdır. Gibb Füzuli əsəri ilə ancaq Şeyx Qalibin «Hüsən və Eşq» əsərinin müqayisə oluna biləcəyi fikrini söyləyir.

O, Türk ədəbiyyatının sonuncu romantik məsnəvisi hesab etdiyi «Hüsən və Eşq» əsərinin güclü və orijinal olduğunu söyləsə də, böyük ehtirasla, gərginliklə yazılın «Leyli və Məcnun» əsəri ilə heç cürə müqayisə edilə bilməyəcəyini əzmlə vurğulayır (67, 88).

Şərqşünas Füzuli «Leyli və Məcnun» əsərinin eynilə Nizaminin eyni adlı əsəri vəznində yazıldığını söyləyir. Maraqlıdır ki, Türk təzkirəçilərindən Lətifi və Qinalızadə Füzulinin «Leyli və Məcnun» əsərinin Nizaminin «Xəmsə»sinə cavab olaraq yazdığı «Xəmsə»sinə aid edirlər. Mahmud Əkrəm Recaizadəyə əsasən Gibb haqlı olaraq bu fikri əssasız sayaraq yazır: «O dövrə Füzuli «Xəmsə» yaratmış olsayıdı, onun müasiri olan Əhdil Bağdadi «Leyli və Məcnun»-dan danışarkan «Xəmsə» ilə də bağlı bir söz deyərdi.

Elias Gibb Füzulinin digər poetik əsərlərindən olan «Saqinamə» və «Bəngü-Badə»dən bəhs edir. Hər ikisinin qısa məsnəvi olduğunu göstərir və etiraf edir ki, «Saqinamə» fars dilində olduğundan onun tədqiqatından kənardə qalmışdır. Türk dilində yazılmış «Bəngü-Badə» əsərini şairin ilk əsərlərdən hesab edən Gibb onun Şah İsmayıllı Xətaiyə həsr olunduğunu, bir çox əlyazmalara Şah İsmayılin adı çəkilən misraların pozulma səbəbini Osmanlı təzkirəçilərinin münasibəti ilə bağlayır.

Gibbə görə təzkirəçilər öz şairləri hesab etdikləri Füzulinin Sultan Səlimə qarşı çıxan bir hökmdara əsər ithaf etməsini istəmədiklərindən Şah İsmayılin adını pozmuşlar. O, əsərin yazılma tarixini Səfəvilərin 907 (1501-2)-ci ildə Bağdadi aldıqları ildə Şah İsmayılin oğlu Təhmasibin atasını əvəz etdiyi 930 (1523)-ci il arasında olduğunu təxmin edir. Gibb tədqiqatında Füzulinin tam külliyyatına daxill olan «Bəngü-Badə»dən bir bənd nümunə vermişdir. Əsərin məzmununu verən Gibb göstərir ki, şair tamamilə yeni mövzuya həsr etdiyi bu əsərində tiryəkin və şərabın insana zərərini və onların öz dövründə geniş yayılmasına işarələr etmişdir. Gibb haqlı olaraq bu əsərdə göstərilən tiryək və şərabın timsalında iki hökmdar arasında gedən çəkişmələri şairin sənətkarlıqla nəzərə çatdırlığını qeyd edir. Eyni zamanda Gibbə görə «Bəngü-Badə» Füzuli üslubundan kənar, o qədər də yüksək poetik qiyməti olmayan bir əsərdir. Lakin bununla bərabər Gibb bu əsəri dövrün ictimai həyatını real təcəssüm edən bir əsər kimi qiymətləndirir.

İngilis Şərqşünası Füzulinin «Nərimizdə birinci böyük tarixi povest» (31, 162) sayılan «Hədiqətüs-Süəda» əsəri ilə bağlı qısa məlumat verir. Riyonun fikrini təsdiqləyən Gibb haqlı olaraq göstərir ki, «Hədiqətüs-süəda» əsəri nasır Hüseyn Vaizin «Rövzətüş-şühədə» əsərindən tərcümə olunsa da, şair digər qaynaqlardan topladığı məlumatlarla onu zənginləşdirmişdir. İki bəndi ingilis dilinə çevirən Gibb əsərin qısa məzmununu verir və bu əsərin Peyğəmbərin nəvəsi imam Hüseynin Kərbələ düzündə öz

əsəbələri ilə Yezidə qarşı apardığı döyüşə həsr olunduğu və son dərəcə gözəl bir əsər olduğunu vurğulayır.

Gibb eləcə də XVI əsr patriarchal-feodal quruluşunu məharətlə ifşa edən «Şikayətnamə» əsəri haqqında da qısa məlumat verir. O, Nişançı Paşaya müraciətlə yazılmış bu əsəri «Türk nəşrinin ən gözəl nümunəsi» (67, 91) adlandırır.

Böyük şair Füzuli ədəbi irsi haqqında digər qaynaqlarda da məlumat verilsə də, bu məlumatlar qısa və ötəri olmaqla yanaşı ara-sıra qusurlardan da xali deyildir. Misal üçün Nyu-Yorkda ingiliscə nəşr olunan «Biblioqrafik lügət»də elm aləmində şairin vəfat tarixi 1556-ci il kimi məlum olsa da, burada bu tarix sahə olaraq 1572-ci il qeyd olunmuşdur (77, 568).

Şərqşünas Nacibullahın da Nyu-Yorkda nəşr olunan «İslam ədəbiyyatı» əsərində Füzuli ilə bağlı söylədiyi fikirlər təhriflərlə doludur. O, şairin «Leyli və Məcnun» əsərini Nizamini təqlid edərək yazdığını söyləməklə yanaşı uzun bir tarixi dövr keçmiş Azərbaycan dilini fars və osmanlı ədəbiyyatının təsirinə məruz qalan və XIX yüzilliyədək inkişaf etməyən bir ədəbi dil olduğunu qeyd etmişdir (78, 384). Halbuki «Azərbaycan dili VII-X əsrlər arasında tam halda formalasmış bir xalqın – Azərbaycan xalqının vahid, ümumi ünsiyyət vasitəsi olan ümumxalq dilidir» (10, 16), «Mərkəzi Asiya məcmuəsi»nda (76, 94), «İslam ensiklopediyası»nda (62, 937) Füzulidən bəhs edilir, şairin poetik əsərlərindən kiçik nümunələr verilir.

Şərqşünas C.A.Baulin «Gibbin xatirəsinə» ithaf etdiyi əsərində Füzulinin «Leyli və Məcnun» əsəri haqqında qısa məlumat verir və bu əsərin digər əsərlər arasında tutduğu yüksək mövqeyini müəyyənləşdirməyə çalışır (57, 521). Füzuli əsərlərinin əlyazmalarının müxtəlif nəşrlərindən H.F.Hofmanın «Türk ədəbiyyatı – bibliografiq icmal» (71, 63-64) əsərində də bəhs edilir. Eləcə də şərqşünas P.M. Holtun «İslam tarixi» əsərinin II cildində Füzuli haqqında qısa məlumat alırıq (72, 689-690).

Şairlə bağlı ingilis şərqşünası E.Braunun «İran ədəbiyyatı tarixi» əsərinin «Qacar dövründə klassik şairlər» (1500-1800) bölməsində (58, 365) eləcə də Edvard Edvardzın (61, 1082) tərtib etdiyi kataloqda, Karl Brokelmanın «İslam xalqının tarixi» (59, 314) əsərində, «İslam mədəniyyəti» (16, 47) jurnalında və digər qaynaqlarda məlumat rast gəlirik.

IV FƏSİL

ŞƏRQ-QƏRB ƏDƏBİ ƏLAQƏLƏRİ VƏ E.C.V. GİBB

Çox qədim bir tarixə malik olan Şərq dünyası tarix boyu Avropa şərqşünaslarının diqqətini cəlb etmiş, minlərlə Qərb mənşəli səyahətçilər, alim və yazarlar, Şərqdə səfər etmiş və onlar əldə etdiyi materiallar əsasında Şərq dünyasını Qərbə tanıtmağa çalışmışlar. Əsrlər boyu davam edən bu tanışlıq, Şərq və Qərb arasında olan ədəbi və mədəni əlaqələr bu xalqları biri-birinə yaxınlaşdırın ən mühüm vasitələrdən biri olmuşdur. Xüsusilə tərcümə vasitəsilə müxtəlif adət-ənənəyə, mədəniyyətə, ədəbiyyata, malik olan xalqlar biri-biri ilə yaxından tanış olmuş və bu yaxnılıq sonrakı çağlarda qarşılıqlı ədəbi və mədəni əlaqələrin inkişaf tarixinə güclü təsir göstərmişdir. Təsadüfi deyildir ki, dünya şöhrətli korifeylərdən Xristafor Marlo, Vilyam Şekspir, Con Milton və digər yazarlar dönə-dönə Şərq mövzularına müraciət etmiş, əsərlərində Şərq obrazlarının müxtəlif xüsusiyyətləri yaratmışlar. Avropa şərqşünaslığında Türk dünyası, tarixi və ədəbiyyatı ilə bağlı yazılan əsərlərin öz əksini tapması bu əlaqələrin olmasını bir daha təsdiq etmiş olur. Onu da qeyd edək ki, bu əlaqələrin inkişaf yolu ədəbiyyatşünaslarımızın əsərlərində bu və ya digər formada öz əksini tapmışdır. Əldə edilən zəngin materiallardan göründüyü kimi ingilisdilli oxuculara türk poeziyası ilə bağlı geniş məlumat

verən şərqşünaslar arasında E.C.V.Gibbin xüsusi yeri vardır. O, eyni zamanda türklərin təkcə dil və ədəbiyyatını deyil, uzun illər tədqiqat apararaq bu xalıq tarixini, adət-ənənəsini, hər şeydən önce sevə-sevə dilini öyrənmiş, çox sanballı olan çoxcildli əsərində Osmanlı poeziyasının keçdiyi bütün mərhələləri təsvir və təhlil etmişdir. İngilis şərqşünası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər klassiklərlə bağlı dəyərli məlumat vermişdir. Bu klassik şairlərin hayatı və yaradıcılığı ilə bağlı məlumatlara Ç.Riyonun tərtib etdiyi kataloqlarda, E.Braun, Kassel, K.Burill və digər şərqşünasların əsərlərində də rast gəlirik. Bu barədə şərqşünas alimlərin R.A.Qaibova, S.Məmmədova, A.Arası, M.Quluzadə, M.Cəlal, R.Azadə, və bir sıra digər yazarların əsərində bəhs olunmuşdur.

Azərbaycan şairlərinin Qərbi Avropada tanıtılmasına

Azərbaycan şairlərinin Qərbi Avropada tanıtılmasında, ilk dəfə onları elmi şəkildə tədqir edən, əsərlərini, orijinaldan, ingilis dilində çevirən Şərq poeziyasının gözəl bilicisi Elyas Con Vilkonson Gibb olmuşdur. Doğrudan da ingilis aliminin mülahizələri öz alimliyi, tərcümələri isə bədiiliyi ilə seçilir. Həyatını bütövlükda elma sərf edən alimin həyat yolu həqiqətən də əqli əmək və elmi fətlər salnaməsinə çevrilmişdir. Qısa, lakin olduqca mənalı həyat keçirən Gibb bütün ömrünü sərf etdiyi çoxcildli "Osmanlı

poeziyasının tarixi" əsərininancaq birinci cildini görmüşdür. Tədqiqatdan belə bir yəqinlik hasil olmuşdur ki, ingilis şərqşünası Osmanlı poeziyasının ilk və ən kamil bir tədqiqatçısıdır, çünki Gibbə qədər Osmanlı poeziyası ilə bağlı ingilis dilində ciddi və bütün ədəbi sahələri əhatə edən bir əsərlərin olmadığını şərqşünas özü də əsərə yazdığı müqəddimədə vurgulayır. Gibb böyük məhbəbətə türkləri sevmiş, güclü və zəif cəhətlərini duymuş və onların qüdrət və gələcək imkanlarına dərindən inanmışdır. Məhr bu inam hissi və sevgi Qərb mənşəli alimə Türklerin ədəbiyyat tarixinin inkişaf yollarını məharətlə əks etdirməyə ilham verən əsas amil olmuş və Gibbin bütövlükdə yaradıcılığının əsas qayasına çevrilmişdir. Alimin qeyd etdiyi kimi onun seçdiyi yol maneələrlə dolu olmuşdur. Lakin bütün bunlara baxmayaraq onun əsas məqsədi ingilis oxucularına haqqında çox səthi məlumatlar olan Şərq ədəbiyyatı ilə bağlı müəyyən məlumat vermək olmuşdur. O, altı cildlik «Osmanlı poeziyasının tarixi» əsərinin birinci cildində bu möhtəşəm poeziyanın yaranma tarixi, xüsusiyyətləri və təsir dairəsi ilə bağlı mülahizələrini yürüdür, Osmanlı dövlətinin keçdiyi bütün mərhələlərə nəzər salır və bu mərhələlərdə poeziyada müşahidə olunan uğurlu və uğursuz məqamlara toxunur. Şərqşünas Osmanlı poeziyasının keçdiyi inkişaf yolunu iki dövrə böllür. Onun fikrincə, birinci dövr ta qədimdən XIX yüzilliyin ortalarına qədər, ikinci dövr isə XIX əsrin ortalarından başlamış və bir neçə il ərzində əvvəlki dövrü üstələmişdir. Gibb daha sonra göstərir ki,

Osmanlı poeziyası anlayışı, yalnız XV əsrin ikinci yarısında meydana çıxmışdır. Osmanlı poeziyasının yarandığı dövrü xarakterizə edən Gibb yazır ki, Osmanlı poeziyasının yaranması üçün hər şey hazır idi, çünkü artıq birinci dövr ərzində Qərb Türk dilinin ədəbi bir vasita kimi işlədiləcəyi müəyyən edilmişdi. Məhz buna görə də ikinci dövr ərzində Osmanlı şairlərinin nail olmaq istədikləri ən böyük məqsəd, fikir kamiliyinə xələl gətirsə belə şeirlərinə hər növ bəzək vermək idi. Şərqşunas həmin dövrə Şərq və Qərb mədəniyyəti ilə bağlı mülahizələrini yürüdərkən əsasən bu dövrə yaşayıb-yaradan şair və təzkirəçiləri xarakterizə edir. Bu bölümə müəllif, həmçinin ilk dəfə olaraq təsvir etdiyi Şərq mədəniyyəti ilə həmin əsələrdə Qərb-Avropada mövcud olan mədəniyyət arasındaki oxşarlıq kimi çox maraqlı bir mövzuya toxunmuşdur. Müəllif qeyd etmişdir ki, fəlsəfə və elmə galinçə, bu iki məfhum arasındaki oxşarlıq hətta eynilik dərəcindədir. Gibb belə bir fikrin üstündə dayanır ki, Şərq və Qərb mədəniyyəti arasında olan paralelizm bütün XIV əsr boyu və XV əsrin böyük bir hissəsini əhatə edir. İngilis şərqşunas Gibbin yazdığı ikinci cild Osmanlı poeziyasının 1450-ci ildən 1520-ci il I Səlimin vəfatına qədər keçdiyi dövrü əhatə edir. Əsərin III cildi Sultan Süleyman hakimiyyəti dövrünün əvvəlindən başlamış Nabinin vəfatına qədər olan bir dövrü əhatə edir. Bu təxminən iki əsrə bərabər bir dövrdür (1520-1712) Elias Gibbin şərhinə əsasən, bu dövrü klassik dövrün sonu və keçid dövrünün başlanğıcı adlandırmaq olar. Bu

dövrədə artıq Lamii, Zati, Füzuli, Fəzli və Baqi kimi böyük şairlərin yaradıcılığını əhatə edir.

Gibbin Qərb-Türk şairlərindən bəhs

İngilis şərqşunası Qərb-Türk şairlərindən bəhs edərkən onların əksəriyyətinin mütəsəvvüf şairlər olduğunu qeyd edir, lakin bununla bərabər yeni rühun başlanılmasında ilk öndər ola biləcək bir hüquşunas, eyni zamanda cəsur bir şərqli olan Qazi Bürhanəddini göstərir. Gibb şairin ömür yolunu, şəxsiyyətini, hərbi, elmi, dini ədəbi çalışmalarını dərindən və böyük sevgi ilə araşdırarkən onun ümumtürk düşüncə tarixində böyük yer tutduğunu vurğulayır. O, Qazi Bürhanəddini Qərb Türk şeirinin ən ilkin şairlərindən biri hesab edir və onun Divanın Qərb Türk lirik poziyasından bizə qalan ən qadim abidə sayır. Şərqşunas eyni zamanda Qazi Bürhanəddini qadim şeiri növü olan tuyuğdan istifadə edən ilk Qərb Türk şairi adlandırmışdır. Şairin poeziyasını yüksək qiyamətləndirərək misilsizliyini onun Türk poeziyasında yeni bir yol seçməsində görür. Gibb Şairin yaradıcılığından etdiyi tərcümələri Qərb oxucularına çatdırıra kən yazırdı ki, onun tərcümələrində Bürhanəddin şeirinin əsas cəhətlərini işıqlandıran xüsusiyyətlər görünməkdədir. Bu misralar və ondan əvvəlki dövlərin şeirləri arasında böyük fərq tərcümənin pərdəsi altında belə dərhal nəzərə çarpmaqdadır. Şərqşunas Qazi Bürhanəddin ədəbi ırsından ingilis dilinə 6 qəzəl, 8 rübai və 9 tuyuğ tərcümə etmişdir.

Gibb eyni zamanda şair Nəsimi ilə də bağlı geniş məlumat verməyə çalışmışdır.

Şairin həyat və yaradıcılığı baradə geniş danişan şərqsünas Nəsimi lirikasının ifadə tərzinə xüsusi qiymət verərək onları o dövrə yazılmış şeirin ən gözəl numunələri adlandırmışdır.

İngilis şərqsünasının dünya ədəbiyyatını öz poetik inciləri ilə zənginləşdirən Füzuli ilə bağlı tədqiqatı daha böyük maraq doğurur. Tədqiqat göstərir ki, şairin Qərbi Avropada tanıtırlmasında Gibbin xidmətləri milsilsizdir. Həqiqətən də ingilis aliminin şairin həyat və yaradıcılığı ilə bağlı mülahizələri el-miliyi ilə seçilir. O, türk ədəbiyyatında Füzulidən böyük, qüdrətli şair olmadığını söyləyərkən yazar ki, fars ruhlu şairlərin ən tanınmışı Baqi ətrafa işq saçraqla batmaqdə olan Aya bənzəyirsə, Füzuli Şərqdən çıxan günəşə bənzəyir. O bütün Avropa Şərqsünaslarının əksinə olaraq «Füzuli Azərbaycan şairidir» deyərkən birdəfəlik şairlə bağlı yanlış və mübahisəli mülahizələrə son qoymuşdur. Gibbə görə Füzuli sənətinin əsl dəyərini onun müasirləri deyil, sonrakı nəsillər daha düzgün başa düşmüş, şairin dahiliyini yüksək qiymətləndirmiş və onun türk ədəbiyyatı tərixində məxsusi yerini təsdiq etmişlər. Şərqsünas Füzulinin dahiliyini özünəməxsus bir məhəbbətlə izah edərək göstərir ki, heç bir türk şairi onun qədər gözəl qəzəl yazmamışdır. Baqının qəzəlləri klassik xarakter daşıyırsa və Nədimin yazdıqları zərif olsa da, heç biri Bağdadlı Füzuli qəzəlləri ilə müqayisə olunmaz. Gibbin qeyd etdiyi kimi Füzuli yaradıcılığında

ara-sıra dövrün ənənəvi çalarları duyulsa da, şairin əsərlərinin çoxunda ancaq qəlbinin səsi eşidilməkdədir. O şairi «dövrünün güzgüsü» adlandırmış, şairin Divanını Şərq poeziyası üçün əsil zövq verən bir mənbə olduğunu söyləmişdir. İngilis şərqsünası şairlə bağlı nəzəri fikirlər söyləməklə yanaşı şairin sənət incilərindən də yeri gəldikcə tərcümə etmişdir. Türk dilini, onun tarixini, ədəbiyyatını gözəl bildiyindən onun tərcümələri uğurlu olmuşdur. Şərqsünas Azərbaycan klassiklərinin əsərlərindən etdiyi tərcümələrlə Qərb oxucularını şərq şeir sənətinin ecazkarlığı ilə tanış edir və şərq dünyası ilə temas üçün əvəzsiz mənəvi körpü yaradır. Türk şeir sənəti nümunələrinin Avropa dillerinə – xüsusilə ingilis dilinə tərcüməsi davam etdirilir. Bunu onunla izah etmək olar ki, türk poeziyası əsrlər keçdikcə öz sənət qüdrətini itirməyən bir poeziya qaynağıdır.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Ağayev Ə. Nizami və dünya ədəbiyyatı. Bakı: Azərnəşr, 1964, 172 s.
2. Azadə R. Pərvənbəycan ədəbiyyatı tarixi, III cild. I c. Bakı, 1960, 589 s.
3. Azadə R. Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XVII əsrlər) Bakı, 1975, 201 s.
4. Araslı H. Fədakar şair – İmadəddin Nəsimi. B. 1942
5. Araslı H. Azərbaycanın böyük şairi Füzuli. B. 1958, 312 s.
6. Arzumanlı Vəqif. Nizami Gəngəvinin dünya şöhrəti. Bakı: Elm, 1997, 181 s.
7. Arzumanova İmperial. Nizami yaradıcılığı ingilisdilli ədəbiyyatşunaslıqda: Fil. elm. nam. ... dis. Bakı, 1984, 154 s.
8. Atayeva Ş. M.F. Axundzadə ingilisdilli ədəbiyyatşunaslıqda: Fil. elm. Nam. ...dis. Avtoref. Bakı, 2005, 18 s.
9. Ağayev Z. Azərbaycan mövzusu və ədəbiyyatı Amerika Birləşmiş Ştatlarında. Bakı: Hərbi nəşriyyatı, 1995, 126 s.
10. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. – I hissə. Bakı, 1979, 211 s.
11. Əliyeva L.Ə. Füzuli və ingilis şərqşünaslığı. Bakı: Ozan, 1997, 142 s.
12. Əziz Şərif. «Bədii tərcümənin bəzi məsələlərinə dair». Ədəbiyyat və incəsənat. 1967, 4 mart
13. Füzuli. Seçilmiş əsərləri. I cild, Bakı, 1958, 563 s.
14. Füzuli. Seçilmiş əsərləri. II c., Bakı, 1958, 355 s.
15. Füzuli. Seçilmiş əsərləri. III c., Bakı, 1958, 465 s.
16. Hashim Ahmad. Envoi. Islamic culture. vol XX. no, 1946; Hyderebad – Deccam. 168 p.
17. Hüseynova Ə.B. XX əsr Azərbaycan poeziyasının ingilisdilli mənbələrdə dəyərləndirilməsi: Fil. elm. nam. ... dis. Avtoref. Bakı, 2007, 23 s.

18. Hüseynova Nigar. Klassik ərəb poeziyasında vəsf: Fil. elm. nam. ... dis. Bakı, 2007, 28 s.
19. Xalidə Ədib. «Türk şeiri tarixi: Ön söz. İstanbul. Bürhanəddin mətbəəsi. 1943, s. XI
20. Xəlilli Ş.H. Klassik poeziya və ədəbi əlaqələr. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyat-poliqrafiya birlüyü, 2003, 164 s.
21. Xəlilli Ş.H. Azərbaycan-ingilis ədəbi əlaqələri (qədim və orta əsrlər dövrü): Fil. elm. dok. ... dis. avtoref. Bakı, 2004, 54 s.
22. Ismayilov M.Y. Nizami Gəncəvinin «Yeddi gözəl» poeması ingilis dilində (şəhərlər, tərcümələr, səslənmələr): Fil. elm. nam. ... dis. avtoref. Bakı, 1995, 33 s.
23. Qayıbova R. Azərbaycan ədəbiyyatı ingilis alımlarının əsərlərində (XI-XVI əsrlər): Fil. elm. nam. ... dis. Bakı, 1949, 273 s.
24. Qazi Bürhanəddin. Divan. Bakı: Azərnəşr, 1988, 656 s.
25. Quliyeva M.H. Klassik Şərq poetikası və orta əsrlər Azərbaycan poeziyası: Fil. elm. nam. ... dis. Avtoref. Bakı, 2001, 49 s.
26. Quluzadə M. Böyük ideallar şairi. 1973, 147 s.
27. Quluzadə M.Y. Füzulinin lirikası. Bakı, 1965, 475 s.
28. Məmmədova M. Şah İsmayılov Xətai ingilisdilli qaynaqlarda. Fil. elm. nam. ... dis. Avtoref. Bakı, 2003, 34 s.
29. Məmmədova S. Qərbi Avropa şərqşünaslığında XIV-XV əsr Azərbaycan poeziyasının öyrənilməsi tarixinə: Fil. elm. nam. ... dis. avtoref. Bakı, 1972, 35 s.
30. Məmmədova C. Avropa şərqşünasları Nəsimi haqqında. İmadəddin Nəsimi (məqalələr məcmuəsi). Bakı: Elm, 1973, s. 232-240
31. M.Cəlal. Füzulinin sənətkarlığı. Bakı, 1958, 276 s.

32. Nağıyeva Ş.B. Müasir Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsində milli koloritin saxlanılması: Fil. elm. nam. ... dis. avtoref. Bakı, 1997, 18 s.
33. Nəcəfov Ə.B. Füzuli yaradıcılığında poetik fiqurlar: Fil. elm. nam. ... dis. avtoref. Bakı, 2006, 18 s.
34. Nuriyeva N.M. Teodor Drayzer və Azərbaycan: Fil. elm. nam. ... dis. avtoref. Bakı, 1998, 32 s.
35. Sərkərova S.N. «Koroğlu» eposunun ingilisdilli qaynaqlarda dəyərləndirilməsi: Fil. elm. nam. ... dis. avtoref. Bakı, 2008, 25 s.
36. Vəliyeva S.F. Ernest Hemingway və Azərbaycan: Fil. elm. nam. ... dis. avtoref. Bakı, 1999, 33 s.

Rus dilində

37. Agaev B. Azerbaydzhansko-frantsuzskie literaturnye svyazi (1920-1980): Avtoref. dis. ... kand. filol. наук. Bakı, 1990, 26 c.
38. Alijeva L.A. Fizuli v angloazychnom literaturovedenii: Avtoref. Dis. ... kand. filol. наук. B., 1984, 25 c.
39. Alijeva T. Azerbaydzhansko-amerikanские literaturnye svyazi (Dzh. F. Kuper na azerbaydzhanskom jazyke): Avtoref. dis. ... kand. filol. наук. Bakı, 1992, 22 c.
40. Badalbeyli Ulfat. Nasledie Shekspira v azerbaydzhanskoy literaturе (Istoričesko-perewodčeskiy analiz): Avtoref. dis. ... kand. filol. наук. B., 1987, 29 c.
41. Badalbeyli U. Anglijskoe vozroždenie i Vostok. Bakı: El'ym, 2000, 350 c.
42. Bayramov A. Klazzicheskaya azerbaydzhanskaya literatura na nemetskom jazyke. Bakı: Yazychi, 1992, 184c.

43. Gadjiev A. Problemy izuchenija azerbaydzhansko-evropejskikh literaturnyh vzaimosvazey. Bakı: El'ym, 1963, 33 c.
44. Gasanov O.A. Problemy vossozdaniya historicheskogo i khudozhestvennogo svoeobraziya proizvedenij Šekspira na azerbaydzhanskom jazyke: Diss. aa soиск. uchenoy kand. filol. nauk. Bakı, 1992, 172 c.
45. Gasanova A.M. Kitabi-Dede Korкуd v angloazychnykh istochnikakh. Avtoref. diss. Na soiskanii uchenoy steki kand. filol. nauk. Bakı, 1992, 37 c.
46. Geraiyazde E.I. Tvorчество Байрона и Азербайджанская литература (проблемы типологии романтизма и художественного перевода): Автoref. дис... канд. фил. наук. Bakı, 2004, 29 c.
47. Gulyev F.Sh. Poema Nizami Gянджevi «Leyli i Medjhnun» v anglijskem vospriyatiy. Avtoref. dis. ...kand. filol. наук. Bakı, 1990, 26 c.
48. Iskenderova X.B. Ahmed Djawad – perewodčik Vilyama Šekspira: Avtoref. dis. ...kand. filol. наук. Bakı, 1998, 30 c.
49. Kazimova A. Tvorчество Низами в Англии и США (переводы, восприятии, оценка): Дис. канд. филол. наук. Bakı, 1989, 159 c.
50. Kuili-zade. Xuруфизм и его представители в Азербайджане. Bakı, 1970
51. Mamedova C.A. Iz istorii izucheniya azerbaydzhanskoy poezii v zapadno-evropejskom vostokovedenii. Avtoref. dis. na soisk. uchenoy steki kand. filol. nauk. Bakı, 1972, 35 c.
52. Mihailovna G.E. Nizami Gянджevi v pol'skix issledovaniyah i perewodaх. Avtoref. dis. ...kann. filol. nauk. Bakı, 1990, 22 c.

53. Рагимов И.М. Восточные слова в «Восточных поэмах». Дж.Г.Байрона: Автореф. дис. ... канд. филол. наук. Баку, 1958, 16 с.
54. Рафили М. Мирза Шафи Вазех и мировая литература. Баку: Азернешр. 1958, 321 с.
55. Тагизаде С. М.Ф.Ахундов и Европа. Баку: Азернешр, 1991, 303 с.
56. Шихиева С.М. Лирика Насими: Автореф. дис. ... канд. филол. наук. Баку, 1991, 29 с.

İngilis dilində

57. Boyle J.A. The Cambridge History of Iran. vol V. Cambridge. 1968, 763 p.
58. Brown E. A History of persian literature under Tartar domination. Cambridge. 1920. pp. 365-375
59. Brockelmann Carl. History of the Islamic Peoples. New-York. 1960, 584 p.
60. Cassell's Encyclopedia of Literature. London, 1953. vol I, pp. 555-557
61. Edwardz Edwardz. Catalogue of the Persian manuscripts in the Library of the Indian Office. Oxford. 1937, 1082 p.
62. The Encyclopaedia of Islam. London. 1965. pp. 937-939
63. Gibb. E.J.W. Ottoman poems. London. Frubner. 1882. 228 p.
64. Gibb. E.J.W. The World's Great Classics. New-York. 1901, p. 103
65. Gibb. E.J.W. A History of Ottoman poetry. vol I. London, 1900, 447 p.
66. Gibb. E.J.W. A History of Ottoman poetry. vol II. London. 1902, 405 p.
67. Gibb. E.J.W. A History of Ottoman poetry. vol III. London. 1901, 374 p.

68. Gibb. E.J.W. A History of Ottoman poetry. vol IV. London. 1905, 364 p.
69. Gibb. E.J.W. A History of Ottoman poetry. vol V. London. 1907, 251 p.
70. Gibb. E.J.W. A History of Ottoman poetry. vol VI. London. 1902, 284 p.
71. Hofman H.F. Turkish literature. A bio-bibliographical Survey. Section III. Part I, vol 3. Utrecht. 1969. 348 p.
72. Holt P.M. The Cambridge History of Islam. vol II. Cambridge at University Press. 1970, 966 p. -
73. Kritzeck James. Anthology of Islamic Literature. - New-York. 1964, 367 p.
74. John R. Brown. The Dervishes of Oriental Spiritualism, London, 1868, p. 330 p.
75. Kathleen Burill. The Quatrains of Nasimi, Fourteenth-century Turkish Hurufi. Paris, 1972
76. Mansuroglu Mecdut. Turkish Literature through the Ages. Central Asiatic Journal, vol IX. N 2, 1964, Hague. 96 p.
77. Merriam Webster's Bibliographical Dictionary. New-York. 1953, 568p.
78. Najb Ullah. Islamic Literature. New-York, 1963, 385 p.
79. Nicholson A. A History of the Arabs. London, 1907, p. 460-461
80. Rieo Charles. Catalogue of the Turkish Manuscripts in the British Museum. London, 1883, 739 p.
81. Rieu Charles. Supplement to the Catalogue of the Persian Manuscripts in the British Museum. London, 1895, 308 p.
82. Stanley-Lane-Poole Turkey. New-York. 1888, 364 p.



Çapa imzalanmıştır: 04.02.2014

Format: 60x84 ş.ç.v. 1/16

Tiraj: 400 adet

"YEK Production" Şirketinin metbeesinde çap edilmiştir.

Tel/Faks: 492-57-74

www.yekpro.com

afz 2014
1190



Gibb 1857-ci ildə Şotlandiyənin Qlazqo şəhərində anadan olmuş, ilk təhsilini doğma şəhərdə alıqdan sonra Londona gəlmış, dilçilik elminə böyük maraq göstərərək Şərq ədəbiyyatı ilə ciddi məşğul olmuşdur.

Gibbin bütün həyatının mənasına çevrilən Şərq sevgisi çox təbii ki, "Min bir gecə" nağıllarından başlamışdır. 1817-31-ci illar arasında Qlazqo Universitetinin Şərqşünaslıq fakültəsinin professoru kimi fəaliyyat göstərmişdir. Gibb bütün ömrünü sərf etdiyi çoxcildli "Osmanlı poeziyasının tarixi" asərinin ancaq birinci cildini görmüşdür. Altı cilddən ibarət olan bu əsər təkcə türk ədəbiyyatı ilə maraqlanan tələbələr üçün deyil, həmçinin ərəb və fars fakültələri üçün böyük əhəmiyyat kəsb edir.

ISBN: 978-9952-468-25-0

9 789952 468250



Qafqaz Universiteti nəşri

Bakı, 2014

99798